

**“HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ”**

**FƏNNİ ÜZRƏ MÜHAZİRƏ – 30 saat**

## I. ƏMƏK MÜHAFİZƏSİ

### 1. “HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ” KURSUNUN ƏSAS ANLAYIŞLARI

Həyat fəaliyyətinin təhlükəsizliyi (HFT) təbii və antropogen təhlükəni öyrənən və onlardan qorunmanı müəyyən etməyə imkan verən elmi biliklər sistemidir. Burada “təhlükəsizlik” fəninin məqsədi, “həyat fəaliyyəti” isə “vasitə” kimi çıxış edir.

Kiminsə və ya nəyinsə *təhlükəsizliyi* dedikdə onların etibarlı mühafizə altında olduğu başa düşülür.

**Əmək termini** – insanın təbiətə təsiri və nəticədə onu öz tələbatı üçün dəyişməsi və predmetlər düzəltməsinə yönəlmüş məqsədyönlü fəaliyyətidir.

İnsanın mövcud olma şəraitinin təmin olunması üçün mövcud dövlət quruluşlarından asılı olmayaraq insan işləməli, dövlət isə onun əməyinin qorunmasını təmin etməlidir.

İnsanın əmək fəaliyyəti müəyyən istehsalat mühitində yerinə yetirilir, bu mühitin parametrləri və təhlükəli və zərərli istehsalat amilləri buraxıla bilən qiymətlərdən çox olarsa istehsalat mühiti insanın iş qabiliyyətinə və sağlamlığına mənfi təsir göstərə bilər.

Sağlamlıq dedikdə əhalinin və ayrı-ayrı şəxslərin sağlamlığı başa düşülür. Bu məsələnin elmi öyrənilməsi “sağlamlıq” terminini xeyli genişləndirməyə və bu anlayışa *əmək qabiliyyəti* və *aktiv əmək qabiliyyəti* tərkib hissələrinin əlavə edilməsinə səbəb oldu.

Buna görə də sağlam cəmiyyətin yaradılması məqsədi ilə insanların gigiyenik davranışları mənəvi kateqoriya, sağlamlığın mühafizəsi isə – əhalinin şəxsi həyatına yönəlmüş stabil sərvət olmalıdır.

“Həyat fəaliyyətinin təhlükəsizliyi” kursunda sağlamlıq anlayışının analizinə təsadüfən diqqət yetirilmir, çünkü ölkənin vətəndaşının sağlamlığı qorunmursa insanların və cəmiyyətin ümumilikdə həyat fəaliyyətinin təhlükəsizliyi təmin oluna bilməz.

Əhalinin sağlamlığının qorunmasında həyat fəaliyyətinin təmin olunması böyük əhəmiyyətə malikdir.

**Yaşayış mühiti** – insanı əhatə edən mühitdir. Yaşayış mühiti insanların fəaliyyətinə, onun sağlamlığına və gələcək nəslinə təsir göstərə bilən amillərin toplusu ilə şərtlənir. İnsan həyat fəaliyyəti prosesində ətraf mühitlə qarşılıqlı əlaqədə olur, ona təsir edir və mühitin əks təsirini hiss edir, bu təsir onun üçün həm faydalı, həm də zərərli ola bilər. İnsana mənfi təsir edən amillər və hadisələr bunlardır:


- təbii amillər;
- atmosferdə, litosferdə, hidrosferdə təbii fövqəladə hallar;
- texnogen qəzalar və bədbəxt hadisələr;
- insanların təbiətə təsiri nəticəsində həyat fəaliyyəti amillərinin pisləşməsi;
- sosial, millətlərarası, hərbi, dini münaqişələr;
- insanların daxili mühiti;

- xüsusi psixiki vəziyyət.

**Təhlükə** – HFT-də əsas anlayışdır, təhlükə dedikdə müəyyən şəraitdə arzuolunmaz nəticələr yarada bilən, yəni insanın sağlamlığına zərər vura və həyatına təhlükə yarada bilən hadisə, proses, obyektlər başa düşülür.

Bütün elmlər kimi HFT elminin də məqsədi, məsələləri, tədris predmeti, dərk etmə vasitələri, prinsipləri var.

**HFT elminin məqsədi** yaşayış mühitində insanın təhlükəsizliyinin təmin edilməsidir. Şəkil 1-də verilən sxemdə HFT elminin məqsədi yaxşı təsvir olunub.



Şəkil 1. “Həyat fəaliyyətinin təhlükəsizliyi”nin məqsədi və məsələləri

Biliklər sistemi kimi HFT-nin *tədqiqat obyekti* mühit və ya insanın yaşayış şəraitidir. Mənşəyinə görə bu mühiti istehsal və qeyr-istehsal mühitinə ayıırlar. İnsanın yaşayış mühitini təşkil edən bütün amillər HFT-nə təsir edir. Buna görə də yaşayış mühitini öyrənərkən HFT elmi bu amillərin insana təsirini həm ayrılıqda, həm də birlikdə öyrənməlidir.

**Həyat fəaliyyətinin təhlükəsizliyi kursu bir-biri ilə qarşılıqlı əlaqəli bir neçə blokdan ibarətdir:**

- əməyin mühafizəsi;

- ətraf mühitin qorunması;
- ekoloji təhlükəsizlik;
- fövqəladə hallarda mülkü müdafiə və təbii fəlakətlərin nəticələrinin ləğvi.

İnsan üçün ətraf mühitin bütün sahələrində baş verə bilən fövqəladə hallar xüsusi ilə böyük təhlükə yaradır.

**Əmək mühafizəsi** – əmək fəaliyyəti prosesində işçilərin təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edən, hüquqi, sosial-iqtisadi, təşkilati-texniki, sanitar-gigiyenik, müalicə-profilaktik və reabilitasiya tədbirlər sistemidir.

Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər.

Əməyin mühafizəsi geniş və dar mənalarda nəzərdən keçirilir. Geniş mənada əməyin mühafizəsi dedikdə işçilərin bütün əmək hüquqlarının qanunla qorunması başa düşülür. Dar mənada əməyin mühafizəsi dedikdə isə işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ – hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena müalicə-profilaktika tədbirləri normaları və standartları sistemi başa düşülür.

Əmək mühafizəsi işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün ictimai-iqtisadi, texniki, gigiyenik və təşkilati tədbirlər sistemindən ibarətdir. Əməyin mühafizəsi dedikdə hər zaman işlədirən və bir-biri ilə bağlı üç əsas məfhum – müəssisə, işçi və işəgötürən anlayışlarına rast gəlinir.

**Müəssisə** – mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.

**İşəgötürən** – təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işçilərlə fərdi əmək müqaviləsini bağlamaq, ona xitam vermək yaxud onun şərtlərini dəyişmək hüququna malik mülkiyyətçi və ya müəssisə rəhbəri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

**İşçi** – fərdi əmək müqaviləsi ilə müvafiq sənət, peşə, ixtisas üzrə müəssisələrdə haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

**Əmək müqaviləsi** – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Fəhlə və qulluqçular öz əmək hüquqlarını müəssisələrdə bağladıqları əmək müqaviləsi ilə həyata keçirirlər. Onlar sərf etdikləri əməyin keyfiyyət və kəmiyyətinə müvafiq olaraq dövlət tərəfindən müəyyən edilmiş əmək haqqı almaq, istirahət, məzuniyyət, həmçinin sağlam və təhlükəsiz iş şəraiti, pulsuz olaraq ixtisaslarını artırmaq, dövlət və sıgorta hesabına maddi təminat və s. hüquqlarına malikdirlər.

İşçilərin öz razılığı olmadan bir işdən başqasına, yaxud bir müəssisədən digərinə köçürülməsinə icazə verilmir. Müstəsna hallarda istehsalat zərurəti olduqda müdürüyyət işçiləri bir aya qədər müddətə orta aylıq əmək haqqı saxlanılmaqla başqa

iş yerinə köçürmək hüququna malikdir. Bu köçürmə qəza və başqa təhlükələr, yaxud onların nəticələrini aradan qaldırmaq məqsədilə həyata keçirilə bilər.

Müəssisə bağlılıqda, işçilərin sayı və ya ştatı ixtisar olunduqda, ixtisası kifayət olmadıqda, vəzifəsini yerinə yetirmədikdə, əmək intizamını pozduqda və s. qeyri-normal hallarda müdürüyyət əmək müqaviləsini birtərəfli qaydada poza bilər. İşçinin öz razılığı ilə başqa işə köçürmək mümkün olmadıqda onun işdən çıxarılmasına yol verilir. Bu zaman işçilərə iki həftəlik qazanc məbləğində işdən çıxmışma müavinəti verilir. Bu müavinət işçilərə hərbi qulluğa gedəndə, başqa işə keçməyə razı olmadıqda, yaxud müdürüyyət əmək qanunvericiliyini və ya əmək müqaviləsini pozduğu hallarda da verilməlidir.

Qanunsuz olaraq işdən çıxarılan işçi bu mübahisəni araşdırın orqan tərəfindən işə bərpa edilir. İstirahət günləri işləmək qadağandır. Yalnız qəzaların ləğv edilməsi, normal işin pozulmasının qarşısını almaq üçün təcili təmir və başqa fövqəladə hallarda əlavə işə icazə verilir.

İşçilər namus və vicdanla işləməyə, əmək intizamına riayət etməyə, müdürüyyətin sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyə, əmək məhsuldarlığını yüksəltməyə, məhsulun keyfiyyətini yaxşılaşdırmağa, texnoloji intizama, əmək mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələblərinə əməl etməyə borcludurlar.

**Əmək mühafizəsi haqqında qanunda aşağıdakı prinsiplər üstün tutulur:**

1. İşçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

2. Əmək mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;

3. Əmək mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;

4. Əmək mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;

5. Təhsil müəssisələrində əmək mühafizəsi üzrə mütəxəssislərin hazırlanması.

“Həyat fəaliyyətinin təhlükəsizliyi” kursunda aşağıdakı terminlər də geniş istifadə edilir.

**Təhlükəsizlik texnikası** – təhlükəli istehsalat amillərinin işçilərə təsirinin qarşısını alan təşkilati və texniki tədbirlər və vasitələr sistemidir.

**İstehsalat sanitariyası** – zərərli istehsalat amillərinin işçilərə təsirinin qarşısını alan təşkilati, gigiyenik və sanitar-texniki tədbirlər və vasitələr sistemidir.

**Əmək şəraiti** – əmək fəaliyyətində insanın sağlamlığına və iş qabiliyyətinə təsir edən işçi mühitin amillərinin toplusudur.

## 2. ƏMƏK MÜHAFİZƏSİ SAHƏSİNDƏ QANUNVERİCİLİK

Əmək mühafizəsi qanunvericiliyi dedikdə əmək mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyən qanunvericilik aktlarının məcmusu başa düşülür. Azərbaycan Respublikasının vətəndaşlarının əsas hüquqlarından biri də əməyin mühafizəsi hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin altıncı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.

2004-cü il 6 yanvar tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, 1996-cı il 13 may tarixli Avropa Xartiyasının birinci hissəsinin 3-cü bəndinə əsasən bütün işçilər təhlükəsiz və sağlam əmək şəraiti hüququna malikdirlər.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta əsasən bu Paktda iştirak edən dövlətlər hər bir insanın ədalətli və əlverişli əmək şəraiti hüququnu tanıyor.

Əmək mühafizəsinin hüquqi əsasları dedikdə qüvvədə olan qanunvericilik sistemi başa düşülür. Əmək hüququnun mənbələri əmək hüquq normalarının tətbiq olunduğu səlahiyyətli orqanların normativ məzmunlu aktlarıdır.

Əmək hüququnun mənbələrini onları qəbul edən orqanlara görə aşağıdakı kimi sinifləşdirmək olar:

- a) AR-nın Ali qanunvericilik orqanı (Milli Məclis) tərəfindən qəbul edilən normativ aktlar (qanunlar, qərarlar)
- b) AR-nın Prezidenti və Nazirlər Kabineti tərəfindən qəbul edilən normativ aktlar (fərmanlar, qərar və sərəncamlar)
- c) Mərkəzi dövlət idarəciliğinə orqanları tərəfindən qəbul edilən normativ aktlar (AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər nazirliklər, komitələr və baş idarələr tərəfindən qəbul edilən aktlar)
- d) Yerli icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən qəbul edilən aktlar
- e) Müəssisə, idarə və təşkilat rəhbərlərinin həmkarlar təşkilatı ilə razılışdırılaraq, yaxud onların birgə qəbul etdikləri aktlar.

Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş **Konstitusiyası** tutur. (24 avqust 2002-ci ildə bu Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir). Azərbaycan Respublikası Konstitusiyası respublikanın qanunvericilik sisteminin əsasıdır.

Konstitusiyadan sonra əmək hüququnun mənbələri içərisində başlıca yeri **Azərbaycan Respublikası Əmək məcəlləsi tutur**. Əmək məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minmişdir. Məcəllə 13 bölmə, 48 fəsil, 317 maddə və 2 əlavədən ibarətdir.

Əməyin mühafizəsi normaları və qaydaları **Əməyin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu (1992-ci il) və Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu (1999-cu il)**, müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin

mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.

Əməyin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu 5 fəsil və 35 maddədən ibarətdir.

Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən:

- işçilərin;
- istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin;
- müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların;
- məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların;
- təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.

**Əmək müqaviləsi** – işçi ilə işəgötürən müəssisə arasında bağlanan kontraktdır. Əmək məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanır. 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir və iki nüsxədən az olmayaraq tərəflərin imzası ilə təsdiq edilir. Əmək müqaviləsi müddətsiz və ya 5 ilədək müddətə bağlanma bilər. İşin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Əmək müqaviləsi işçinin peşəkarlıqlıq səviyyəsini, müvafiq əmək funksiyalarını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanma bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.

**Kollektiv müqavilə.** Əmək məcəlləsinin 29-cu maddəsinə görə kollektiv müqavilənin bir tərəfi işə götürən, digər tərəfi isə həmkarlar ittifaqı təşkilatı, yaxud kollektivdir. Kollektiv müqavilə bir ildən 3 ilədək bağlanma bilər.

Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Ölkəmizdə müxtəlif normativ sənədlərindəki əmək təhlükəsizliyi tələbləri Əmək Təhlükəsizliyinin Standartlar Sistemi (ƏTSS) şəklinə salınmışdır.

Bu Standartlar Sisteminin 4 kateqoriyası vardır.

1. Ümumittifaq dövlət standartları (DÜİST)
2. Sahə standartları (SST)
3. Respublika standartları (RST)
4. Müəssisə standartları (MST)

Əmək təhlükəsizliyi üzrə Ümumittifaq dövlət standartları (DÜİST) altı kod qrupuna bölündür və 0; 1; 2; 3; 4; 5 rəqəmləri ilə işarə edilir.

Əmək təhlükəsizliyi üzrə ümumi dövlət standartlarının işarə olunması və rəqəmlərinin mənası aşağıdakı kimidir. DÜİST 12.0.004-89-da DÜİST – ümumittifaq dövlət standartı; 12-əməyin təhlükəsizliyinə aid standartın olduğunu; 0-standartın kod qrupunu; 004-qruplaşdırmanın nömrə ardıcılığını; 89-standartın təsdiq olunduğu ili göstərir. Sahələr üzrə əmək təhlükəsizliyini təmin etmək

məqsədilə ümumi dövlət standartları əsasında sahə standartları təsdiq edilərək istifadə edilir.

**İş vaxtı** qanunla müəyyən edilmiş elə bir vaxtdır ki, onun ərzində işçi müəssisənin daxili əmək intizamı qaydalarına uyğun ona tapşırılan işi yerinə yetirir. Əmək məcəlləsinə uyğun iş vaxtinin rejim qaydaları – gündəlik iş vaxtinın müddəti, onun başlanması və qurtarması, işdə fasılələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtinin cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi qaydaları, habelə həftəlik iş günlərinin sayı, müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

İş vaxtından artıq işlərə aşağıdakıların cəlb edilməsi qadağandır: hamilə qadınlar və südəmər uşağı olan analar, habelə bir yaşınadək uşağı olan qadınlar; uşağı 18-dən aşağı olan şəxslər; qanunvericiliyə müvafiq surətdə işçilərin başqa kateqoriyaları. Bir yaşıdan səkkiz yaşınadək uşağı olan qadınlar və əllillər iş vaxtından artıq işlərə yalnız onların razılığı ilə cəlb edilə bilər.

Qanunvericiliyə uyğun iş vaxtinin növləri aşağıdakılardır: tam iş vaxtı, qısaltılmış iş vaxtı, natamam iş vaxtı.

**Tam iş vaxtı** – müddəti Əmək məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtinın müddəti 8 saatdan artıq ola bilməz. Normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtinın müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Həftəlik iş günləri bir qayda olaraq iki istirahət günü olan beş günlük iş həftəsi və ya həftəlik tam iş vaxtinın müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edilə bilər.

Altı günlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtinın müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtinın müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda isə iş vaxtinın müddəti 4 saatdan çox ola bilməz.

**Qısaltılmış iş vaxtı** – İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq əmək məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaltılmış iş vaxtı müəyyən edilə bilər. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtinın konkret müddəti göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tərəfindən təsdiq edilir.

Qısaltılmış iş vaxtinın müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşıdan 18 yaşadək işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Qadınların əmək mühafizəsi üzrə xüsusi normalar qəbul edilmişdir. Onların ağır və zərərli şəraitdə, təhlükəli yerlərdə, gecə növbələrində artıq işləməsinə, ezamiyyətdə olmasına icazə verilmir. Xəstələrə və iş qabiliyyətini müvəqqəti olaraq itirən zəhmətkeşlərə əmək qabiliyyətini bərpa edənədək və ya əllilik təqaüdü ilə təmin edilənədək müvəqqəti olaraq məzuniyyət verilməlidir. İqlim şəraiti fərqli olan rayonlarda əlavə məzuniyyətlər nəzərdə tutulur.

**Natamam iş vaxtı** – Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi və işə götürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı müəyyən edilə bilər.

Natamam iş vaxtının müddəti və onun davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçilərin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik) habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, işə götürən natamam iş vaxtı müəyyən etməlidir.

Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına (saat 22-dən səhər saat 6-dək) düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldır.

**Istirahət vaxtı** odur ki, həmin vaxt ərzində işçi öz əmək funksiyasını yerinə yetirməkdən azad olur və ondan istədiyi kimi istifadə edir. Azərbaycan Respublikası Konstitusiyası hər bir kəsin istirahət hüququ olmasını təsbit edir. İstirahət vaxtının 4 növü var: fasılələr, istirahət günləri, bayram günləri və məzuniyyətlər. Həftəlik fasıləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. Ümumi istirahət günü bazar günüdür.

Bir qayda olaraq istirahət günlərində iş qadağan edilir, ciddi zərurət yarandıqda ümumi istirahət günü başqa günə və ya bayram günlərinə, habelə işçinin məzuniyyət günlərinə birləşdirilə bilər. İstirahət günü görülən işin əvəzi tərəflərin razılığı ilə başqa istirahət günü verilməklə, yaxud 2 qat əmək haqqı ilə ödənilir. Qanuna görə hamilə qadınlar, 2 yaşınadək uşağı olan qadınlar, yaşı 18-dən aşağı olanlar istirahət günlərində işə cəlb oluna bilməzlər.

11 ay fasıləsiz işləyən zəhmətkeşlərə 15-24 gün məzuniyyət hüququ verir. Yaşı 18-dən az olanlar üçün isə 30 gün məzuniyyət nəzərdə tutulur.

İşçinin I iş ili üçün məzuniyyət hüququ, işverənlə əmək müqaviləsi bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. Yaşı 16-dan az olan işçilərə əsas məzuniyyət 42 təqvim günü, 16-dan 18-dək işçilərə isə 36 təqvim günü müddətində verilir. 18-dən böyük olidlərə isə 15-24 gün məzuniyyət verilir.

Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.

İşləməklə yanaşı **təhsil alan işçilərə** aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

- a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
- b) dövlət imtahanlarını vermək üçün;
- c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə qanunvericiliyə uyğun olaraq orta əmək haqqı ödənilir.

### 3. ƏMƏK MÜHAFİZƏSİ TƏLİMATLARI

Əməyin mühafizəsi sahəsində böyük rolü olan təlimatlar hər bir müəssisənin özündə həmin müəssisənin həmkarlar təşkilatı ilə birlikdə hazırlanır və təsdiq olunur. Əməyin mühafizəsi sahəsində qanunvericilik aktlarına uyğun olaraq nazirliliklər, baş idarələr, dövlət konsernləri, assosiasiyanlar və birliklərdə sahə həmkarlar ittifaqları təşkilatının mərkəzi komitələri ilə birlikdə təlimatlar hazırlayır və onu təsdiq edirlər. Bundan başqa müəssisələrdə işçilərə əmək təhlükəsizliyinin öyrədilmə növləri və qaydaları, əmək təhlükəsizliyinin öyrədilməsi barədə DÜİST 12.0.004-89 əsasında müəyyən edilir. Qüvvədə olan normativ sənədlərə və əsasnaməyə uyğun olaraq müəssisə və təşkilatlarda işə qəbul edilənlər əməyin təhlükəsizliyi üzrə təlimatlandırılmalıdır və işləyənlər ixtisas dərəcələrini artırmalıdır. Əlavə təhlükəsizlik şərtləri tələb edən işlərdə çalışan işçilər xüsusi programla öyrənilir, imtahan verir və həmin işləri aparmaq hüququ verən vəsiqə alırlar.

Əməyin mühafizəsinin təşkilində işəgötürənin (müdiriyyətin) ən başlıca vəzifələrindən biri mövcud qaydalarla işçiləri tanış etməkdən ibarətdir. İşəgötürən işçini işə qəbul edərkən, onu təhlükəsizlik texnikası, istehsalat sanitariyası, eləcə də yanğından mühafizə qaydaları ilə tanış etməlidir. Həmin tanışlıq qanunvericilik əsasında rəsmiləşdirilir.

Nəzərdə tutulan qaydalarla tanışlıq, yaxud izahat işlərinin vacib və zəruriliyi haqqında kollektiv müqavilələrdə, habelə digər normativ sənədlərdə xüsusi göstərişlər vardır.

Əmək təhlükəsizliyi standartlar sistemi DÜİST 12.0.004-89 və digər normativ hüquqi aktlara uyğun işçilərə keçilən təlimatların növləri aşağıdakılardır:

1. Giriş təlimatı;
2. İş yerinə görə (peşə üzrə) təlimat;
3. Təkrar təlimat;
4. Növbədənkənar təlimat;
5. Məqsədli təlimat.

Müəssisədə işə yeni qəbul edilən bütün işçilərə, o cümlədən müvəqqəti və mövsümi işlər, ezamiyyətə gəlmmiş şəxslərə, istehsalat təcrübəsinə göndərilmiş şagird və tələbələrə təhsilindən, iş stajından və vəzifəsində asılı olmayaraq təhlükəsizlik texnikası üzrə giriş təlimatı keçilməlidir.

**Giriş təlimatı** dedikdə yeni işə qəbul olunan və başqa işə keçirilən işçi ilə fərdi olaraq aparılan təlimat nəzərdə tutulur. Giriş təlimatı işçilərlə tək-tək, yaxud qrup halında söhbət, mühazirə formasında aparılır. Giriş təlimatını əmək mühafizəsi mühəndisinin iştirakı ilə uyğun sahənin baş mütəxəssisi keçirir.

Giriş təlimatının xüsusi təşkil edilmiş əmək mühafizəsi kabinetində aparılması nəzərdə tutulur. Giriş təlimatı aparıldıqdan sonra əmək qanunvericiliyinə uyğun olan jurnal və şəxsi vərəqə formalarında sənədləşdirilərək rəsmiləşdirilir.

Giriş təlimatı zamanı təlimatı keçən təlimat alan işçilərə aşağıdakı məsələləri başa salır: müəssisənin daxili əmək intizamı qaydalarını; sanitariya-gigiyena, təhlükəsizlik texnikasını, əmək haqqından ümumi qaydaları; müəssisə ərazisində

özünü gözləmək qaydalarını; zərər çekən şəxslərə ilk yardım göstərmək qaydalarını; baş vermiş hadisənin bir neçəsinin səbəbini və təhlilini izah etmək və s..

Giriş təlimatı sənədləşdirildikdən sonra işçi əvvəlcədən müəyyən olunmuş iş yerinə (sex, sahə) göndərilir.

**İş yerinə görə təlimat.** İşə qəbul edilən işçi giriş təlimatı aldıqdan sonra nəzarət vərəqəsi ilə nəzərdə tutulan iş yerinə göndərilir. İş yerinə görə (peşə üzrə) təlimat növünü laboratoriya müdürü, emalatxana müdürü və başqaları iş yerinə təzə gələn işçilərə işin (peşənin) xüsusiyyətinə uyğun keçir. İş yerinə görə təlimatlandırma zamanı işçiyə aid olan məsələlər ətraflı başa salınır. İş yerinə görə təlimatın keçilmə müddəti işin xüsusiyyətinə uyğun müəyyən edilir.

Təlimatlandırma zamanı işçilərə aşağıdakı məsələləri başa salmaq və öyrətmək nəzərdə tutulur:

1. İş yerinin (maşın, mexanizm, avadanlıq və s.) quruluşu, iş prinsipi, işdə baş verə biləcək təhlükəli hallar və təhlükənin aradan qaldırılma yolları.

2. İş yerinin təmiz və səliqəli saxlanması.

3. Fərdi mühafizə vasitələri və qoruyucu quruluşlardan istifadə etmək qaydaları.

4. Bədbəxt hadisələrdən zərərçəkənlərə ilk yardım qaydaları.

5. İş yerində tələb olunan təhlükəsizlik, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi qaydaları.

İş yerinə görə təlimat keçildikdən sonra təlimatların keçirilməsi barədə jurnalda qeydə alınır. İş yerində təlimatın sənədləşdirildiyi jurnal işçinin işlədiyi müəssisədə saxlanılır.

İş yerinə görə təlimat, əsasən işçi bir iş yerindən digər iş yerinə keçirilərkən, istehsalat təcrübəsinə gəlmiş şagird və tələbələrlə, yeni iş yerinə yetirən işçilərlə, tikinti-quraşdırma işləri aparanlarla və s. keçilir. Bütün hallarda təlimatın keçirilməsi yuxarıda göstərilən xüsusi jurnalda qeydə alınır.

**Təkrar təlimat.** Bütün işçilərin əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əməyin gigiyenası, yanğın təhlükəsizliyi barədə mövcud qayda və təhlükəsiz iş üsullarını, habelə təlimatları hansı səviyyədə bilməsini müəyyən etmək üçündür. Bu məqsədlə ildə iki dəfədən az olmayaraq bütün işçilər təkrar təlimat növünü keçməlidirlər. Təkrar təlimat mövsümi işlərə uyğun, yaxud müəssisə yeni iş prinsipli машınlar, kimyəvi preparatlar alıqdə həmin işlərə görə uyğun sahənin baş mütəxəssisi tərəfindən keçirilir. Təkrar təlimat zamanı işçilərə daha təhlükəsiz iş üsullarını təmin edən məsələlərə fikir vermək, onların mükəmməl nəzəri və praktiki biliyə malik olmasına çalışmaq lazımdır.

Uyğun sahənin baş mütəxəssisi işçilərə təkrar təlimat zamanı, əsasən aşağıdakı məsələləri başa salmalıdır:

1. Görüləcək işin məzmunu, həmin işə uyğun təhlükəsiz iş üsulları.

2. Görüləcək işlərə uyğun tələb olunan təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları.

3. Fərdi mühafizə və qoruyucu vasitələrdən düzgün istifadə etmək və onları sınaqdan keçirmə qaydaları.

4. İş yerinin düzgün təşkil edilməsi.

5. Zərər çəkmiş şəxsə həkimə qədər ilk yardım qaydaları.

6. Maşın və mexanizmlərin istismar qaydalarına düzgün əməl olunması və s.

Təkrar təlimatı keçməkdə məqsəd fərdi və qrup halında eyni ixtisaslı işçilərin təsdiq edilmiş program əsasında əmək mühafizəsi sahəsində norma və qaydaları bilmək səviyyəsini artırmaqdan ibarətdir.

Təkrar təlimat öyrədilib qurtardıqdan sonra əməyin mühafizəsinə görə qüvvədə olan “Təlimatların öyrədilməsi barədə qeydiyyatlar” jurnalında sənədləşdirilib qeydi aparılır. Jurnalın forması iş yerinə görə təlimat növündə göstərilmişdir.

**Növbədənkənar təlimat.** Bu təlimat növü iş yerinə görə təlimat həcmində baş mütəxəssis tərəfindən eyni ixtisaslı işçilərə qrup halında və ya fərdi qaydada keçirilir.

Növbədənkənar təlimati, əsasən aşağıdakı hallarda keçmək tələb olunur:

- a) əmək mühafizəsi qaydalılarının dəyişdirilməsi zamanı;
- b) əməyin təhlükəsizliyinə təsir göstərən texnoloji proseslərin dəyişdirilməsi zamanı;
- c) əməyin təhlükəsizliyinə əlavə tədbirlər göstərilərsə, işdə 30 təqvim gündündən çox fasılə olduqda, başqa işlər üçün 60 gün olarsa;
- d) əmək təhlükəsizliyi tələblərinin pozulması ilə zədələnmə (travma), qəza, partlayış və yanğın baş verərsə.

Növbədənkənar təlimat növündə təlimatı keçən şəxs işçilərə işin xarakterindən asılı olaraq təhlükəsizlik texnikası qaydaları tələblərinə uyğun lazımlı olan məsələləri başa salır. Əvvəlki təlimatların keçirilməsi zamanı mövcud olan nöqsanları aradan qaldırmaq məqsədilə görüləcək tədbirlər yenidən öyrədilir.

Növbədənkənar təlimat keçildikdən sonra iş yerinə görə təlimatda göstərilən ümumi “Təlimatların öyrədilməsi barədə qeydiyyatlar” jurnalında sənədləşdirilib qeyd aparılır.

**Məqsədli təlimat** əməyin mühafizəsi sahəsində ən təhlükəli işlərdə icazə naryadı tələb edilən işlərə göndərilən işçilərə keçilir. Təlimat keçən işçinin təlimatı mənimsəmə səviyyəsini mütləq yoxlamalıdır. Məqsədli təlimatı icazə naryadını verən şəxs aparır. Təlimatın keçirilməsi naryadda qeyd edilir. Görülən işin xarakteri və şəraiti bir neçə dəfə dəyişərsə, məqsədli təlimat da həmin sayda keçirilməlidir.

## 4. MÜƏSSİSƏLƏRDƏ ƏMƏK MÜHAFİZƏSİNİN TƏŞKİLİ

Müəssisələrdə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur.

Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir:

a) əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin perspektiv planı.

b) təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin illik planı.

c) sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.

Əmək şəraitinin yaxşılaşdırılması sahəsində ***əməyin mühafizəsi üzrə illik tədbirlər planı*** əsasən üç bölmədən ibarət olur:

1. Bədbəxt hadisələrə qarşı tədbirlər;

2. İstehsalat xəstələnmələrinə qarşı tədbirlər;

3. Əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi tədbirlər.

Əmək mühafizəsi sahəsində işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulan tədbirləri düzgün və vaxtında həyata keçirmək üçün pul vəsaiti olmalıdır.

Əmək təhlükəsizliyi standartları sisteminin tətbiqinə ümumi rəhbərlik təşkilatın rəhbərinə və baş mütəxəssisə həvalə olunur. Bu sahədə təşkilati- metodik işləri isə müəssisənin standartlaşdırma xidməti ilə birlikdə əmək mühafizəsi xidməti yerinə yetirir. Təşkilatın rəhbəri standartların siyahısını və tətbiqi qaydasını əks etdirən müvafiq əmr verməlidir.

Müəssisələrdə standartların tətbiqini təşkil etmək üçün aşağıdakı heyətdə komissiya yaradılır: baş (mühəndis) mütəxəssis, (sədr), standartlaşdırma şöbəsinin rəisi, əmək mühafizəsi şöbəsinin rəisi, həmkarlar ittifaqı komitəsinin nümayəndəsi, baş texnoloq və b. mütəxəssislər.

Nəqliyyat müəssisələrində işləyən işçilər daha çox təhlükəyə məruz qalırlar, çünki burada öz-özünə hərəkət edən mexanizmlər, nəqliyyat vasitələrinin təmiri zamanı istifadə edilən ağır alətlər, oda həssas və partlayıcı maddələr, ayrılan zəhərli qazlar, istilik və səs-küyün təsiri və s. həyat üçün təhlükə yaradır.

Müəssisədə istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin sayının azaldılması üçün görülən tədbirlərə məsuliyyət daşıyan şəxs müəssisə rəhbərliyidir. Müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və texniki təhlükəsizliyə nəzarəti gücləndirmək üçün komissiya yaradılır və bu işə ictimai müfəttişlik nəzarət edir.

***Təhlükəsizlik texnikası üzrə ümumi istehsalat tədbirlərinə*** aşağıdakılard aid edilir:

- istehsalat mədəniyyətinin yüksəldilməsi;
- texniki təhlükəsizlik qaydalarına riayət olunması;
- texnoloji proseslərə nəzarət;
- alətlərin sazlığı;

- giriş və çıxışların istənilən genişlikdə olması;
- işçilərin xüsusi iş geyimləri ilə təmin edilməsi və s.

İstehsal mühitiylə qarşılıqlı təsirdə olaraq, insan əlverişsiz təsirlərə məruz qala və ya məruz qalmaya bilər. Onun adət etdiyi və onun orqanizminin uyğunlaşlığı şəraitlərdə də o əlverişsiz təsirlərə məruz qala bilər. İstehsal mühitində istənilən əhəmiyyətli dəyişiklik işləyənə mənfi təsirlərlə müşayiət olunur. İstehsalat mühitinin sağlamlaşdırılması üçün nəqliyyat müəssisələrində uyğun tədbirlər həyata keçirilir.

Akkumulyatorların təmir olunduğu otaqlarda siqaret çəkmək, kibrit yandırmaq, açıq alovla iş görmək qadağan edilir. İş sahələrinin ventilyasiyasına ciddi nəzarət olunmalıdır. Batareyadakı gərginliyi qısaqapanma ilə yoxlamaq olmaz, bunun üçün yoxlayıcı çəngəllərdən istifadə edilir.

Müəssisədə texniki təhlükəsizlik qaydaları haqda bildiriş asılır. Bu qaydaları pozan şəxs aşağıdakılarla təlimatlandırılır: xəbərdarlıq, töhmət, ciddi töhmət və 3 aya qədər müddətdə vəzifəsinin azaldılması.

Müəssisələrin layihələri dövlət ekspertizasından keçirilməli, istehsal vasitələrinin sınaq nümunələri isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğu dövlət sınaqlarından çıxarılmalıdır. İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqi qadağandır.

Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılması qadağandır.

Dövlət müvafiq ixtisas məktəblərində ölkədə mövcud istehsalat xüsusiyyətlərini nəzərə almaqla əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. İşçilərin təliminin və ixtisasartımanın bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.

Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. İşəgötürən bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borcludur. İşəgötürən hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin seviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlərin keçirilməsi üçün lazımı maliyyə vəsaiti və material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır.

Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir.

Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkar çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər.

**Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti.** Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Dövlət Əmək Müfəttişliyi vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş əmək hüquqlarının müdafiəsini təmin edən və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır.

Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətində Azərbaycan Respublikası Qanunlarını, Dövlət orqanlarının qərarlarını, normativ və hüquqi aktlarını, habelə Dövlət Əmək Müfəttişliyi haqqında Əsasnaməni rəhbər tutur.

Dövlət Əmək Müfəttişliyi orqanı səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

**Texniki əmək inspeksiyaları.** Müəssisələrdə işlərin təhlükəsiz görülməsi üzərində dövlət nəzarətini yerinə yetirən orqan həmkarlar ittifaqının texniki əmək inspeksiyasıdır. Texniki əmək inspeksiyaları xidmət etdiyi təsərrüfat sahələrində işlərin təhlükəsiz aparılmasına, istehsalat sanitariyasının vəziyyətinə və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət edir və müəssisələrin həmkarlar ittifaqı komitələrinə bu sahədə köməklik göstərir. Texniki əmək müfəttişi istehsalatda baş vermiş bədbəxt hadisə və qəzaları təhqiq edir, bu barədə hüquqi-təhqiqat orqanlarına texniki rəy verir.

Texniki əmək müfəttişinin rəyi hüquqi qüvvəyə malik olan aktdır ki, onun əsasında müəyyən inzibati və ya cinayət-hüquq xarakterli tədbirlər görülür. Həmin aktın əsasında bədbəxt hadisə nəticəsində sağlamlığın pozulmasına görə zərərin və eləcə də bədbəxt hadisə ilə əlaqədar olaraq həmkarlar ittifaqı təşkilatının sərf etdiyi ictimai sığorta vəsaitinin ödənilməsi üçün müəssisəyə vətəndaşlıq iddiası verilə bilər.

Texniki əmək müfəttişləri maneəsiz olaraq istədikləri vaxt xidmət etdikləri müəssisə ərazisini gəzmək, əməyin mühafizəsi məsələləri üzrə müdiriyyətdən lazımı sənədləri, arayışları, izahatları və s. tələb etmək; əməyin mühafizəsi haqqında qanunvericiliyin texniki təhlükəsizlik və istehsalat səviyyəsi qaydalarının pozulması hallarını aradan qaldırmaq barəsində məcburi göstərişlər vermək, lazımlı gəldikdə texniki ekspertiza aparılmasını tələb etmək səlahiyyətinə malikdirlər.

**Dövlət sanitariya nəzarəti.** Müəssisələrdə sanitariya-gigiyena normalarına,

epidemiyaya qarşı sanitariya norma və qaydalarına düzgün riayət olunması üzərində dövlət sanitariya nəzarəti haqqında əsasnaməyə uyğun olaraq Səhiyyə Nazirliyinin sanitariya – epidemiologiya orqanları və idarələrin bəzilərində isə müvafiq nazirliklərin və idarənin tibbi xidmətləri həyata keçirilir.

**Dövlət energetika nəzarəti.** Elektrik qurğularına təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbirlər üzərində dövlət nəzarətini Energetika Nazirliyinin Dövlət Energetika Nəzarət Sisteminin nəzarətçiləri həyata keçirirlər.

Dövlət energetika nəzarəti sisteminin əsas vəzifəsi nəzərdə tutulan nazirliyə tabe olan elektrik stansiya və şəbəkələrinin texniki vəziyyətinə, elektrik qurğularında təhlükəsiz xidmətin təmin olunmasına tədbirlərin aparılmasına, elektrik enerjisinin düzgün istifadə olunmasına və verilən enerjinin keyfiyyətli olmasına nəzarəti düzgün yerinə yetirməkdən ibarətdir.

**Dövlət yanğın nəzarəti.** Dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartların yanğına qarşı tədbirlərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun bölmələrinin vəzifəli şəxsləri tərəfindən aparılır.

**Dövlət dağ-mədən texniki nəzarəti.** Sənaye müəssisələrində və bəzi obyektlərdə işlərin təhlükəsiz görülməsi qaydaları üzərində dövlət nəzarətini Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və onun yerli orqanlar həyata keçirirlər.

Sənayedə dövlət dağ mədən texniki nəzarəti filiz- mədən, neft və qaz çıxarma, neft və qaz emalı sənayesi, habelə qaldırıcı qurğuların, təzyiq altında işləyən qazan qurğularının, boruların, buxar, isti su boru kəmərlərinin, qazın nəql etdirilməsi, saxlanması və ondan istifadə edilməsi ilə əlaqədar olan obyektlərin inşa edilməsində və istifadəyə verilməsində, partlayış işlərinin aparılmasına və s. qüvvədə olan əməyin mühafizəsi qayda və normalarının düzgün həyata keçirilməsinə nəzarəti yerinə yetirir.

**Əməyin mühafizəsinə ictimai nəzarət.** Əmək qanunvericiliyinə və əməyin mühafizəsi sahəsindəki qaydalara və normalara riayət olunmasına ictimai nəzarət həmkarlar ittifaqı komitələri tərəfindən yerinə yetirilir.

Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti əmək kollektivinin müvəkkil etdiyi şəxslər və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri həyata keçirirlər.

**Əmək mühafizəsi qaydalarının pozulmasına görə işçinin, vəzifəli şəxsin uyğun olaraq intizam, inzibati, cinayət və maddi məsuliyyəti nəzərdə tutulur.**

Əmək və icra intizamının pozulmasına görə *intizam məsuliyyəti* və onun növləri nəzərdə tutulur. İşçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər.

- töhmət vermək
- sonuncu xəbərdarlıqla şiddetli töhmət vermək
- kollektiv müqavilədə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının

25% -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək və s.

***İnzibati məsuliyyət*** vəzifəli şəxsin müəyyən edilmiş qaydada cərimə olunmasıdır. Dövlət nəzarəti orqanları əməyin mühafizəsi qaydalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edə bilərlər. Cərimə olunmuş vəzifəli şəxs on gün müddətində xalq məhkəməsinə şikayət edə bilər. Məhkəmənin şikayətlər barədə hökmü qətidir və bu hökmdən şikayət verilə bilməz.

Əmək qanunvericiliyinin qəsdən pozulmasında, işçilərin qeyri-qanuni işdən çıxarılmasında, qeyri-qanuni işdən çıxarılmış işçilərin işə qaytarılması haqqında məhkəmənin qərarı pozulduqda, işə qəbulun inkar edilməsində, hamilə qadınların və yaxud südəmər uşağı olan qadınların işdən qanunsuz azad edilməsində rəhbər və s. işçilər ***cinayət məsuliyyətinə*** cəlb olunurlar.

Əməyin mühafizəsi qaydalarının pozulması ilə bədbəxt hadisələr yarandıqda, yaxud yarana bilərsə, habelə ağır nəticəli hallar baş verdikdə vəzifəli şəxslər ***cinayət məsuliyyəti*** daşıyırlar.

Əmək məcəlləsinə müvafiq əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək məcəlləsinə və ya müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı ***maddi məsuliyyət*** daşıyırlar.

## II. TƏHLÜKƏSİZLİK TEXNİKASI

### 5. MÜƏSSİSƏLƏRDƏ BAŞ VERƏN BƏDBƏXT HADİSƏLƏR

Müəssisə ərazisində, yaxud ondan kənarda xidməti vəzifənin yaxud müəssisə rəhbərlərinin göstərişinin icrası zamanı baş verən hadisələr *istehsalat travması* (zədələnməsi) adlanır.

Müəssisənin təsərrüfat sahələrinin xüsusiyyətlərindən, zərərli və təhlükəli amillərindən asılı olaraq işçilərdə yaranan *istehsalat zədələnmələri* üç növə bölünür: istehsalat travması, peşə xəstəliyi və peşə zəhərlənməsi.

**Istehsalat travması.** Qəfil xarici təsir nəticəsində insan organizmində toxumaların ani olaraq zədələnməsi və ya üzvlərin öz fizioloji funksiyasını dəyişməsi travma adlanır. Travmalar, adətən təhlükəli amillərin insana qısa müddətli təsiri nəticəsində baş verir. "Travma" – yunan sözü olub, zədələnmə, xəsarət alma, əzilmə, qırılma və s. mənasında işlədir. İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmədən, elektrik cərəyanının təsirindən, kimyəvi zəhərlənmədən radioaktiv şüalanmadan, qeyri normal əmək şəraitindən alınmış zədə istehsalat travması və bədbəxt hadisə adlanır.

**Peşə xəstəliyi.** Ağır və zərərli iş şəraitində baş verən xəstəliklər *peşə xəstəlikləri* adlanır. Əmək prosesində əmələ gələn zərərli istehsalat amillərinin işçinin organizminə uzun müddət təsiri onun sağlamlığının pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün səciyyəvi olan zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.

**Peşə zəhərlənməsi.** Peşə xəstəliyinin xüsusi halıdır. Peşə zəhərlənmələri şiddətli və xronik formada ola bilər. İstehsalat prosesində zəhərli preparatlardan ayrılan hissəciklərin insan organizminə təsiri nəticəsində zəhərlənmə baş verir.

***Istehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəblərini*** aşağıdakı altı qrupa ayırmalı olar:

1) texniki səbəblər – texnoloji proseslərin qeyri mükəmməlliyi; maşın və mexanizmlərin, avadanlığın, təchizat və alətlərin konstruktiv nöqsanları; çəpərlərin, qoruyucu qurğuların siqnal və bloklama vasitələrinin qeyri-mükəmməlliyi, nasazlığı; ağır və təhlükəli işlərin lazımı qədər mexanikləşdirilməməsi; material və konstruksiyaların qüsurları, maşınlarda gözlənilmədən alınan qüsurlar və s.

2) təşkilati səbəblər – istehsalat işlərinin düzgün təşkil edilməməsi; əmək intizamı qaydalarının pozulması; işçilərə əmək mühafizəsi qaydalarının və öyrətmələrinin düzgün aparılmaması; avadanlıq və alətlərin istismar qaydalarının pozulması; işçilərin fərdi mühafizə vasitələri ilə kifayət qədər təmin edilməməsi; iş yerinin təşkilində nöqsanlar və s.

3) sanitar gigiyenik səbəblər – iş zonasının havasında zərərli qarışqların qatılığının buraxılabilən həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-küy və titrəyişlər; qeyri normal meteoroloji şərait; şəxsi gigiyena qaydalarının pozulması, ventilyasiya sistemində qüsurların olması.

4) psixofizioloji səbəblər – yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi, gözlənilmədən keçirilən fizioloji hallar, orqanizmdəki qüsür və çatışmamazlıqlar və s.

5) yanğın səbəbləri – yanğın təhlükəsizliyi qaydalarının pozulması; yanğın təhlükəli materialların saxlanılması qaydalarının pozulması; materialların öz-özünə alışması; texnoloji proseslərdə yanğın təhlükəsizliyi rejiminin pozulması.

6) maddi səbəblər – təbii fəlakətlərin (məsələn, sel, zəlzələ, ildirim vurması, körpünün uçması və s.) baş verməsi.

Qüvvədə olan əmək mühafizəsi norma və qaydaları işçilər və işə götürənlər tərəfindən pozulduqda istehsalatla əlaqədar bədbəxt hadisə baş verir. Bədbəxt hadisə nəticəsində işçi əmək qabiliyyətini müvəqqəti itirir, yüngül yaralanır, müəyyən dərəcədə əlil qalır, ölüm hadisəsi baş verir, qrup halında ağır nəticəli xəsarət alma yaranır.

*Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və vəziyyətinə görə 3 qrupa bölünür:*

1. İstehsalatla əlaqədar olmayan bədbəxt hadisələr.
2. İstehsalatla əlaqədar bədbəxt hadisələr.
3. Məişətlə əlaqədar hadisələr.

**İstehsalatla əlaqədar olmayan hadisələr** – işçinin müəssisənin maşınından, materialından, nəqliyyat vasitələrindən, işçi yerlərindən və s. şəxsi məqsəd üçün istifadə edərkən baş verən bədbəxt hadisələrdir.

**İstehsalatla əlaqədar bədbəxt hadisələr** – işçilərin hər hansı istehsalat tapşırığını yerinə yetirdikdə, müəssisənin daxili intizam qaydasına zidd olmayan müəssisədə yanğın söndürürməsində kömək göstərdikdə baş vermiş bədbəxt hadisələr, habelə istehsalat tapşırıqlarını yerinə yetirərkən baş vermiş zəhərlənmələr, günvurma, donma, suda boğulma və s. hallarda olan hadisələr hesab edilir.

**Məişətlə əlaqədar hadisələr** – evdə, ailədə, istirahət günlərində, məzuniyyətdə olduqda və şəxsi maşınla işə gedib-gəldikdə, yolda və s. baş verən hadisələr hesab edilir.

Müəssisələrdə yalnız istehsalatla əlaqədar bədbəxt hadisələrdə işçilərə güzəştlər verilir və dəyən zərərlər ödənilir. İstehsalat müəssisələri qalan hər iki qrup (istehsalatla əlaqədar olmayan və məişətlə əlaqədar hadisələr) hadisələri təhqiq edib səbəblərini müəyyənləşdirir və bunları aradan qaldırmaq üçün tədbirlər görür.

İstehsalatda bədbəxt hadisələr təsadüfi deyil, müəyyən səbəblərdən əmələ gəlir. Buna görə də hər bir bədbəxt hadisə fövqəladə hadisə kimi dərindən təhqiq edilməlidir. Bədbəxt hadisələrin təhqiqində məqsəd onun başvermə şəraitini və səbəblərini müəyyən etməkdən, onun təkrar olunmaması üçün tədbirlər görmək və eləcə də hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir.

Azərbaycan Respublikası Əmək məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur.

Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə” mövcuddur. Əsasnamənin qüvvəsi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.

Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafiq nazirliliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və uçota alınır.

Hər hansı xarici faktorun təsirindən toxumanın və orqanın anatomik tamlığının və ya fizioloji funksiyasının pozulması **xəsarət** adlanır. İstehsalatda qəflətən baş verən və insanların zədələnməsinə səbəb olan bədbəxt hadisələrə **əmək xəsarətləri** deyilir. Əmək xəsarətləri ağırlıq dərəcəsinə görə aşağıdakı qruplara bölünür:

1. Yüngül bədən xəsarətləri. Səhhətin qısa müddətə pozulmasına və ya əmək qabiliyyətinin uzun müddətə cüzi itirilməsinə səbəb olmuş xəsarət nəzərdə tutulur.
2. Az ağır dərəcəli bədən xəsarətləri. Əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla uzun müddətə itirilməsi ilə nəticələnən xəsarət nəzərdə tutulur.
3. Ağır bədən xəsarətləri. Həyat üçün təhlükəli olan və ya hər hansı orqanın funksiyasının itirilməsinə, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddət itirilməsi ilə əlaqədar olan xəsarət nəzərdə tutulur.
4. Qrup halında xəsarət. Burada iki nəfərdən çox əmək xəsarəti almış olur.
5. Ölüm hadisəsi.

## 6. İSTEHSALATDA BAŞ VERMİŞ BƏDBƏXT HADİSƏLƏRİN TƏHQİQİ

*İnsanın və istehsalat mühitinin qarşılıqlı təsirinin* dörd tipik mərhələsi seçilir:

- komfortlu (optimal), bu halda yüksək işləmək qabiliyyəti üçün şərait yaradılır, işçinin həyatının və sağlamlığın saxlanmasına zəmanət verilir;
- buraxıla bilən, nə vaxt ki, istehsal mühitinin təsirləri insanın həyatı və sağlamlığına neqativ təsir göstərmir, lakin vəzifə funksiyalarının icra edilməsi zamanı iş qabiliyyətinin və etibarlılığın bir qədər azalmasına səbəb olur. Bu təsir nəticəsində insanın orqanizmində dönməz neqativ proseslər yarana və inkişaf edə bilmir;
- təhlükəli, nə vaxt ki, istehsal mühitinin təsirləri buraxıla bilən səviyyə sərhədlərini keçir və insanın sağlamlığına neqativ təsiri göstərir, uzun müddətli təsir vaxtı xəstəliklərə səbəb olur;
- olduqca təhlükəli, hansı ki, çox qısa vaxt təsir etdikdə insanın sağlamlığına kəskin neqativ (travma almaq, sağalmaz xəstəliyə səbəb olmaq, ölümlə nəticələnmə) təsir göstərə bilər.

Təhlükəli və olduqca təhlükəli mühitdə bədbəxt hadisələr baş verir. İstehsalatda baş vermiş bədbəxt hadisələr ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı kimi araşdırılır:

- yüngül bədən xəsarətləri, az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqatlar müəssisədə yaradılmış komissiya tərəfindən aparılır;
- ağır bədən xəsarətləri, qrup halında xəsarət alma halları və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək Mütəttişliyinin rəisinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.

İşçinin əmək qabiliyyətinin 1 gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında 1 gündən artıq müddətdə başqa işə keçirilməsinə səbəb olduqda istehsalatda baş vermiş bədbəxt hadisə İZ (istehsalat zədəsi) formalı aktla rəsmiləşdirilir və qeydə alınır. Təbii ölüm, özünə qəsd, eləcə də zərərçəkənlərin cinayət törədərkən aldıqları zədələnmələr haqqında İZ formalı akt tərtib edilir və belə hadisələr istehsalatda baş vermiş hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İZ formalı aktın 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalı, 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsinin olduğu müəssisəyə göndərilir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır.

Qanunvericiliyə uyğun olaraq müəssisə istehsalatla əlaqədar olaraq zərərçəkmələrə görə İZ formalı akt əsasında işçinin iş stajından asılı olmayaraq orta əmək haqqını 100% məbləğində verir.

İstehsalatda başına gələn bədbəxt hadisə haqqında işçi iş günü ərzində xəbər vermədiyi hallarda və ya əmək qabiliyyətini hadisə baş verən kimi deyil, bir müddət keçdikdən sonra itirdikdə H-1 formalı akt tərtib edilir. Bu aktda zədələnmiş adam barədə məlumatla yanaşı bədbəxt hadisənin səbəbi və bənzər hadisələrin törəməməsi üçün tədbirlər göstərilməlidir.

*İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq məqsədilə aşağıdakı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır:*

1. İşçilərin müvafiq qaydada təlimatlandırılması.
2. Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi.
3. Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin hasarlanması təşkili.
4. İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə mühafizə örtüklərinin və çəpərləmənin qoyulması.
5. Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat vasitələrindən (plakatlardan, yazıldan) istifadə etmək.
6. Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan istifadə etmək.
7. Avtomatik açma qurğularından, siqnal sistemindən və uzaqdan işarə vasitələrindən istifadə etmək.
8. Elektrik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə konturu və sıfırlama sistemini tələbata uyğun təmin etmək.
9. Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərini müntəzəm olaraq təbliğ etmək.
10. İş yerləri və istehsalat proseslərini elmi əsaslara uyğun təşkil etmək və s.

### *İstehsalat zədələnmələri və peşə xəstəliklərinin göstəriciləri*

**Risk** dedikdə təhlükəli hadisənin baş vermə ehtimalı başa düşülür. **Professional risk** dedikdə istehsalat mühitinin və əmək fəaliyyətinin mənfi təsiri nəticəsində sağamlığın pozulmasının (zədələnmənin) baş vermə ehtimalı başa düşülür.

Risk hadisənin baş vermə tezliyi və ya ehtimalı kimi tapılır. O statistik informasiya əsasında tapıla bilər:

$$R = \frac{N(t)}{Q(t)},$$

burada  $N(t)$  –  $t$  müddəti ərzində arzuolunmaz hadisə;  $Q(t)$  –  $t$  müddəti ərzində ümumi hadisələrin sayıdır.

Müəssisələrdə və ya təsərrüfatın hər hansı bir sahəsində istehsalat zədələnmələrinin səviyyəsini xarakterizə etmək və müxtəlif müəssisələri məhz buna görə müqayisə etmək üçün zədələnmələrin şərti qəbul edilmiş nisbi göstəricilərindən istifadə edilir. Bədbəxt hadisələr haqqındakı hesabat məlumatlarına əsasən təyin edilən bu göstəricilərdən əsasları tezlik və ağırlıq əmsallarıdır.

Tezlik əmsalı hesabat dövründə hər 1000 nəfər işçiyə düşən bədbəxt hadisələrin sayını göstərir:

$$K_t = \frac{H \cdot 1000}{P},$$

burada  $H$  – hesabat dövründə baş vermiş bədbəxt hadisələrin ümumi sayı;  $P$  – hesabat dövründə işləyənlərin orta siyahı sayıdır.

Ağırlıq əmsalı hesabat dövründə hər bir bədbəxt hadisəyə düşən itirilmiş iş günlərinin orta sayını göstərir:

$$K_a = \frac{D}{H},$$

burada  $D$  – hesabat dövründə bütün bədbəxt hadisələr nəticəsində itirilmiş iş günlərinin ümumi sayı;  $H$  – ölüm və ya əlliliklə nəticələnmiş hadisələr istisna olmaqla, hesabat dövründə baş vermiş bədbəxt hadisələrin ümumi sayıdır.

İtki göstəricisi 1000 nəfər işçinin itirmiş olduğu iş günlərinin orta sayı olub aşağıdakı kimi təyin edilir:

$$K_i = \frac{D}{P} \cdot 1000.$$

Böyük müəssisə və təşkilatlarda zədələnmələrin təhlilində ölüm və əlliliklə nəticələnən hadisələrin tezlik göstəricilərindən də istifadə edilir:

$$K_{\ddot{o}} = \frac{H_a}{P}; \quad K_o = \frac{H_o}{P},$$

burada  $H_{\ddot{o}}$  və  $H_o$  – ölüm və əlliliklə nəticələnmiş bədbəxt hadisələrin sayıdır.

Zədələnmələrin təhlilində onların digər nisbi göstəricilərindən də istifadə edilir. Bədbəxt hadisələrin maddi nəticələrinin göstəricisi

$$K_m = \frac{M_m}{P},$$

burada  $M_m$  – hesabat dövründə baş vermiş bədbəxt hadisələrin maddi nəticələridir, manat.

Bədbəxt hadisələrin qarşısının alınması üçün sərf olunmuş xərclərin göstəricisi:

$$K_x = \frac{X}{P} \cdot 1000,$$

burada  $X$  – hesabat dövründə müəssisənin bədbəxt hadisələrə qarşı görülmüş tədbirlərə çəkdiyi xərcin məbləğidir, manat.

### **Zədələnmələrin təhlili üsulları**

İstehsalat bədbəxt hadisələrinə qarşı tədbirlərin vaxtında və səmərəli görülməsi üçün onların baş vermə səbəblərini müntəzəm təhlil edib ümumiləşdirmək lazımdır. İstehsalat zədələnmələri və peşə xəstələnmələrinin səbəbləri müxtəlif, məsələn statistik, qrup, topoqrafik, texniki, monoqrafik, iqtisadi, erqonomik və psixofizioloji üsullarla təhlil edilir.

**Statistik üsulda** müəssisənin hər hansı bir sahəsində zədələnmələr (travmalar) haqqında bir neçə il ərzində toplanmış statistika materialı tədqiq edilir. Bu üsulda ilk məlumatlar İZ formalı aktlardan və illik hesabat formalarından götürülür. Müəssisələrdə zədələnmələrə qarşı mübarizə işinin nəticələri araşdırılarkən zədələnmələrin vaxta görə tezlik və ağırlıq göstəricilərinin dinamikası təhlil olunur. İstehsalat sahələrində zədələnmələri müqayisə edərkən profilaktik cəhətdən onlardan hansına daha çox diqqət verilməsini bu göstəricilərlə təyin edirlər.

Nəticədə bədbəxt hadisələrin səbəblərini aradan qaldırmaqdan ötrü müvafiq tədbirlər görülür.

**Qrup üsulunda** zədələnmələr ayrı-ayrı cəhətlərinə görə, məsələn baş vermə vaxtına, zərər çəkmiş şəxslərin yaşına, ixtisas dərəcəsinə, peşəsinə, işlərin növünə, bədbəxt hadisələrin səbəblərinə və s. görə qruplaşdırıllaraq təhlil edilir. Bu üsul işlərin təşkilində əmək şəraitinin və ya avadanlığın vəziyyətindəki çatışmamazlıqları aşkar çıxarmağa və onların aradan qaldırılması üçün əməli tədbirlər hazırlamağa imkan verir.

**Topoqrafik üsul** bədbəxt hadisələr sex və ya sahədə avadanlığın yerləşmə planında şərti işaretlərlə müntəzəm qeydə alınır. Müəyyən vaxtdan sonra həmin işaretlərin hər hansı bir avadanlıqda və ya iş yerində daha çox olması və yüksək zədələnmə təhlükəliyini müəyyən edərək müvafiq profilaktik tədbirlərinin zəruriliyini göstərir.

**Texniki üsul** istehsalatdakı əlverişsiz amillərin (havadakı tozluluğu, səsküyün səviyyəsini, materialın yanma qabiliyyətini və s.) təhlükəlilik dərəcələrini təyin etmək lazımlı gəldikdə tətbiq edilir.

**Monoqrafik üsulda** bədbəxt hadisə baş verdiyi yerdə əmək prosesləri və texnoloji proseslər iş yeri, əsas və köməkçi avadanlıq, fərdi mühafizə vasitələri, əməyin təşkili səviyyəsi, sanitariya-gigiyena şəraiti birlikdə tədqiq olunur. Bu tədqiqat üsulunda bədbəxt hadisələrin aşkar və gizli səbəbləri ilə bərabər istehsalın potensial təhlükələri və zərərli olması aşkar çıxarılır. Müəyyən istehsalat sahəsinin monoqrafik təhlükəlində texniki tədqiqat vasitələrindən (mühiti xarakterizə edən amillərin ölçülməsi, alətlərin sınağı) də istifadə edilir, nəticədə bədbəxt hadisələrin səbəblərini aradan qaldırmaq üçün tədbirlərin görülməsinə imkan yaranır.

**Iqtisadi üsul** zədələnmələrin iqtisadi ziyanını təyin etməkdən ibarətdir. Bu üsul müəssisənin əməyin mühafizəsi tədbirlərinə çəkdiyi xərclərin iqtisadi səmərəsini təyin etməyə imkan verir.

**Ergonomik üsul** “insan-maşın-istehsalat mühiti” sisteminin kompleks halda öyrənilməsinə əsaslanır. Bu üsulda insanın fizioloji, psixo-fizioloji və şəxsi (əqli) keyfiyyətlərinin, onun əmək fəaliyyətinin növünə uyğunluğu tədqiq edilir. İnsanın göstərilən xassələrinin konkret iş fəaliyyətinə tam uyğunluğu şəraitində əmək səmərəli və təhlükəsiz olur. Bunun qeyri-uyğunluğu isə bədbəxt hadisəyə səbəb ola bilir.

**Psixofizioloji təhlil** üsulunda zədələnmələrin fizioloji, psixoloji və sosial səbəbləri birlikdə öyrənilir. Bu üsulun tətbiqi üçün “istehsalat zədələnmələrinin xüsusi təhqiqat və təhlil xəritəsi” tərtib edilir. Xəritənin doldurulmasında təhlükəsizlik texnikası mühəndisi, iş rəhbəri, hadisənin şahidləri, fizioloq və ya psixoloq, tibb işçiləri iştirak edir.

### **Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri**

İnsanın işləmə qabiliyyəti istehsalatın əmək şəraitindən bilavasitə asılıdır. Əmək şəraitinin qeyri-normal vəziyyəti texnoloji proses rejiminin pozulmasına, əmək məhsuldarlığı və hazır məhsulun keyfiyyətinin azalmasına, istehsalat

xəstələnmələri və travmatizmin artmasına, habelə, vəsait itkilərinin əmələ gəlməsinə səbəb olur. Bunların nəticəsində müəssisəyə böyük məbləğdə iqtisadi ziyan dəyir.

Pis əmək şəraitinin nəticəsində yaranan xəstəlik və travmatizmlə əlaqədar əmələ gələn itkilərin təhlil və hesabatından sonra əldə edilən nəticələri nəzərə almaqla əmək mühafizəsi sahəsində tədbirlər planı hazırlanır. Bundan sonra işlənmiş tədbirlərin tətbiq edilməsi sahəsində lazımı işlər aparılır. Əmək mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik məhsuldarlığı artır, sosial siğortalanmaya çəkilən xərclərə qənaət olunur və əmək itkisi azalır.

İstehsalat xəstələnmələri və zədələnmələri ilə əlaqədar müəssisəyə dəyən ümumi itkinin cəmi aşağıdakı kimi tapılır:

$$\Pi = \sum \Pi_t + \sum \Pi_x, \text{ man}$$

burada  $\Pi$  - istehsalat xəstələnmə və zərərçəkmələrindən əmələ gələn itkilərin ümumi cəmi, man.

$\sum \Pi_t$  - travmalarla əlaqədar itkilərin cəmi, man.

$\sum \Pi_x$  - xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.

İş şəraitinin pisliyi nəticəsində baş vermiş zədələnmələrdən və xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən sonra bu analizin nəticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı işlənib hazırlanır.

Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində işlədikdən sonra əmək mühafizəsi üzrə tədbirlərin iqtisadi səmərəliliyinin hesabatı aparılır.

Ümumi qənaət  $Q$  aşağıdakı düsturla təyin ediür.

$$Q = \Pi_1 - \Pi_2, \text{ man}$$

burada  $\Pi_1$  - tədbirlərdən əvvəl travma və xəstələnmələrdən baş verən itki, man.

$\Pi_2$  - əmək mühafizəsi tədbirləri həyata keçirildikdən sonra travma və xəstələnmələr nəticəsində itkilər; man.

Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və travmatizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə olunmalı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək mühafizəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır.

Əmək mühafizəsi tədbirlərinin tətbiqi hər işçiyə düşən orta illik məhsul istehsalını artırmaqla bərabər, maddi təminat xərclərinə qənaət edilməsinə və əmək itkilərinin azaldılmasına səbəb olur.

## 7. KOLLEKTİV VƏ FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ

İşlədilmə tərzindən asılı olaraq mühafizə vasitələri iki qrupa bölünür:

1. Kollektiv mühafizə vasitələri;
2. Fərdi mühafizə vasitələri.

İki və ya daha çox işçini qorumaq üçün işlədilən vasitələr ***kollektiv mühafizə vasitələri*** adlanır və aşağıdakı tiplərə bölünür:

- a) istehsalat otaqlarında və iş yerlərində hava mühitini normallaşdırın vasitələr;
- b) istehsalat otaqları və iş yerlərinin işıqlanmasını normallaşdırın vasitələr;
- c) səs-küy, titrəyiş və ultrasəsdən mühafizə vasitələri;
- d) elektrik cərəyanı ilə zədələnmədən mühafizə vasitələri;
- e) ətraf mühitin yüksək və alçaq temperaturlarından mühafizə vasitələri;
- f) mexaniki amillərin təsirindən mühafizə vasitələri;

***İşçilərin fərdi qorunması üçün işlədilən vasitələrə fərdi mühafizə vasitələri deyilir.*** Bu vasitələr istehsalat zərərini ləğv etmir, yalnız onların təsirindən işçiləri qoruyur.

İstehsalat şəraitində olduğu kimi praktik işlərin yerinə yetirilməsi ilə bağlı məşğələlərdə də şagird və tələbələr fərdi mühafizə vasitələrindən istifadə edirlər.

Təyinatına görə fərdi mühafizə vasitələri aşağıdakı növlərə bölünür:

- insan bədəninin mühafizəsi üçün - xüsusi geyimlər, yəni kombinezonlar, pencəklər, şalvarlar, şalvar və gödəkcələr, sıriqlı şalvar və gödəkcələr.
- əlin mühafizəsi üçün - xüsusi iş əlcəkləri, pastalar, kremlər;
- ayaqların mühafizəsi üçün - ayaqqabılar, çəkmələr, valinkalar;
- başın mühafizəsi üçün - ləçəklər, xüsusi quruluşlu baş geyimləri, kaskalar;
- sıfətin mühafizəsi üçün - maskalar, sıpərlər, pastalar;
- tənəffüs orqanlarının mühafizəsi üçün- toza qarşı respiratorlar, müxtəlif tipli əleyhqazlar, skafandrlar;
- görmə orqanlarının mühafizəsi üçün müxtəlif tipli şüşə eynəklər, rəngsiz sınmayan şüşə, sıfəti tamam örtən ekranlar;
- eşitmə orqanlarının mühafizəsi üçün - antifonlar, baş geyimləri, qulaq tixacları;
- hündürlükdən yıxılmaqdan mühafizə üçün - qoruyucu kəmərlər, kəndirlər, sürüşməyən yumşaq ayaqqabılar, zəncirlər və s.;
- titrəyişdən mühafizə üçün-məsaməli rezinlə örtülmüş əlcəklər, qalın altlıqlı ayaqqabılar, vibromeydançalar, amortizasiya kovrikləri;
- elektrik cərəyanından mühafizə üçün-dielektrik rezin əlcəklər, qaloşlar, izoləedilmiş dəstəkli əl alətləri, izoləedilmiş ştanqlar, gərginlik indikatorları, rezin xalçalar və s.;
- radioaktiv şüalanmadan mühafizə üçün - xüsusi qurğuşun və şüşə kostyumlar, xüsusi izoləedici ekranlar;

Sadalanan fərdi mühafizə vasitələri dərs və ya məşğələlər zamanı şagird və tələbələrə mövcud normativ tələblərə uyğun olaraq verilir.

Fərdi mühafizə vasitələr dövlət əmlakıdır, onu işçilərə pulsuz verirlər.

İş paltarı və digər fərdi mühafizə vasitələrinin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinə və qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq həyata keçirilir. Qanunvericilik normalarına əsasən əmək şəraiti zərərli və təhlükəli olan işlərdə, habelə xüsusi temperatur şəraitində görülən və ya çırklənmə ilə əlaqədar olan işlərdə müəyyən edilmiş norma ilə pulsuz iş paltarı, iş ayaqqabısı və digər digər fərdi mühafizə vasitələri verilir. İşəgötürən fərdi mühafizə vasitələrinin saxlanması, təmizlənməsini, yuyulmasını, qurudulmasını, dərmanlanması və təmir olunmasını əvəzsiz təşkil etməyə borcludur.

#### **Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:**


- a) tənəffüs orqanlarının mühafizə vasitələri;
- b) dəri səthinin mühafizə vasitələri;
- c) tibbi mühafizə vasitələri.

Tənəffüs orqanlarının mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.

**Əleyhqazlar.** Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını, üzü və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, zəhərləyici maddələrin damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı mikroorqanizmlərdən mühafizə etmək üçün yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların süzücü və təcridedici növləri vardır.

**Süzücü əleyhqazlar** (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır. Süzücü əleyhqazlar zəhərli qazların konkret növlərindən qoruyur. Onların quruluşu – içərisində tüstü əleyhinə süzgəcərələr olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. İnsan əleyhqaz qutusunda süzülən hava ilə nəfəs alır.

**Təcridedici əleyhqazlar** – insan ətraf hava mühitindən asılı olmayan tənəffüs üçün yaralı hava və ya qaz qarışığı ilə təmin edilir. Təcridedici əleyhqazlara avtonom tənəffüs aparatları (burada kimyəvi oksigen mənbəyi və karbon qazı uduyu və ya sıxılmış hava və ya qaz balonları və s. istifadə olunur) və şlanqlı respiratorlar (burada maskanın altına çırklənməmiş mənbədən şlanqla hava verilir) aiddir.




Şəkil 1. a – süzücü, b – izoləedici oksigen əleyhqazı

**Respiratorlar** – tənəffüs orqanlarını zərərli maddələrdən və müxtəlif növ tozlardan, radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə edən maska.

Respiratorlar əleyhqaza nisbətən daha yüngül, istifadə üçün daha sadə, rahat mühafizə vasitəlidir. Lakin respiratorlar nəfəs orqanlarını havada zərərli maddələr yolverilən yüksək konesntrasiyasadan 10-15 dəfəyədək artıq olmayan hallarda mühafizə edir. **Buraxıla bilən yüksək konsentrasiya** müəssisənin iş zonasının havasındaki maddələrin elə miqdarına deyilir ki, belə miqdar insanın bütün iş stajı dövründə, gündə 8 saat iş rejimində müasir metodlarla aşkar edilməsi mümkün olan heç bir xəstəlik törədə bilməyir. Xlor, ammonyak, sianid turşusu və başqa güclü zəhərlilik-toksikoloji maddələrdən mühafizə məqsədilə respiratorlardan istifadə etmək qadağandır.

Respiratorlar quruluşuna görə 2 əsas növə ayrılır: birinci növ respiratorlarda süzücü maska eyni zamanda süzücü element rolunu oynayır. ŞB-1 “Lepestok-200”, “Lepestok-40”, U-2K, RP-K məhz belə respiratorlardandır. İkinci respiratorlarda isə süzücü növ elementlər xüsusi patronlarda yerləşdirilir. Bu növə “Astra”, F-62Ş, RPQ-67, RU-67 markalı respiratorlar aiddir.



Şəkil 2. Respiratorlar: a – U-2K; b – Astra respiratoru

Hazırda başlıca süzücü elementlər yüksək polimer maddələr əsasında hazırlanmış materiallardan ibarətdir ki, bunlar Petryanov süzgəci, FPP-15 və FPP-70 adlanırlar. Belə materiallar istənilən dərəcəli aerozolları əməli olaraq tamamilə tutub saxlayırlar.

Qüvvədə olan qanunvericiliyə görə, müəssisənin müdürüyyəti qaz təhlükəli sexlərdə işləyən bütün işçiləri respiratorlar və əleyhqazlarla təchiz etməlidir. Əleyhqaz və ya respirator alan hər bir şəxs bilməlidir ki, bu vasitələr ancaq müəyyən maddələrdən mühafizə edir.

Klapansız heç bir növ respiratorlardan mənfi temperaturlarda və yağmurlu havada istifadə etmək olmaz, çünki onlar donur və islanarkən tənəffüsə müqaviməti olduqca artır. Həmin səbəblərdən ətraf havanın temperaturu +28°-dən artıq olarkən də onlardan istifadə etmək məsləhət görülmür – insan tərləyərkən, respiratorlar nəmlənir.

**Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr.** Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi vasitə olaraq işlədilməsi tövsiyə edilir. Tənəffüs orqanlarının ən sadə mühafizə vasitələrinə tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı aiddir. Hər bir adamın iş və yaşayış yerində belə mühafizə vasitələri olmalıdır.

**Dəri səthini mühafizə vasitələri** – bədənin açıq sahələrini, paltarları, ayaqqabıları onların səthinə zəhərli damcılar, yoluxucu xəstəliklərədir, radioaktiv toz düşməsindən, həmçinin qismən də işiq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur.

**Tibbi fərdi mühafizə vasitələri (TFMV)** – zədələnmiş şəxsin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə adamların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici təsirinə qarşı orqanizmin dayanaqlığını (müqavimətini) artırmaq mümkündür.

Müəssisələrdə maşınların təmiri və texniki xidmət işlərində isə işlərin növündən asılı olaraq müxtəlif fərdi mühafizə vasitələrində istifadə olunur. Bunlara aşağıdakılardır:

**Çilingər-quraşdırma** işlərində çalışan işçilər xüsusi geyim və fərdi mühafizə vasitələri (kombinzon, əlcək, sınmayan şüşəli eynək və s.) ilə təmin olunmalıdır və şəxsi gigiyena qaydalarını yerinə yetirmələri üçün şərait yaradılmalıdır.

**Dəzgah işlərində** işçilər qıpçaq iş paltarı (kombinezon) geyinməli, paltarların qollarının ağızı və kəməri bağlanmalıdır. Qadınlar isə saçlarını yığaraq ləçəklə bağlamalı və ləçəyin arxa hissəsi qatlanmalıdır. Əgər dəzgahda mühafizə örtüyü yoxdursa, onda işçiyə mütləq mühafizə eynəyi verilməlidir.

**Yığma maşınlarında** işə başlamazdan əvvəl işçilər işin xarakterinə uyğun fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunmalıdır. İşçilər qıpçaq geyinməli, paltarlarının yaxa və qollarını düymələməli, qadınlar əlavə olaraq saçlarını da qıpçaq yığaraq ləçəklə bağlamalıdır.

**Qaynaq işlərində** qaynaqcı cərəyanın qiymətinə görə maska və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri, habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdır.

İri çən və qazanların içərisində qaynaq aparıldıqda qaynaqcı rezin şlem geyinməli və yanında qaynaq işi qurtaranadək bir nəfər təlimatlandırılmış nəzarətçi olmalıdır. Qaynaq nəm otaqlarda və ya nəmişlik şəraitində aparıllarkən qaynaqcı rezin əlcək və qaloş geyib, rezin xalça, yaxud quru taxta ayaqlaltı üzərində dayanmalıdır.



Şəkil 3. Qaynaq maskası

## 8. İSTEHSALAT TOZU VƏ ONUN ZƏRƏRLİ TƏSİRİNDƏN MÜHAFİZƏ ÜSULLARI

İstehsalatda bir sox proseslər və işlər toz ayrılması ilə müşayiət olunur ki, bu da insan orqanizminə, xüsusən tənəffüs orqanlarına zərərli təsir göstərir. İstehsalat tozları bəzən iş zonasında istehsal mühitini də pisləşdirir və maşınların sürtünən hissələrinin dağılmamasına səbəb olur. Bundan əlavə istehsalat tozları yanğın-partlayış təhlükəli ola bilər.

İstehsalat tozları mənşəyinə görə üzvi, qeyri üzvi və qarışq olur. ***Üzvi tozlara*** bitki və heyvan mənşəli tozlar, məsələn ağaç tozu, pambıq parça, un, tiftik və s. tozlar aiddir. ***Qeyri-üzvi tozlara*** mineral tozlar, məsələn kvars, sement, saxsı, metal tozları və s. aiddir. ***Qarışq tozlar*** isə üzvi və qeyri-üzvi tozlardan ibarət olur.

Toz nəfəs yoluna, ciyərlərə, gözlərə və dəriyə zərərli təsir göstərir. Tozlu havada nəfəs aldıqda tozun təxminən yarısı burun nahiyyəsinin selikli qışasında tutulub qalır ki, bu da onu qıcıqlandırır və iltihab prosesinə səbəb olur. Tozların uzun müddətli təsirindən burun nahiyyəsinin süzgəcli xassəsi zəifləyir, nəticədə nəfəs yollarının digər hissələrində də xroniki iltihab prosesləri inkişaf edir.

Mineral tozlar (əhəng, sement) əsasən dəriyə qıcıqlandırıcı təsir göstərir. Onlar dəriyə düşdükdə tər vəzilərini bağlayır, dərinin mikroblara qarşı müqavimətini azaldır və müxtəlif iltihab proseslərinin yaranmasına səbəb olur.

Gözün buyruz təbəqəsinin tozla tez-tez zədələnməsi onun tutqunlaşmasına və ləkə düşməsinə gətirib çıxarır. Toz hissəciklərinin ölçüləri kiçik olduqca orqanizmə nüfuz etmə dərinliyi və təhlükəliliyi də artır. Hissəciklərin ölçülərinə görə tozlar üç qrupa bölünür: görünən tozlar ( $\geq 10$  mk), mikroskopik tozlar (10...0,25mk) və ultramikroskopik tozlar ( $\leq 0,25$  mk)

Görünən tozlar əsasən burun nahiyyəsində tutulur, mikroskopik və ultramikroskopik tozlar isə ciyərlərə nüfuz edir. Hissəciklərin ölçüləri kiçik olduqca tozun fiziki- kimyəvi aktivliyi artır, tozun ümumi səthi böyük olduqca isə həll olunma qabiliyyəti yüksəlir.

Ölçüləri 10 mk-dan böyük olan tozlar tez çökür, buna görə də istehsalat otaqlarının havasında ölçüləri 5 mk-a qədər olan tozlar çoxluq (80% qədər) təşkil edir. Səthi kələ-kötür, iti uclu tozların təsiri daha təhlükəlidir, çünki bunlar selikli qışada ciyər və dəri toxumalarında yara tökülməsinə səbəb olur.

Zərərsiz tozlar mikrobların keçiricisi rolunu oynaya bilər. Tozlar ətraf mühitdən zərərli qaz və buxarları adsorbsiya etdikdə təhlükə daha da artır. Tozların əksəriyyəti elektrik yükleri ilə yüklənmiş olur. Belə hissəciklər neytral hissəciklərə nisbətən ciyərlərdə daha çox tutulub qala bildiyi üçün daha zərərlidir.

İstehsalatın sanitariya-gigiyena şəraiti pozulduqda tozların müntəzəm təsirində işçilərdə pnevmokoniz (*yunan dilindən, pnevma-nəfəs, konios-toz deməkdir*) xəstəlikləri əmələ gəlir. Bu xəstəliklərin ən ağır forması silisium tozlarından (silikoz) və asbest tozlarından yaranır. Silisium tozlarının güclü təsiri onunla izah edilir ki, onların tərkibindəki, sərbəst silisium oksidi insan toxumalarında mayelərlə reaksiyaya girərək silisium turşusu ( $H_2SiO_3$ ) əmələ gətirir.

Bu isə orqanizmdə bərpa olunmayan dəyişikliklərə səbəb olur. Sement tozu ilə uzun müddət nəfəs alıqdə ciyərlərin xəstələnməsi-pnevmakonioz, sement tozu gözlərə təsir etdikdə isə konyuktivit (gözün selikli qışasının iltihabı) əmələ gəlir.

Əhəng, kalsium-karbid tozları nəmliklə reaksiya nəticəsində yanıq və yara əmələ gətirir. Asbest tozu ciyərlərin fibrozunu törədir, gil, kaolin tozları da böyük qatılıqlarda uzun müddət təsir etdikdə pnevmakanioz yaradır. Şüşə lifi yuxarı nəfəs orqanlarını qıcıqlandıraraq asma xəstəliyinə səbəb olur, dəriyə təsir etdikdə isə qaşınma və səpki yaradır.

Tozun insan üçün digər təhlükəsi havada külli miqdarda olmasıdır. Lakin onun təhlükəsi insanın nəfəs alma intensivliyindən və görülən işin növündən asılıdır. Məsələn, insan sakit vəziyyətdə dəqiqdə 10...12 l hava qəbul edirsə, fiziki əməkdə bu 50-70 l/dəq-ə qədər artır. Deməli, tozlu mühitdə ağır fiziki iş görən işçilər daha tez xəstələnir. Sanitariya normalarına (SN-245-81) və DÜİST (12.1.007-76)-ə əsasən iş zonasının havasında tozun buraxıla bilən qatılığı müəyyənləşdirilmişdir.

Mütəxəssislər istehsalatda havanın tozluğuna, onun dispersliyinə və tərkibinə müntəzəm nəzarət etməlidirlər. İstehsalat mühitinin tozluğunu qiymətləndirmək üçün havanın vahid həcmində olan tozun çəki miqdarını, onun tərkibini, zəhərliliyini, həll olunma qabiliyyətini, eləcədə hissəciklərin formasını bilmək lazımdır. Havada tozun qatılığını təyin etdikdən sonra onu sanitariya normaları ilə müəyyən edilmiş buraxıla bilən qatılıqla müqayisə edirlər. Daha sonra texnoloji prosesin (toz mənbələrinin) xüsusiyyətlərini, havanın tozla çirkənmə dərəcəsini təhlil edib, tozun işçi zonaya daxil olma yollarını aşadırıb, tozluqdan mühafizə tədbirlərini hazırlayırlar. Əgər tozlu proses qapalı fazalarda gedirsə və ya iş zamanı ətraf mühitdən izolə edilmişdirse, hermetikləşdirmə yolu ilə toz sızan və ya onun iş zonasına daxil olduğu kanalları bağlamağa çalışırlar.

Əgər texnoloji prosesin və ya emal edilən materialın keyfiyyəti nəmlikdən asılı deyildirsə, onda materialın quru emalını nəm emal ilə əvəz etmək olar. Tozla mübarizənin səmərəli üsulu toz halında olan maddələri dənəvər maddələrlə əvəz etməkdir. İstehsalat otağında toz kiçik zonada əmələ gəldikdə onun pnevmatik sorulmasını təşkil etmək əlverişlidir. Göstərilən üsullarla tozun iş zonasına daxil olmasının qarşısını almaq mümkün olmadıqda yerli ventilyasiya, bütün otağın havası tozla çirkəndirdikdə isə ümumi ventilyasiya qurulur.

İş zonasına intensiv sürətdə buraxıla bilən qatılıqdan çox tozlu hava daxil olursa, fərdi mühafizə vasitələrindən, xüsusi iş paltarı, eynəklər, respiratorlar, başlıqlardan istifadə edilməlidir.

İş zonalarının havasını zərərli maddələrdən qorumağın ən səmərəli üsullarını tam mexanikləşdirmə, avtomatlaşdırma və tozlanan proseslərin tam hermetikləşdirilməsidir.

### III. AVTOMOBİL NƏQLİYYATINDA TƏHLÜKƏSİZLİK

#### 9. AVTOMOBİL NƏQLİYYATI MÜƏSSİSƏLƏRİNDE TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

Nəqliyyat müəssisələrində işçi otaqların və iş zonalarının xüsusiyyətindən, istehsalat işinin xarakterindən, istifadə edilən avadanlıqların və materialların tipindən və növündən asılı olaraq müxtəlif təhlükələr yaranır. Buna görə də avtonəqliyyat müəssisəsində təhlükəsizlik tələbləri görülən işlər (şöbələr) üzrə qruplaşdırılır.

**Yığışdırma-yuma işləri.** Avtomobilərin yığışdırma-yuma işləri işıqlı, ventilyasiya ilə təmin edilmiş xüsusi yerdə icra olunur. Avtobus, minik avtomobilərinin salonunun yığışdırılması, çörək daşıyan avtomobilərin furqonunun yığışdırılması məqsədilə sənaye tozsorani və ya xüsusiləşmiş tozsoranlarından istifadə olunur. Avtomobil qanadlarının, ayaqaltıların qar və palçıqdan təmizlənməsi zamanı çəkic və metal beldən istifadə edilərsə üz və gözlərin zədələnməsi hallarının qarşısını almaq üçün ehtiyatlı olmaq lazımdır.

Əllə yumada alçaq ( $0,3 - 0,4 \text{ MPa}$ ) təzyiqli və yüksək təzyiqli ( $1,5 - 2,0 \text{ MPa}$ ) nasoslardan istifadə olunur. Yuma qurğuları ilə yuduqda kimyəvi təmizləmədə (detalların təmizlənməsi) həyata keçirilir. Burada həllədicilərin temperaturu  $80 - 95^\circ\text{C}$ -ə qədər olur ki, burada həm temperaturdan, həm də zəhərlənmədən mühafizə nəzərdə tutulmalıdır. Təhlükəsizlik üçün və işin asanlaşması məqsədi ilə yuyucu qurğu izolə edilmiş binalarda yerləşdirilir, işəsalma pultu yuma qurğusundan aralı qoyulur.

Fəhlənin (yuyucunun) zədədən qorunması məqsədilə qurğu torpaqlanmalıdır (elektrik cərəyanından mühafizə üçün). İşəsalma pultunda gərginlik 12 V-dan artıq olmamalıdır. Bütün elektrik mühərrikləri, elektrik kabelləri və cihazları hermetik şəkildə bağlı olmalıdır. Yuyucu məhlulların sızma və püskürməsinin qarşısını almaq üçün vannadakı məhlulun səviyyəsi, vannanın kənarından  $100 - 200 \text{ mm}$  aşağı olmalı və vanna dəmir qapaqla örtülməlidir. Ağırlığı 20 kq-dan artıq olan detallar ancaq mexaniki qurğu ilə vannaya yüklənməlidir. Yuma ilə məşğul olanlar eynək və rezin əlcək geyinməlidirlər.

**Söküb-yığma işləri.** Avtomobilər texniki vəziyyətindən asılı olaraq qismən və ya tam sökülrür. Hissə və aqreqatların yerinin dəyişdirilməsi qaldırıcı-nəquledici qurğularla icra olunur. Qaldırma və endirmə üçün müxtəlif tutqaclardan istifadə olunur. Qaldırıcıların yük qaldırma qabiliyyəti  $0,5 - 10 \text{ ton}$  olur. Söküb – yığma prosesində təhlükəsizlik normativlərinə əməl olunmalıdır.

**Dəmirçi-ressor işləri.** Dəmirçi-ressor şöbəsi  $100 \text{ m}^2$ -dan çox sahəyə malik olur və başqa şöbələrdən yanğından mühafizə divarları ilə ayrıılır, divarların hündürlüyü  $5,5 - 6 \text{ m}$  olmalıdır, döşəməsi üzçəkmə daşları və ya beton örtüklərdən ibarət olmalıdır, ventilyasiya qurğusu nəzərdə tutulmalıdır. Əməyin mühafizəsi məqsədilə avadanlıqlar normativlərə uyğun yerləşdirilməlidir, pres və qızdırıcı soba əlverişli işin təmini nəzərə alınmaqla düzgün qurulmalıdır, şüa enerjisi işçilərin bədəninə və üzünə düşməməlidir.

Ayrılan qazlar (soba, vanna və s.-dən) yerli sorma ilə xaric olunur.

Kürənin işçi vəziyyətində onun təmiri və ya yoxlanması qadağandır (həm də yiğisdirma işləri qadağandır). Kənar şəxslərin şobəyə daxil olması qadağandır. Səs-küy normasına da nəzarət olunmalıdır.

**Termiki şöbə.** Termiki emalda əsasən tablama, bişirmə, sementləmə və normallaşdırma texnoloji prosesləri icra olunur. Termiki sex yaşayış binaları, müalicə-profilaktika və mədəni-məişət obyektlərindən 50 m məsafədə (küləyin istiqaməti nəzərə alınmaqla) yerləşməlidir. Sexin hündürlüyü 8 m olmaqla birmərtəbəli binada yerləşməlidir.

**Qaynaq şöbəsi.** Elektrik qaynağı işləri üçün avtonəqliyyat müəssisələrində qaynağın müxtəlif üsullarından istifadə olunur: elektrik qövsü ilə (ellə, yarımaytomatik, avtomatik), adı və ya boruşəkilli elektrodla lehimləmə, elektroimpuls lehimləmə.

Təhlükəsizlik qaydalarına əsasən elektrik qaynağı ilə əlaqədar işlər xüsusi kabinetlərdə aparılır. Onların ölçüsü  $1,5 \times 1,5$ -dən  $2,5 \times 2,5$  ( $m^2$ ) qədər olur, divarının hündürlüyü isə 1,8 m olur. Divar xaricdən qara rənglə, daxildən isə tutqun rənglə (tərkibində sink oksidi olmaqla) rənglənir. Daxili rəng işiq selini dağıdır və eyni zamanda ultrabənövşəyi şüaları udur. Elektrik qaynaqcısının stolu polad və ya çuqun plitə ilə örtülü. Binanın daxilində temperatur  $12 - 15$  °C-dən aşağı olmamalıdır.

Qaynaq şüalarının gözə təsiri çox zərərlidir və kəskin ağrı verir, bu halda ilk növbədə gözə tam sakitlik yaratmalı, üzərinə soyuq kompres qoymalı, qaranlıq şərait yaratmalı və həkimə müraciət etmək lazımdır. Qaynaq zamanı hökmən mühafizə şüşəli şlemdən istifadə lazımdır.

Qaynaq zamanı həm də metal oksidləri buxarı yaranır. Qaynaq məşəli ətrafindakı havanın hər kub metrində 100 mq toz yaranır. Qaynaq binasında tozların buraxılabilən konsentrasiyası  $1 m^3$  havada 3 mq-dan artıq ola bilməz, CO-nun konsentrasiyası isə normaya görə  $1 m^3$  havada 10 – 20 mq-ı aşmamalıdır.

Qaynaq işlərində ancaq 18 yaşdan yuxarı fəhlələr işləyə bilər. Qaynaq işləri təhlükəli və tezalışan maddələrdən 5 m aralı aparılmalıdır.

**Qazqaynağı işləri.** Qaynaq prosesində asetilen, hidrogen, neft qazları, təbii qazlardan istifadə olunur, yəni elə qazlardan istifadə olunur ki, oksigenlə qarışığının yüksək temperaturlu alov yaratsın.

Avtomobil nəqliyyat müəssisələrində asetilenin alınması üçün asetilen generatorlarından istifadə olunur. Balondakı oksigenin təzyiqi 15 MPa (20 °C-də), asetilenin təzyiqi isə 1,6 MPa olur. Balonlar günəş şüalarından uzaq saxlanmalıdır. Oksigen balonu işçi yerindən 5 m uzaqda divara xamitla bağlanmış şəkildə vertikal dayanmalıdır. Hər bir qaynaq postunda ancaq 1 ədəd ehtiyat oksigen və 1 ədəd də asetilen balonu saxlana bilər. İşə başlamazdan əvvəl qaynaqçı balonları yoxlamalıdır: onun doldurulma vaxtını, kranların yivlərinin vəziyyətini, balon səthində və reduktorda yağın olmamasını və yağılı maddələrin olmamasını yoxlamalıdır.

Asetilen qazı 0,15 MPa və  $+50$  °C-dən yuxarı temperaturda öz-özünə alışır. Asetilen generatoru ayrıca binada ventilyasiya şəraitində saxlanılmalıdır, burada

temperatur  $+5^{\circ}\text{C}$ -dən aşağı olmamalıdır. Divarlar odadavamlı materialdan olmalıdır.

**Misgər-tənəkə və kuzov işləri.** Əməyin mühafizə qaydalarına görə bu işlər xüsusi ventilyasiya qurğusu olan binada görülür. Turşu şüşə və ya çini qablarda olmalıdır. Ehtiyat turşu balonları qumla əhatə olunaraq dəmir şkafda saxlanmalıdır. Lehimləmənin təhlükəsizliyi üçün işlənən sahədən tezalışan maddə qalıqları tam təmizlənməlidir, qaynar su ilə yuyulmalıdır, səth buxarlandırılmalıdır, kaustik soda ilə yenidən yuyulmalı və qaynar hava ilə qurudulmalıdır. Lehimlənən qabın ağızı açıq olmalı, lehimləyici lampanı işə başlamazdan qabaq yoxlamaq və hər ayda 1 dəfə texniki baxışdan keçirmək lazımdır.

**Vulkanlaşdırma və şin montajı işləri.** Avtomobil şin və kameralarının təmiri üçün standart vulkanizasiya avadanlığından istifadə olunur. Şin və kameraların vulkanizasiya (çiy rezinin bişməsi) temperaturu  $140 - 145^{\circ}\text{C}$  hədlərində olur, vulkanizasiya prosesi zamanı ətraf mühitə kükürdün zəhərli üzvi birləşmələri xaric olunur. Vulkanlaşdırma şöbəsində rezin, benzin buxarı və toxuma materialları tozları yanğın törədə bilər, bunun qarşısının almaq üçün işiq və güc xətləri hermetik armaturlu boruların içərisindən keçirilməlidir.

**Akkumulyator işləri.** İşlərin həcmində görə akkumulyator sexi – təmir; batareyaların doldurulması; elektrolitin hazırlanması; sulfat turşusu və distillə olunmuş suyun saxlanması; doldurucu aqreqat və şitlərin (elektrik ölçü cihazı ilə birlikdə) yerləşdiyi maşın şöbələrindən ibarət olur.

Akkumulyator batareyalarının təmiri zamanı işçilər qurğuşun və onun birləşmələri ilə temasda olur ki, onların tozu və buxarı peşə xəstəliyi və ya zəhərlənməyə səbəb olur. Zəhərlənmədə qusma, mədə ağrıları, huşunitməsi baş verə bilir. Belə hallarda mədəni yumaq, süd içirtmək və həkim çağırmaq lazım gəlir.

Akkumulyator batareyasının doldurulması zamanı hidrogen ayrıllaraq havanın oksigeni ilə partlayış və yanğın əmələ gətirə bilər. Təmir və doldurma şöbələrində hökmən ventilyasiya qurğusu yerləşdirilməlidir.

Akkumulyator batareyasının doldurulması şöbəsində açıq odla iş görmək, siqaret çəkmək, kibrit yandırmaq və s. qadağandır. İşçilərə pambıq parçadan kostyum (turşuya davamlı maddə hopdurulmuş), rezin önlük, qısa rezin çəkmə, mühafizə eynəkləri və rezin əlcəklər verilməlidir.

Elektrolit sulfat turşusu ilə distillə olunmuş suyun 1:2 nisbəti ilə qarışığından ibarətdir. Hazırlanma zamanı turşu su üzərinə töküller. Turşu buxarı ilə zəhərlənmə zamanı zərərçəkən soda məhlulu buxarı ilə tənəffüs etməlidir. Dəriyə elektrolit düşdükdə həmin nahiyyə güclü su şırnağı ilə tez yuyulmalı, sonra isə 10 %-li çay sodası məhlulu ilə neytrallaşdırılmalıdır, göz isə 2 – 3 %-li çay sodası məhlulu ilə neytrallaşdırılır.

**Rəngləmə işləri.** Avtomobil müəssisələrində rəng materialları tərkibini əsasən lak-rəng örtüyü təşkil edir ki, ondan rəngin zəhərli aerozolu və qarışdırıcıının buxarı ayrılır. Bunlar insan orqanizminə zərərli təsir göstərir – dəri xəstəliyi, baş ağrısı və selikli qişada qıcıqlanma yaradır. Sexdə lak-rəngləmə materialının saxlanan ehtiyatı sutkalıq ehtiyacdən artıq olmamalıdır.

Pulverizatorla rəngləmə zamanı dumanvari mühitin məhdudlaşdırılması məqsədi ilə pulverizatorlu səthə perpendikulyar vəziyyətdə olmaqla, səthdən 50 – 60 sm uzaqlıqda tutulur. Sixilmiş havanın işçi təzyiqi 0,4 MPa-dan artıq olmamalıdır. Tez quruyan və zəhərli materiallardan mühafizə üçün işçilər maska və eynəklərdən istifadə etməlidirlər. Rəngləmə prosesində 18 yaşından aşağı gənclərin və dəri xəstəliyi olanların işləməsinə icazə verilmir.

***Qalvanik şöbə.*** Qalvanik sexlərdə həyata keçirilən texnoloji əməliyyatlar sabit cərəyanın tətbiqi ilə mümkün olan kimyəvi və elektrokimyəvi proseslərə əsaslanır. Qalvanik örtük üç növ elektolitlərlə alınır: sianid-qələvi, turşu və qələvi ilə.

Qalvanik şöbə avtotəmir müəssisəsinin təhlükəsizlik texnikası və istehsalat sanitariyası baxımından ən zərərli şöbəsi hesab olunur. Burada texnoloji proses insan sağlamlığına zərərli təsir göstərən (buxar, qaz, toz və izafi nəmlilik) maddələrin ayrılmasisi ilə həyata keçir. Ona görə də avtotəmir zavodlarının layihələndirilməsi zamanı şöbənin yerinin seçilməsinə, binanın yerləşdirilməsinə, binanın sahəsinə, avadanlıqlarının növünə, isitmə və ventilyasiya sisteminə xüsusi fikir verilməlidir.

Binanın normal hündürlüyü 5 m nəzərdə tutulur, divarının döşəmədən (keramika və ya şüşə plitəli) hündürlüyü 2 m olmalıdır.

Qalvanik şöbədə işlərin icrası zamanı vannadan turşu, qələvi və nəmlilik buxarı, həmçinin abraziv tozlar ayrılır ki, onların zonadan uzaqlaşdırılması üçün güclü ventilyasiya sistemi lazımdır. Ventilyasiyada havanın hərəkət sürəti 9 – 10 m/san, ventilyasiya şkafında isə 1,5 m/san olmalıdır.

## 10. SƏRNİŞİN VƏ YÜK DAŞINMASI ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

*Nəqliyyatın əsas vəzifəsi* yük və sərnişin daşımalarını yerinə yetirmək, ictimai sərvətin artmasına köməklik göstərmək, ölkənin müdafiə qabiliyyətini möhkəmlətmək, əhalinin maddi və mədəni-məişət tələblərini təmin etməkdir. Nəqliyyat xalq təsərrüfatının başqa sahələri ilə üzvi surətdə bağlı və bilavasitə qarşılıqlı əlaqədə olmaqla, sənaye, kənd təsərrüfatı və sosial sahələr arasında əlaqə yaradır, ölkədə sənaye və kənd təsərrüfatı məhsullarının normal istehsalını, dövriyyəsini və istehlakını təmin edir. Nəqliyyat ölkədə məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə imkan yaradır. Daşıma nəticəsində yüklerin və insanların məkan yerdəyişməsi baş verir, sərnişin və yük daşımalarının yerinə yetirilməsindən asılı olmayaraq onların faktiki yerdəyişməsi maddi xarakter daşıyır. Belə yerdəyişmə nəqliyyatın faydalı və məhsuldar işinin nəticəsidir.

*Nəqliyyat müəssisəsi* yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxs, *daşıyıcı işə* sərnişin, baqaj və poçt daşımaları üzrə xidmətlər göstərən nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir.

Avtонəqliyyat müəssisələri dedikdə avtomobil nəqliyyatı ilə bağlı bütün tərəflər (avtotəmir müəssisələri, yükləmə-boşaltma məntəqələri, yükgöndərən və yükü qəbul edən müəssisələr, daşıyıcılar və s.) nəzərdə tutulur. Məlumdur ki, nəqliyyat müəssisələrinin “istehsalı” yük və sərnişin daşınmasıdır, yəni daşıma xidmətidir. Konkret olaraq avtotəmir müəssisələrinin istehsalı dedikdə texniki xidmət, cari və əsaslı təmir işləri başa düşür.

Nəqliyyat müəssisələrinin fəaliyyəti, onların qarşılıqlı münasibətləri, yükgöndərən, yükalan, yükləmə-boşaltma məntəqələri, texniki xidmət və təmir müəssisələri arasındaki münasibətlər “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu (11 iyun 1999-cu il) ilə tənzimlənir. Bu qanunla yanaşı nəqliyyat sahəsini, bu sahədə daşımaları və yaranan münasibətləri tənzimləyən digər qanun, qayda və əsasnamələr var.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna (1 aprel 2008-ci il) əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:

- şəhərdaxili (rayondaxili) sərnişin daşımaları;
- şəhərlərarası (rayonlararası) sərnişin daşımaları;
- müntəzəm sərnişin daşımaları;
- qeyri-müntəzəm sərnişin daşımaları;
- ölkədaxili yük daşımaları;
- beynəlxalq daşımalar.

“Nəqliyyatı haqqında” Qanunda “Daşıyıcının məsuliyyəti”ni müəyyənləşdirən bənddə qeyd olunur ki: “Daşıyıcı sərnişinin təhlükəsizliyini, ona lazımı xidmət şəraitinin yaradılmasını, təhvil aldığı baqajın, yükün vaxtında daşınmasını və qorunmasını təmin etməlidir.” Bütün bu tələlərin ödənilməsi üçün

birinci növbədə daşımada istifadə olunan nəqliyyat vasitələrinin texniki sazlığı təmin edilməlidir. Əks halda daşıyıcı müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Qanunda yükün və ya baqajın itirilməsi, əskik çıxması və zədələnməsinə (xarab olmasına) görə daşıyıcının məsuliyyəti əks olunur. Burada qeyd edilir ki: "Daşıyıcı müştəridən yükü və ya baqajı qəbul etdiyi andan onu yükalana təhvıl verənədək həmin yükün və ya baqajın qorunmasını təmin etməlidir."

İstər yük, istərsə də sərnişin daşımaları zamanı iştirakçı tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öz əksini tapmışdır. Daşima zamanı yollarda ləngimələrin əsas səbəblərindən biri də nəqliyyat vasitələrinin texniki nasazlığıdır. Ona görə də daşımadan qabaq istifadə olunacaq avtonəqliyyat vasitələrinə profilaktik xidmətlər göstərilməli və lazımı təmirlər aparılmalıdır. Əks halda daşıyıcıdan asılı olan səbəbdən yükün və ya baqajın itirilməsi baş verərsə, bu zaman daşıyıcı müştəriyə dəymmiş ziyanı qanunda göstərilmiş qaydada ödəməyə borcludur.

*Avtomobil nəqliyyatının hərəkət tərkibi nəqliyyatdakı müasir texniki tərəqqinin inkişaf səviyyəsinə uyğun gəlməklə, aşağıdakı tələbləri yerinə yetirməlidir:*

- 1) daşınan yüklərin xarakterinə və növünə daha çox uyğun olmalıdır;
- 2) daşınan yükləri olduğu kimi saxlamalıdır;
- 3) sərnişinlər üçün rahat (komfortlu) olmalıdır;
- 4) hərəkətin təhlükəsizliyi təmin edilməlidir;
- 5) iqtisadi cəhətdən daha çox faydalı-yük götürümlü və tutumlu olmalıdır;
- 6) işdə etibarlı olmalıdır;
- 7) yüksək texniki sürətə malik olmalıdır;
- 8) yüksək məhsuldarlığı təmin edilməlidir;
- 9) istismarla əlaqədar bütün xərclərdə qənaətcil olmalıdır;
- 10) sürücülər üçün normal əmək şəraiti olmalıdır;

Sərnişin daşıyan hərəkət tərkibinin daşima keyfiyyəti maksimum sərnişin tutumu, daxili gözəlliyi, komfortluluğu (sərnişinlər üçün rahatlığı), işıqlandırılması istiliyi, ventilyasiyası, yük yerinin rahatlığı və s. ilə müəyyən edilir. Sərnişin daşıyan nəqliyyat vasitəsinin əsas göstəricilərindən biri onun hərəkətinin səlisliyidir. Bu tələbat ödənmədikdə sərnişinlər narahat olur və tez yorulur.

Sürücülerin normal əmək şəraiti avtomobilin əsas idarə edilməsi və eyni zamanda sürücünün iş yerinin lazımı qurğu və avadanlıqlarla təchiz edilməsindən asılıdır.

Avtomobilin idarə edilməsinin yüngüllüyü sürücünün nəqliyyatın idarəsinə az fiziki qüvvə sərf etməsi ilə xarakterizə edir. Buna idarə mexanizminin yaxşılaşdırılması, pnevmatik və hidravlik tormoz sisteminin tətbiqi ilə nail olmaq olar. Sürücünün iş yerinin (oturacaq) quruluşu və avadanlığı görünüş qabiliyyətinin yaxşı olmasını təmin etməli və sürücünü kabinəyə daxil olan səsdən qorunmalıdır.

Daşima prosesi zamanı təhlükəsizlik baxımdan nəzərdə tutulmuş normaların pozulması çox təhlükəli hadisələrin baş verməsinə səbəb ola bilər.

Sürücü xəttə çıxmamışdan əvvəl avtomobilə xaricdən baxış keçirməli, sükan idarəsini, təkərləri, tormoz sistemini ilk növbədə yoxlamalıdır:

- təkərlərdəki təzyiq;
- avtomobilin hərəkət hissəsi;
- işıqlandırma və siqnalizasiya sistemi;
- yanacaq, yağı və soyuducu mayenin səviyyəsini;
- qaz balonlu avtomobillərdə hermetikliyi və s.

Hərəkət təhlükəsizliyini təmin etmək, insanın, yüklerin və avtomobilin özünün zədələnməməsi üçün avtomobilin ümumi texniki vəziyyətini nəzərdən keçirmək, xarici görünüşünü estetik cəhətdən normal vəziyyətdə saxlamaq və onu istismar materialları ilə təmin etmək üçün işdən qabaq və ya sonra gündəlik qulluq (GQ) yerinə yetirilməlidir.

**Avtobuslara** normadan artıq sərnişin mindirmək qadağandır, çünki kəskin tormozlama zamanı (həmçinin döngələrdə də) ayaq üstə duran sərnişinlərin ani yerdəyişməsi ilə avtobusun dayanıqlığı pozular və sərnişinlər müvazinətini itirərək zədələnər. Məlum olmuşdur ki, avtobusun yavaşına təcili  $3 \text{ m/san}^2$ -dan artıq olduğu halda sərnişinlər müvazinətini itirir və salonda bir-birinə qarışırlar. Hər bir avtobus üçün sərnişin tutumu normaları, onların texniki göstəricilərində qeyd edilir. Şəhərlər arası avtobuslarda sərnişin tutumu oturacaq yerlərinin sayına bərabərdir. Şəhərlər arası daşimalarda ayaq üstə duran sərnişinlərin daşınması qadağandır. Şəhərdaxili avtobuslarda sərnişin tutumuna ayaq üstə duran sərnişinlərin də sayı daxildir. Avtobusun döşəməsinin boş sahəsinin hər kvadrat metrində 3 – 3 sərnişinin (pik vaxtlarında 8 sərnişin) durması nəzərdə tutulur.

Yalnız 3 ildən çox iş stajı və uyğun icazəsi olan sürücülərə sərnişin daşıma üçün icazə verilir. Yük avtomobilinin kuzovunda sərnişin daşınması üçün kuzovda oturacaqlar və minib-düşmək üçün pilləkənlər nəzərdə tutulmalıdır. Sərnişin daşıyan yük avtomobilinin sürəti 60 km/saat-dan çox olmamalıdır. Kuzovda olanlardan birinin başçı olması haqqında yol vərəqində qeyd olmalıdır. Kuzov tent və odsöndürən ilə təmin olunmalıdır. Özüboşaldan avtomobillərdə insanın daşınması qəti qadağandır.

#### **Əllə yükləmə-boşaltma** zamanı təhlükəsizlik tələbləri:

- 50 kq-dan artıq kütləli yüklerin yüklənib-boşaldılması, həmçinin yüklerin 3 m-dən çox hündürlüyü qaldırılması yalnız mexanikləşdirilmiş qaydada yerinə yetirilir;
- yüklerin 25 m-ə qədər daşınması zamanı kişilər üçün maksimal yük 50 kq, 16 – 18 yaşlı gənclər üçün – 16 kq olmalıdır;
- yükün kütləsi 50 kq-dan çox, 80 kq-dan azdırsa yükün daşınmasına, qaldırma (düşürülmə) digər yükləyicinin köməyi ilə yerinə yetirildikdə icazə verilir;
- bir növbə ərzində əllə daşınan yükün miqdarı 7 tonдан artıq olmamalıdır;
- yükləmə-boşaltma məntəqələri xüsusi siləşdirilmiş olmalıdır;

- işçi paltar qaydaya salınmalıdır. Fərdi qorunma vasitələri yoxlanmalı, alətlər və tərtibatlar – sertifikasiyalı olmalıdır;
- yükləmə-boşaltma meydançasında avtomobilər arasında məsafə 1 m (arxa-axaya), eninə (yan-yana) durma məsafəsi isə 1,5 m-dən az olmamalıdır.

**Təhlükəli yüklerin** daşınmasında iştirak edən avtomobilərin hərəkət sürəti YHQ-na əsasən müəyyən olunur və daşınan yüklerin təhlükəsizliyi təmin olunur. Təhlükəli yükler avtomobil kalonu ilə daşınarsa aşağıdakı tələblərə tabe olmalıdır:

- düz yolda avtomobilər arasında məsafə 50 m-dən az olmamalıdır;
- dağlıq ərazidə - yoxuş və enişdə bu məsafə 300 m-dən az olmamalıdır;
- görünmə məsafəsi 300 m-dən az olduqda (duman, qar, yağış və s.) belə yüklerin daşınması qadağan oluna bilər;
- kalonun təhlükəsizliyinə məsuliyyət daşıyan şəxs 1-ci avtomobilin kabinəsində əyləşməlidir;
- axırıncı yüklü avtomobildə isə təhlükəsizliyə nəzarət edən idarə işçisi olmalıdır;
- təhlükəli yüklerin daşınması zamanı yüklü avtomobilər yaşayış massivi və insanların toplandığı yerdən 200 m-dən çox məsafədə dayana bilər;
- təhlükəli yüklerin daşınmasında istifadə olunan avtomobilərə 500 km-dən çox məsafə üçün yanacaq doldurulmamalıdır.

**Qazbalonlu avtomobilərdə** təhlükəsizlik normaları aşağıdakı kimidir:

- mayeləşmiş avtomobil qaz yanacağı əsasən propan-butan qarışığından ibarət olur;
- mayeləşmiş qaz balonda max 1,6 MPa təzyiqdə saxlanılır;
- mayeləşmiş qaz ətraf mühitin temperaturu 48,5 °C-yə qədər istifadə oluna bilər;
- ətraf mühitin temperaturu 48,5 °C-dən çox olduqda, hər 1 °C temperatur artımında balonda təzyiq 0,6 – 0,7 MPa arta bilər;
- qazbalonlu avtomobilərin saxlanması və ya TQ-u zamanı ancaq 30 m-dən uzaq məsafədə siqaret və ya od yandırma olar;
- qazbalonlu avtomobilərin dayanacağında yanğından mühafizə postları hər 100 – 200 m<sup>2</sup>-da yerləşdirilməlidir;
- sıxılmış qaz yanacaqları balonda 25 MPa (250 kq/sm<sup>2</sup>) təzyiqdə saxlanılır;
- oksigen balonundan istifadə zamanı bilmək lazımdır ki, oksigen yağıla görüşdükdə partlayış baş verir.

## IV. ELEKTRİK VƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ

### 11. ELEKTRİK CƏRƏYANININ TƏHLÜKƏSİ HAQDA ANLAYIŞ

Elektrik cərəyanı elektronların və ya ionların materialda və ya vakuumda nizamlanmış hərəkətidir. Elektrik cərəyanı öz təhlükəsi haqqında xəbərdarlıq etmir (səsi, iyi, işığı və s. yoxdur). Elektrik cərəyanı insan bədənindən keçidkə ona istilik, kimyəvi və bioloji təsirlər göstərir.

İstilik təsiri bədən dərisində yanıqlar şəklində, müxtəlif üzvlərin həddən artıq qızması formasında, həmçinin ifrat qızmaların nəticəsində qan damarlarının və əsəb liflərinin qırılması kimi müşahidə olunur.

Kimyəvi təsir qanın, orqanizmdə olan digər məhlulların elektrolizinə səbəb olur, bu da öz növbəsində onların fiziki-kimyəvi tərkibinin dəyişməsinə səbəb olur və nəticədə orqanizmin normal fəaliyyəti pozulur.

Elektrik cərəyanın bioloji təsiri bədəndə olan canlı toxumaların və hüceyrələrin təhlükəli həyəcanlanmasına səbəb olur. Bu cür təsirlərdən canlı toxumalar və hüceyrələr məhv ola bilər.

Elektrik cərəyanının təsirindən alınan xəsarət əsasən iki müxtəlif formada özünü bürüzə verir: elektrik zərbələri və elektrik travmaları.

Elektrik zərbələri dedikdə, cərəyanın insan bədəninə elə təsiri başa düşülür ki, bu zaman bədənin əzələləri (məsələn, əl, ayaq və s.) qıç vəziyyətinə düşür. Bu halda adam, cərəyanın qiymətindən və təsir müddətindən asılı olaraq, ürəyin və nəfəsin normal işləməsinə baxmayaraq huşunu itirə də bilər, itirməyə də. Daha ağır hallarda huşun itirilməsi, qan-damar sisteminin pozulması və nəticədə ölüm baş verə bilər.

Elektrik zərbəsinin təsiri bədənin vacib üzvlərinin (ürək, beyin və s.) iflicinə səbəb ola bilər.

Elektrik travmaları zamanı cərəyanın bədənə təsirindən orqanizmin toxumaları (dəri, əzələlər, sümüklər, rabitələr) dağılırlar.

İnsan bədəninə ən qorxulu təhlükə, yanıqlar şəklində olan elektrik travmalarıdır. Elektrik yanıqları bədənin elektrik qurğusunun cərəyan keçirən hissəsi və elektrik qövsü ilə bilavasitə toxunma yerlərində yaranır.

Elektrik zərbələrinin ağır formasında adam klinik ölüm (nəfəsi kəsilir və qan dövranı dayanır) halına düşə bilər. Tibbi yardım olmadıqda klinik ölüm, bioloji ölümə çevrilir.

Elektrik cərəyanı bədəndən keçərkən yerli və ümumi elektrik zədələnmələri törədə bilər. Yerli zədələnmələrə aiddir: elektrik yanıqları, mexaniki zədələnmələr və s. **Ümumi elektrik zədələnmələri** ağırlığına görə 4 dərəcəyə bölünür:

I dərəcə – huş itirilmir, əzələlər qıç olur;

II dərəcə – huş itirilir, əzələlər qıç olur, lakin ürəyin və tənəffüs orqanlarının fəaliyyəti davam edir;

III dərəcə – huş itirilir, ürəyin və tənəffüs orqanlarının fəaliyyəti pozulur;

IV dərəcə – klinik (zahiri) ölümlə nəticələnir, yəni nəfəs kəsilir, qan dövranı dayanır.

İnsanın bilavasitə cərəyandaşıyıcı hissələrə toxunması zamanı elektrik cərəyanının istilik təsiri və elektrik qövsü nəticəsində zahiri yerli zədələnmələr –

yaniqlar əmələ gəlir. Bu yaniqlar üzdə və ya dərində, dərinin, dərialtı toxumanın, piyin, dərində olanın əzələnin, sinir və sümüyün zədələnməsi ilə müşayiət olunur.

Yaniqlar dərinliyinə görə 4 dərəcəyə bölünür:

I dərəcə – dərinin qızarması və şisməsi;

II dərəcə – dərinin suluqlanması;

III dərəcə – dərinin üst və dərin qatlarının ölgünləşməsi;

IV dərəcə – dərinin kömürləşməsi, əzələ, vətər və sümüklərin zədələnməsi.

Yaniqlardan əmələ gələn yaralar çox gec sağalır, bədən səthinin 2/3 hissəsinin zədələnməsi ölümlə nəticələnə bilər.

Bütün zədələrdən ən təhlükəlisi elektrik zərbəsi sayılır, bu halda insan bədənindən elektrik cərəyanı axarkən bütün orqanizm zədələnir, qıcolma yaranır, nəfəsalma pozulur, ürəyin aritmiyası baş verir. Elektrik cərəyanının insan orqanizminə yaratdığı təhlükənin həddi bədənin müqaviməti, cərəyanın gücü, təsir müddəti, keçmə yolu, növü və tezliyindən, habelə insan orqanizminin fərdi xüsusiyyətləri və s. amillərdən asılıdır. Cərəyanın təsir müddəti artdıqca zədələnmənin ağırlaşma ehtimalı artır. İnsan üçün təhlükəli gərginlik quru binalarda 65 V, rütubətli binalarda 36, çox rütubətli binalarda 12 V hesab olunur. Cərəyan tezliyi 50 – 60 Hz olduqda insan orqanizminə pis təsir göstərir. Cərəyan axan yer insan orqanizmi üçün vacib hesab edilən orqanlar – ürək, ağciyər və beyin olduqda zədələnmə daha təhlükəli olur. İnsan güclü hiss və ya həyəcan keçirdikdə, xəstə olduqda, alkoqollu və ya narkotik qəbul etdikdə bədənin müqaviməti azalır.

Elektrik cərəyanının insan orqanizminə təsiri onun dəyişən və ya sabit cərəyan olmasından asılıdır. Elektrik cərəyanının təsirindən xəsarət almış adamın ölümünün səbəbləri-ürəyin dayanması, döş qəfəsinin əzələlərinin iflici nəticəsində nəfəsin kəsilməsidir.

İnsan bədənində yaranan cərəyanın qiyməti, ona tətbiq olunmuş gərginliklə və orqanizmin müqaviməti ilə təyin edilir. İnsan orqanizminin müqaviməti bir sıra faktorlardan asılıdır.

İnsan orqanizminin üzvləri və toxumaları müxtəlif xüsusi həcmi müqavimətə malik olur. Ən böyük müqavimətə quru dəri və sümük toxumaları, ən kiçik isə qan damarları və limfalar malikdir. İnsan bədənin müqavimətini təyin edən əsas faktor dəri və onun üst səthidir (harada, qan daşıyan damarlar olmur). İnsan orqanizmində ən yüksək müqavimət dəridədir. Sağlam və dərisi zədələnməyən insanın bədəninin müqaviməti 25 min – 50 min Om təşkil edir. Dərinin üst qatının xüsusi həcmi müqaviməti yüksək ( $10^8$  Om·sm) olduğundan ona dielektrik kimi baxmaq olar. Xüsusi halda, (məs. insan xəstə odluqda bədən tərli olduqda, su ilə islanmış olduqda) dərinin üst qatının müqaviməti 400-800 Om-a qədər azalır və dielektrik qabiliyyəti itir. Dərinin digər qatları (daxili) qandamarları, vəz əsəb sonluqları ilə təchiz olduğundan çox kiçik xüsusi müqavimətə malik olur.


Elektrik cərəyanı ilə zədələndikdə əsas amillər cərəyanının insan bədənindən keçdiyi yol və onun təsir müddətidir. Bununla əlaqədar olaraq, cərəyanın təsir xarakterinə görə onu 1-ci cədvəldəki kimi qiymətləndirirlər.

Elektrik cərəyanı bədəndə əsasən limfalar və qan damarları ilə axır. Cərəyanın yolu uzun və ya ürəyə yaxın olduqda zədələnmənin nəticəsi ağırlaşır.

### Cədvəl 1. Cərəyanın insan orqanizminə təsiri

Cərəyan mA	Təsirin xarakteri	
	Dəyişən cərəyan	Sabit cərəyan
0,6...1,5	Hissetmə başlayır, əl barmaqları yüngül əsir	Hiss olunmur
2...3	Əl barmaqları güclü əsir	Hiss olunmur
5...7	Əllər qıç olur	Göynəmə, qızışma hiss olunur
8...10	Əlləri elektrodlardan çətinliklə ayırmaq olur. Barmaqlarda və biləklərdə güclü ağrılar olur.	Güclü qızışma
20...25	Əllər qıç olur, onları elektrodlardan ayırmaq mümkün deyil. Olduqca güclü ağrılar olur. Nəfəs almaq çətinləşir.	Olduqca güclü qızışma. Əl əzələləri cüzi yığıılır.
50...80	Tənəffüs dayanır. Ürəyin fibrilyasiyası başlayır	Əl əzələləri yığıılır, qıcolmalar olur, tənəffüs çətinləşir
90...100	Tənəffüs dayanır. 3 saniyə və daha çox müddətdə ürək dayanır.	Tənəffüs dayanır.

İnsan bədəninə şərti olaraq, üç ardıcıl birləşdirilmiş müqavimətdən ibarət elektrik dövrəsinin hissəsi kimi baxmaq olar (dəri-daxili üzvlər və toxumalar-dəri). Bu cür hal şəkil 1-də göstərilmişdir.



Şəkil 21. İnsanın müqavimətinin principial sxemi:  $r_d$  – dərinin müqaviməti;  $c_d$  – elektrodla, bədənin daxili hissəsi arasında yaranan tutum;  $r_{dax}$  – daxili üzvlərin və toxumaların müqavimətidir

Sxemdən göründüyü kimi, elektrik dövrəsinin dəri qatı hissəsinə aid müqaviməti aktiv müqavimətlə ( $r_d$ ) yanaşı, dərinin üst səthinin (dielektrik) əmələ gətirdiyi tutum ( $C_d$ ) toplananından da ibarətdir.  $C_d$  – toplananın qiyməti kiçik olduğundan çox vaxt onun təsirini nəzərə almırlar.

Adamların daxili müqaviməti dəyişən olub, dərinin və ətraf mühitin vəziyyətindən asılıdır. Dərinin üst səhi zədələndikdə (cızıldığda, kəsildikdə və s.), adamın elektrik müqavimətinin qiyməti azalır və ona görə də orqanizmdən axan cərəyanın qiyməti artır. İnsan bədəninə təsir edən gərginliyin qiyməti artıqdə dərinin üst səthinin deşilməsi baş verir, müqaviməti ani olaraq azalır və bədəndən axan cərəyanın qiyməti çoxalır.

Beləliklə görünük ki, adamın elektrik cərəyanı təsirindən aldığı xəsarət, çox faktordan asılıdır. Bunlardan ən təhlükəlisi, adamların yaş əllə isti və nəm otaqda elektrik cərəyanı keçirən hissələrlə temasda olduqda baş verir.

## **12. ELEKTRİK CƏRƏYANI İLƏ ZƏDƏLƏNMƏ ZAMANI İLK YARDIM**

Elektrik cərəyanı vuran insanın həyatını xilas etmək çox zaman zərərçəkəni vaxtında cərəyandan azad etməkdən və ilk tibbi yardımın düzgün göstərilməsindən asılıdır. Bu işdə yubanmaq, elektrik cərəyanı vuran adamın ölümü ilə nəticələnə bilər. İş yoldaşının, yaxud bədbəxt hadisənin şahidi olmuş adamın göstərdiyi kömək, əlbəttə, həkimin köməyindən az keyfiyyətlidir, lakin onun üstünlüyü bundadır ki, təxirəsalınmadan, bədbəxt hadisə baş verdikdə sonra dərhal göstərilir və buna görə də klinik ölüm halının inkişafının qarşısı alına bilər. Belə köməyin xəstənin tezliklə cana gəlməsinə səbəb olduğu hallar az olmur. Daha ağır hallarda həkim gələnə kimi ilk yardım özündən getmiş orqanizmin yaşamaq qabiliyyətinin saxlanılmasını təmin edir. Bütün hallarda, ilk yardım arasıkəsilmədən göstərilməlidir. Elektrik cərəyanı ilə zədələnmiş adamların süni nəfəsvermə və xaricdən masaj etmək metodlarını düzgün yerinə yetirməklə 3-4 saatdan sonra, ayrı-ayrı hallarda isə, hətta 10-20 saatdan sonra cana gəlməsi halları çox olmuşdur.

Zədələnmiş adama bütün hallarda yardım göstərmək lazımdır, çünkü onun nəfəsi kəsildiyinə, ürəyi döyünmədiyinə görə, nəbzi vurmadığına görə olmuş hesab etmək olmaz. Elektrik cərəyanı ilə zədələndikdə ölüm çox vaxt zahiri olur, buna görə də zədələnmiş adamın cana gətirilməsi cəhdərinin davam etdirilməsinin məqsədə uyğun və ya faydasız olması məsələsini həll etmək və onun ölümü haqqında nəticə çıxarmağa ancaq həkimin hüququ vardır.

Elektrik cərəyanından zədələnmiş adamın xilas edilməsi əksər hallarda onun cərəyandan azad edilməsinin cəldliyindən, habelə ilk yardımın tez və keyfiyyətli göstəril məsindən asılıdır. Astagəllik, hazırlıq işinin uzadılması zədələnmiş adamın ölümünə səbəb ola bilər.

Elektrik qurğusuna xidmət edən bütün heyət zədələnmiş şəxslərə ilk yardım göstərmək üsullarını, habelə elektrik cərəyanından xilas etməyin praktiki üsullarını, süni nəfəs vermək və ürəyi xaricdən masaj etmək üsullarını bilməlidir.

Müəssisənin aşağıdakı vasitələri olmalıdır:

- ilk yardım göstərilməsi üçün vacib olan tərtibatlar və vəsaitlər toplusu (apteçka);
- müəssisənin görünən yerlərində asılmış ilk yardım göstərmək, süni nəfəsvermə və ürəyin masaj edilməsi qaydaları haqqında plakatlar.

Zəruri alətlərlə birlikdə süni nəfəsvermə aparatının, həmçinin zədələnmiş şəxsi götürmək üçün xərəyin olması də tövsiyə olunur.

Özündən getmiş şəxsə yardım göstərilməsində hər bir saniyənin də əhəmiyyəti vardır, buna görə də ilk yardım dərhal və mümkün olduqca hadisə yerində göstərilməlidir. Zədələnmiş şəxsi başqa yerə ancaq o hallarda aparmaq lazımdır ki, onun üçün, yaxud ona yardım göstərən adam üçün təhlükə yaranır, ya da həmin yerdə yardım göstərmək mümkün deyildir.

İlk yardım göstərilənə kimi aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

- zədələnmiş şəxsi düz yerdə arxası üstə uzatmaq;
- onun nəfəsinin gəlib-gəlmədiyini yoxlamaq (döş qəfəsinin enib-qalxması ilə, güzgü ilə, yaxud hər hansı başqa üsulla müəyyənləşdirilir);

c) biləkdə mil arteriyasında, yaxud boyunun qabaq yan səthində yuxu arteriyasında nəbzin olub-olmamasını yoxlamaq;

ç) göz bəbəyinin vəziyyətini aydınlaşdırmaq (dar, yaxud geniş olur); göz bəbəyinin geniş açılması beyinin qanla təchizinin pisləşdiyini göstərir.

Əgər zədələnmiş şəxsin şüuru özündədirse, lakin bu vaxta kimi özündən getmişsə, onda onu rahat vəziyyətdə uzandırmaq (onun altına paltarlardan nəsə salmaq və üstünü örtmək) və həkim gələnə kimi tam sakitliyini saxlamaq lazımdır. Nəfəsalma və nəbzin vurmasını daima müşahidə etmək vacibdir. Zədələnmiş şəxsin tərpənməsinə, hətta işi davam etdirməyə cəhd göstərməsinə heç vəchlə icazə verilməməlidir, çünki elektrik cərəyanı ilə zədələndikdən sonra aydın ifadə olunmuş simptomların olmaması zədələnmiş şəxsin vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Həkimi tez çağırmaq mümkün deyilsə, onda nəqliyyat vasitəsi və ya xərək tapıb zədələnmiş şəxsi tez müalicə müəssisəsinə çatdırmaq lazımdır.

### ***Zədələnmiş şəxsin cərəyanın təsirindən azad edilməsi***


Gərginlik altında olan adama toxunmaq təhlükəlidir və müəyyən olunmuş ehtiyat tədbirlərinə riayət olunmasını tələb edir. Hər şeydən əvvəl qurğunun və avadanlığın zədələnmiş adamin toxunduğu hissəsini şəbəkədən cəld açmaq və ya izolə olunmuş dəstəkli alətlərdən (bıçaq, kəsici balta və s.) istifadə etməklə cərəyan dövrəsini qırmaq lazımdır. Əgər hadisə elektrik veriliş xəttində baş veribsə, onda bir ucu torpaqlanmış çılpaq naqilli elektrik xəttinin üstünə atmaqla qısa qapanma yaratmaq lazımdır. Bu halda maksimal cərəyan mühafizəsi işə düşəcək və avtomatik olaraq xətti açacaqdır.

Bu zaman aşağıdakılardan nəzərə alınmalıdır:

a) əgər zədələnmiş adam yüksəklikdədirse (şəkil 1), onda qurğunun şəbəkədən açılması və zədələnmiş adamin elektrik cərəyanının təsirindən azad olunması onun yerə düşməsinə səbəb ola bilər, belə hallarda zədələnmiş adamin yerə düşməsinin təhlükəsizliyini təmin edən tədbirlər görülməlidir;

b) qurğu elektrik şəbəkəsindən ayrıldıqda eyni zamanda elektrik işıqları da ayrıla bilər, buna görə başqa mənbədən işıqlandırılmanın təmin edilməsi vacibdir (fanar, məşəl, şam, qəza işıqlandırılması, akkumulyator fanarları və s. ilə), eyni vaxtda yubanmadan qurğu şəbəkədən ayrılmalı və zədələnmiş adama yardım davam etdirilməlidir. Yadda saxlamaq lazımdır ki, şəbəkədən açılmış qurğu, böyük elektrik tutumuna malik ola bilər və uzun müddət ərzində kifayət qədər (məsələn, kabellər olduqda) həyat üçün təhlükəli olan yük saxlaya bilər. Buna görə qurğunu şəbəkədən ayırdıqdan sonra dərhal yerlə birləşdirmək lazımdır.

Xilas edən şəxsi zədələnmiş adamin bədənidən izolə etmək üçün mütləq dielektrik əlcək geymək, yaxud əllərin üstünə quru paltar (rezinləşdirilmiş plas) salmaq, öz paltarının qollarını qabağa uzatmaq, mahud papaqdan istifadə etmək və s. lazımdır; yerdən izolə olunmaqdən ötrü dielektrik qaloş geymək, yaxud ayaqaltı salmaq, ya taxta atmaq, həmin şəraitdə nədən istifadə etmək asandırsa onu etmək lazımdır.



Şəkil 1. Yüksəklikdə cərəyanından zədələnmiş adamın azad edilməsi

Gərginliyi 1000 V-a qədər olan qurğularда zədələnmiş adamı cərəyanaparan hissələrdən azad etməkdən ötrü quru, cərəyan keçirməyən hər hansı əşyadan (misal üçün, quru paltar, kanat, taxta parçası və s.) istifadə etmək tövsiyə olunur. Həmin işdən ötrü metal, yaxud yaş əşyalardan istifadə etmək olmaz.

Məftili taxta dəstəkli balta ilə qırmaq və ya dəstəkləri izolə olunmuş kəsən kəlbətinlə, passatijlər və s. ilə kəsmək olar. Əvvəlcə dielektrik əlcək geyib, metal dəstəkli adı alətdən də istifadə etmək olar.

Birfazalı (birqütbü) qoşulmalarda zədələnmiş adamın əli qıç olaraq cərəyanaparan hissəni tutduqda onu qaldırmaq, taxta ilə yerdən izolə etmək və bununla cərəyanı kəsib, onu cərəyanaparan hissələrdən azad etmək lazımdır. Əgər məftil yerdə, yaxud döşəmə üzərindədirsə, onda yadda saxlamaq lazımdır ki, onun ətrafında “addım gərginliyi” ola bilər. Buna görə zədələnmiş adamı cərəyanaparan hissələrdən ayırdıqdan sonra onu “addım gərginliyi” zonasında 10 – 15 m məsafəyə aparmaq lazımdır.

Əgər zədələnmiş adam elektrik məftilini və ya şini elə güclə sıxır ki, paltarından çəkdikdə onu ciddi zədələmə təhlükəsi yarana bilər, onda onun hər bir barmağını ayrılıqda qatlayıb əlini açmaq lazımdır. Bu əməliyyat üçün dielektrik əlcək geymək, yaxud özünü yerdən izolə etmək vacibdir.

Elektrik verisi xətlərində yuxarıda göstərilmiş üsullarla adamı cərəyandan cəld azad etmək kifayət qədər mümkün olmadıqda xəttin bütün məftillərindən onları əvvəlcədən etibarlı yerlə birləşdirib qısa qapanma yaratmaq vacibdir.

Bu halda ehtiyat tədbirləri görülməlidir ki, üstə atılan məftil xilas edən şəxsə və zədələnmiş adama toxunmasın.

Bundan başqa, aşağıdakılardan mütləq nəzərə alınmalıdır:

- a) Əgər zədələnmiş şəxs yüksəklikdədir, onda onun yerə düşməsinin qarşısını almaq, yaxud təhlükəsizliyini təmin etmək lazımdır;
- b) Əgər zədələnmiş adam bir məftilə toxunmuşsa, çox vaxt ancaq həmin məftili yerlə birləşdirmək kifayətdir;
- c) Yerləbirləşdirmə, yaxud qısa qapanma üçün istifadə olunan məftili əvvəlcə yerlə birləşdirmək, sonra isə yerlə birləşdiriləcək xətt məftilinin üstünə atmaq lazımdır.

### **İlk tibbi yardım tədbirləri**

Zədələnmiş adamı elektrik cərəyanının təsirindən azad etdikdən sonra dərhal ona ilk yardım göstərilməlidir. Yardım göstərilməsi tədbirləri zədələnmiş şəxsin zədələnmə dərəcəsindən və vəziyyətindən asılıdır.

Əgər xəsarət alan şəxs huşunu itirməyib və sərbəst gəzə bilərsə, onda həmin adamı istirahət üçün rahat otağa aparmaq, su içirtmək və uzanmayı məsləhət görmək lazımdır.

Zədələnmiş adam elektrik cərəyanının təsirindən azad olduqdan sonra nəfəs almırsa, yaxud qıç olmuş halda nəfəs alırsa, dərhal aşağıdakı tədbirlər görülməlidir:

-zədələnmiş adamin onu sıxan bütün paltarlarını çıxartmaq, yaxasını, qayışını, şərfini açmaq;

-ağzını qandan, selikdən təmizləmək; süni (salma) dişləri varsa, onları çıxartmaq;

-zədələnmiş adama təmiz hava verilməsini təmin etmək;

-artıq adamları binadan çıxartmaq;

-süni nəfəs vermək və ürəyini masaj etmək.

Əgər zədələnmiş adam huşuz haldadırsa, lakin normal nəfəs alır və nəbzi yaxşı vurursa, onda onu döşənək üstündə rahat uzandırmaq, paltarlarının düymələrini açmaq, qayışını açmaq, ona təmiz hava gəlməsini təmin etmək, burnuna naşatır spirtində isladılmış pambıq tutmaq və üzünə soyuq su çiləmək lazımdır. Həkim gələnə kimi zədələnmiş adam üçün tam sakitlik yaradılmalıdır.

Cərəyandan zədələnmiş adamı özünə gətirmək üçün onu torpağa basdırmaq cəhdləri qəti qadağandır.

Bu üsul nəinki tamamilə faydasızdır, həm də olduqca zərərlidir.

Əgər zərərçəkənin nəbzi vurmursa, nəfəs almırsa və ya o çox çətin və gec-gec nəfəs alırsa, onda ona süni nəfəs vermək və ürəyini masaj etmək lazımdır. Buna zərərçəkənin elektrik cərəyanından azad edilməsindən dərhal sonra başlamaq və həkim gələnədək fasiləsiz davam etmək lazımdır.

Daha effektli və əksər hallarda münasib sayılan süni nəfəs vermə üsulu “ağızdan- ağıza” və “ağızdan - buruna” hava verilməsidir.

### *Orqanizm nəfəs almadiqda ona süni nəfəs verilir:*

- bu zaman zərərçəkənin ağızını açaraq, yad cisimlərdən təmizləmək;
- zərərçəkəni arxası üstə uzadaraq onun çıxarılması mümkün olan paltarlarını çıxarmaq və başını arxaya əymək lazımdır ki, dili qırtlaq yolunu tutmasın.
- zərərçəkənin burun deşiklərini tixayıb, dərindən nəfəs alaraq öz ağızınız tənzifin üstündən onun ağızına bərk sıxın və sinəsi qalxana qədər güclü nəfəs verin.
- əgər zərərçəkənin təkcə nəfəsi deyil, nəbzi dayanmışsa bu zaman yalnız süni nəfəs verməklə ilk tibbi yardım göstərmək mümkün deyil, belə hallarda qan dövranının süni yolla bərpa edilməsi üçün ürəyin zahiri masaj edilməsi vacibdir.
  - zərərçəkənin yan tərəfində dizlərinizin üzərində oturaraq onun döş qəfəsinin aşağı qurtaracağınızı əlinizlə tapın, iki barmaq yuxarı ovçunuzun içini və onun üstündən o biri əlinizin ovcunu düz bucaq altında yerləşdirin. Bu zaman barmaqlar döş qəfəsinə toxunmamalıdır. Gövdənizin ağırlığının köməyi ilə ritmik təkanlı təzyiqlər edin. Hər təzyiqdən sonra qollarınızı boşaldın, lakin əllərinizi zərərçəkənin döş qəfəsinin üstündən götürməyin.
  - hər 4-6 zərbədən sonra 2 san. fasılə edilir ki, bu zaman süni nəfəs verilir.



Şəkil 4. Döş qəfəsinin masajı və süni nəfəs

Zədələnmiş adam sərbəst və müntəzəm nəfəs almağa başladıqdan sonra ona süni nəfəs vermək lazım deyil, çünki bu halda süni nəfəs verilməsinin davam etdirilməsi ona zərər verə bilər.

## 13. YANĞIN TƏHLÜKƏSİZLİYİ

Yanma kimyəvi hadisədir, yanma prosesində bir maddə başqa maddəyə çevirilir və yeni əmələ gələn maddələr öz xüsusiyyətlərinə görə əvvəlkindən tamamilə fərqlənir. Adı şəraitdə yanma maddənin oksidləşmə və oksigenlə birləşmə reaksiyasıdır ki, bu zaman istilik və işiq əmələ gəlir. Lakin məlumdur ki, bir sıra maddələr (sıkılmış asetilen, hidrogen, partlayıcı maddələr, ozon, metalların əksəriyyəti, xlorlu azot və s.) oksigensiz mühitdə də yana və partlaya bilər. Bu zaman ondan istilik və işiq ayrıılır. Deməli, *yanma* xeyli miqdarda istilik və işiq ayrılması ilə müşayiət olunan iti sürətli kimyəvi reaksiyadır.

Reaksiyanın sürətindən asılı olaraq yanma prosesi üç formada gedə bilər.

1. Yanma özü (sürət saniyədə bir neçə metrə çatır)
2. Partlayış (sürət saniyədə bir neçə yüz metrə çatır)
3. Detonasiya (sürət saniyədə bir neçə min metrə çatır)

Yanma prosesinin əmələ gəlməsi və davam etməsi üçün dörd şərt lazımdır: yanacaq, oksidləşdirici, alovlanma impulsu və bunların kəmiyyət və keyfiyyətcə müəyyən nisbəti. Bu şərtlərdən biri olmadıqda yanma dayanır.

Yanar maddə və oksidləşdirici yanar sistem əmələ gətirir. Lakin hər bir yanar sistem alovlanma bilməz. Yanar sistemin alovlanması üçün onun tərkibində yanacaqla oksigen müəyyən nisbətdə olmalıdır. Belə ki, normal atmosfer təzyiqində havada oksigenin miqdarı 14%-dən çox olduqda maddələr yana bilər, oksigen miqdarı 10...12 % olduqda yanma közərmə prosesinə keçir.

Yanmanın əmələ gəlməsi üçün istilik mənbəyinin müəyyən enerjisi və yanar sistemə təsir müddəti də lazımdır. Məsələn, ağac kəpəyi  $214\text{ }^{\circ}\text{C}$ , pambıq parça isə  $270\text{...}300\text{ }^{\circ}\text{C}$  temperaturda alovlanır; taxtaya temperaturu  $1200\text{ }^{\circ}\text{C}$  olan alov təsir etdikdə  $15\text{...}20$  san ərzində alovlanırsa, temperaturu  $3000\text{ }^{\circ}\text{C}$  olan alovun təsirindən  $2\text{...}3$  san ərzində alovlanır.

***Yanma prosesi tam və natamam ola bilər.*** Tam yanma zonasına kifayət qədər və ya artıqlaması ilə oksigen daxil olduqda, natamam yanma isə oksigenin çatışmadığı şəraitində əmələ gəlir.

Tam və natamam yanma məhsulları müəyyən konsentrasiyada insan həyatı üçün təhlükəlidir. Belə ki, karbon qazının ( $\text{CO}_2$ ) havada  $8\text{...}10\%$ , dəm qazının ( $\text{CO}$ ) isə  $0,4\%$  konsentrasiyası şüurunitməsinə və ölümə səbəb olur.

Tikintisində plastmas materiallar işlədilmiş binalarda yanğın zamanı əmələ gələn tüstü daha zəhərlidir. Belə ki, linoleum yandıqda hidrogen-sulfid və kükürd qazı, penopolüretan yandıqda hidrogen-sianid, viniplast yandıqda isə hidrogen-xlorid və s. əmələ gəlir.

Bərk, maye və qaz hallarında olan maddələrin yanma prosesi təxminən eynidir və üç fazadan ibarətdir: oksidləşmə, öz-özünə alovlanma, əsl yanma.

Yanar maddə və materialların yanğın əmələgətirmə qabiliyyəti onların kimyəvi tərkibindən, fiziki-kimyəvi xassələrindən asılıdır. Lakin istehsalatda tətbiq edilən maddələrin yanğın partlayış təhlükələrini qiymətləndirmək üçün göstərilənlərdən əlavə, onların alışma, alovlanma və öz-özünə alovlanma

temperaturlarını, öz-özünə yanma qabiliyyətini, qatılıq və temperatur hədlərini də bilmək lazımdır.

Maddə və materialların yanma mənbəyinin təsirindən yanması ***alışma (alovlanma) qabiliyyəti*** adlanır. Yanan maddələrin yerli qızdırıcıların təsirindən yanmasına ***alışma*** deyilir. Alışma alovun əşyaya toxunmasından və qığılçım törənməsindən baş verir. Maddələrin müəyyən temperaturdan qızması nəticəsində yanma baş verir ki, bu proses də öz-özünə yanma deyilir. Misal olaraq pambıq, ot, torf, kömür və s. göstərmək olar. Partlayış yanığının xüsusi hadisəsi sayılır. Bu proses sürətlə böyük hərarət, işıq və qaz törədir. Partlayışa səbəb müxtəlif fiziki reaksiyalar, yanınan maddələrin parçalanması və s. ola bilər.

***Alışma temperaturu*** mayenin elə bir minimal temperaturudur ki, bu temperaturda onun səthində yaranmış buxar-hava qarışığına od mənbəyi təsir etdikdə o, qısa müddətə (5 saniyəyə qədər) alışa bilər. Alışma temperaturu mayelərin yanğıın təhlükələrini qiymətləndirmək üçün tətbiq edilən əsas parametrdir. Alışma temperaturunda maye yanmir, onun səthindəki buxarlar alışaraq sönür, çünki, bu zaman yanmanın sürəti mayenin buxarlanması sürətindən xeyli çox olur. Buna görə də mayenin dayanıqlı yanması üçün onu alışma temperaturundan bir qədər çox qızdırmaq lazımdır.

Mayelər alışma temperaturuna görə iki sinfə bölündür: ***asan alışan*** və ***yanan***. Alışma temperaturu  $61^{\circ}\text{C}$ -dən çox olmayan mayelər asan alışan mayelərdir. Məsələn, aseton, benzin, skipidar, etil spirti və s.

Alışma temperaturu  $28^{\circ}\text{C}$ -dən çox olmayan mayelər olduqca təhlükəli sayılır.

Alışma temperaturu  $450^{\circ}\text{C}$ -dən yüksək olan mayelər yanınan mayelər adlanır. Məsələn, mazut, solyar yağı və s.

***Öz-özünə alışma temperaturu*** – yanar maddəni bütünlüklə qızdırıldıqda onun öz-özünə alışması üçün lazım olan minimal temperaturdur.

Bəzi maddələr atmosfer təzyiqində və temperaturunda öz-özünə alışa bilər. Məsələn, torf, kömür, ağaç kəpəyi, piylər, pambıq və s. Bu maddələrdə oksidləşmə prosesi onların həm hava ilə təmasda olan xarici səthlərində, həm də adsorbsiya olunmuş oksigenin hesabına, daxilindəki məsamələrdə gedir. Bu zaman xarici mühitə istilik az ötürülürsə, məsaməli və istilikkeçirmə qabiliyyəti kiçik olan maddələrdə istilik yığımı əmələ gəlir, nəticədə oksidləşmənin sürəti daha da artır. Nəhayət, bu proses maddənin öz-özünə qızmasına və alışmasına səbəb olur. Böyük miqdarda istilik ayrılması həmçinin polimerləşmə, bioloji, biokimyəvi və fiziki proseslərdə müşahidə olunur.

Öz-özünə yanma prosesi hətta  $10\ldots20^{\circ}\text{C}$ -də başlaya bilər. Ona görə də öz-özünə yanma qabiliyyətli maddələr böyük yanğıın təhlükəsinə malikdir.

***Yanığın*** – maddi zərər vuran, insanların həyatını, sağlamlığını təhlükə qarşısında qoyan, xüsusi mənbədə olmayan nəzarət olunmayan yanmadır.

***Yanığın əsas səbəbləri:*** yanğına qarşı rejimin pozulması, elementar yanğıın təhlükəsizliyi qaydalarının pozulması və odla ehtiyatsız davranış, bina və qurğuların layihələrində buraxılmış nöqsanlar, texnoloji proseslərdə yanğına qarşı tələblərin pozulması və s. ilə əlaqədardır. Yay fəslində atmosfer boşalmaları da

yanğıın və partlayışa səbəb ola bilər. Qış fəslində isə yanğınlar çox vaxt müvəqqəti qızdırıcı cihazların qeyri düzgün qurulması və istismarı nəticəsində baş verir.

### ***Yanığının baş verməsi üçün aşağıdakı şərtlər kifayətdir:***

- yanar mühitin (yanar maddə və materialların, oksidləşdirici maddələrin) mövcudluğu;
- yanma mənbəyinin mövcudluğu.

Yanmanın başverməsi üçün yanma mənbəyinin olması vacibdir. Açıq alov, elektrik enerjisi, qıgilcım, ildirim və s. yanma mənbəyi hesab olunurlar.

Maddələrin aqreqat halından asılı olaraq yanğınlar 5 sinfə bölündür:

1. A sinfi – bərk maddələrin yanğını;
2. B sinfi – yanar mayelərin və ərimə qabiliyyəti olan bərk maddələrin yanğını;
3. C sinfi – qazların yanğını;
4. D sinfi – metal və metaltərkibli maddələrin yanğını;
5. E sinfi – elektrik qurğularındakı yanğınlar.

### ***Yanma qabiliyyətinə görə materialların təsnifikasi.***

İnşaat materialları və konstruksiyalarının yanma qabiliyyəti müxtəlifdir. Məsələn, qeyri-üzvi materiallar yanmırsa, üzvi materiallar qızdırıldıqda alovlanır, közərir və yanır; bu materialların kombinasiyasından yaradılan materiallar isə od mənbəyinin təsirindən müxtəlif dəyişikliklərə uğrayır.

Od və ya yüksək temperatur təsirindən alovlanmayan, közərməyən və kömürləşməyən materialara ***yanmayan materiallar*** deyilir. Bu qrupa təbii inşaat materialları (qraniit, mərmər, çinqıl, qum, gil, asbest və s), saxsı məmulatlar (kərpic, keramit), şüşə əsaslı məmulatlar, metalların əksəriyyəti, mineral yapışdırıcılar və s. aiddir. Bu materiallardan hazırlanmış konstruksiyalar yanmayan konstruksiyalar adlanır.

Od və ya yüksək temperatur təsirindən çətinliklə alovlanan, közərən və ya kömürləşən, od mənbəyi təsir etdikcə bunlar davam edən, od mənbəyi kənar edildikdə isə alovlanma və ya közərməsi dayanan materialara ***çətin yanana materiallar*** deyilir. Bu qrupa, adətən, yanmayan və yanana komponentlərdən ibarət materiallar aiddir. Məsələn, fibrolit, asfalt – beton, gilli saman və s. Çətinyanan eləcə də səthi mala və üzüklə mühafizə olunmuş yanana materialardan hazırlanmış konstruksiyalara ***çətin yanana konstruksiyalar*** deyilir. Standart temperatur rejiminin təsiri ilə konstruksiyanın mühafizəsi 15 dəqiqə ərzində yanmırsa belə konstruksiya çətin yanana konstruksiya hesab edilir.

Od və ya yüksək temperatur təsiri ilə alovlanan, közərən və ya kömürləşən, od mənbəyi kənar edildikdə belə, yanma və közərməsi davam edən materialara yanana materiallar deyilir. Bu qrupa ağac, dam örtüyü və hidroizolyasiya materialları, linoleum, istilik izolyasiya materialları və s. aiddir. Bu materiallardan hazırlanmış konstruksiyalara yanana konstruksiyalar deyilir.

## 14. KONSTRUKSİYA VƏ MATERİALLARIN ODADAVAMLILIQI

Bina və tikililərin yanğın təhlükəsizliyi onların odadavamlılığı ilə təyin olunur. Bu isə onları təşkil edən əsas inşaat konstruksiyalarının yanma qabiliyyətindən və odadavamlılığından asılıdır.

Yanğın şəraitində inşaat konstruksiyalarının öz yükdaşımı və çəpərləmə qabiliyyətini mühafizə etməsi ***odadavamlılıq*** adlanır.

İnşaat konstruksiyalarının odadavamlılığı ***odadavamlılıq həddi*** ilə xarakterizə olunur. Odadavamlılıq həddi saat və ya dəqiqə ilə ölçülür. Məsələn, tırın odadavamlılıq həddinin 1,5 saat olması o deməkdir ki, həmin tiri standart temperatur rejimində qızdırıldıqda yalnız 1,5 saatdan sonra uçula bilər.

İnşaat konstruksiyasının odadavamlılıq həddinə çatması onun müəyyən temperatura qədər qızdırılması ilə əlaqədardır ki, bu da ***böhran temperaturu*** adlanır.

Binalar yanma qrupu və odadavamlılığı müxtəlif olan konstruktiv elementlərdən tikilir. Binanın yanğın şəraitində dağılmaya müqaviməti onun yüksəkşəyian divarlarının, sütunlarının, arakəsmələrinin, döşəmələrinin mərtəbələr arası və çardaq örtüklərinin yanma qruplarından və oda davamlılıq hədlərindən asılıdır.

### ***Binalar beş oda davamlılıq dərəcəsinə bölünür: I, II, III, IV, V***

I odadavamlılıq dərəcəli binalarda bütün konstruktiv elementlər yanmayan və onların odadavamlılıq həddi yüksək olur.

II odadavamlılıq dərəcəli binalarda konstruktiv elementlər yanmayan, lakin odadavamlılıq həddi nisbətən aşağı olur.

III odadavamlılıq dərəcəli binalarda əsas yüksəkşəyian elementlər çətin yanan olur.

IV odadavamlılıq dərəcəli binalarda bütün əsas elementlər çətin yanan olur.

V odadavamlılıq dərəcəli binalarda bütün elementlər yanan olur.

I və II odadavamlılıq dərəcəli binalarda çardaq üstü və dam örtükləri də yanmayan materialdan olmalıdır.

III, IV, V dərəcəli binalarda isə onlar yanan materiallardan da ola bilər.

### **Yanğına qarşı tədbirlər.**

Yanığının əmələ gəlməsinə və yayılmasına qarşı adamların və maddi sərvətlərin yanğın yerindən köçürülməsi, eləcədə yanığın tez və səmərəli sondürülməsi üçün görülən tədbirlər kompleksi ***yanığın profilaktikası*** adlanır. Deməli, yanığın profilaktikası yanığın və partlayışların qarşısını almaq üçün normativlər əsasında işlənib hazırlanmış və sistematik tətbiq edilən təşkilati – texniki tədbirlər kompleksidir.

Binaların planlaşdırılmasında yanğın və ya qəza zamanı adamların binanı mümkün qədər tez və təhlükəsiz tərk etməsi üçün şərait yaradılmalıdır. Yanan binadan adamları tezliklə xaricə çıxarmaq üçün köçürmə yollarının istiqaməti düzgün təyin edilməli, insan axınlarının pərakəndəliyinə, qarşı-qarşıya gəlməsinə yol verilməməli, köçürülmə yollarının tüstülenməsinin qarşısı alınmalıdır.

Müəyyən vaxt ərzində insanların təhlükəsiz hərəkətini təmin edən və köçürülmə çıxışlarına gedən yollar köçürülmə yolları (dəhlizlər, pilləkənlər, foye və keçidlər) adlanır.

Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsi **köçürülmə çıxışı** hesab edilir. Buna görə də köçürülmə çıxışları arasındaki məsafə binanın enindən az olmamalıdır. Binanın azı iki köçürülmə çıxışı olmalıdır. Bununla da, köçürülmə yollarından biri tüstüləndikdə və ya müəyyən səbəblər üzündən köçürülmə üçün yararlı olmadıqda adamların təhlükəsizliyi təmin edilir.

İnsanların mexaniki daşınması ilə əlaqədar olan yollar (liftlər, eskalatorlar) köçürmə yolu sayılmır, çünki, yanğın zamanı enerji mənbəyi ilə əlaqədar bütün mexanizlər sıradan çıxa bilər. Köçürmə yollarındaki qapı və keçidlərin hündürlüyü iki metrdən az olmamalıdır. Qapı və koridor, keçid və pilləkənlərin eni isə inşaat norma və qaydalarından təyin edilir.

Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsinə verilən əsas tələblər aşağıdakılardır:

1. Ən uzaq iş yerindən xaricə açılan çıxışa qədər məsafə ən qısa olmalı.
2. İnsan axınının hərəkət yolları bir biri ilə kəsişməməli
3. Köçürülmə yollarında hərəkəti ləngidən və ya adamların yığılmamasına səbəb ola bilən ayrı-ayrı pillələr, divar çıxıntıları, dolama pilləkənlər və s. maneələr olmamalı.
4. Bütün keçidlər, çıxışlar, avadanlıq və yanğın söndürmə vasitələrinin ətrafi boş olmalı.
5. Köçürülmə yollarındaki qapılar hərəkət istiqamətində açılmalıdır.
6. Köçürülmə yolları qəza işıqlanması ilə təchiz edilməlidir.

İstehsalat binalarında yanğınlar zamanı adamların bütün iş otaqlarından köçürülmə planları əvvəlcədən tərtib olunmalıdır.

Hər bir vətəndaş yanığının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə aşağıdakı hərəkətləri etməlidir:

- Dərhal telefonla yanğından mühafizə orqanına xəbər verilməlidir;
- İmkan daxilində insanların köçürülməsi, yanığının söndürülməsi və əmlakın oddan qorunması üçün ölçü görülməlidir;
- Yanğın bölmələrinin qarşılanması təmin etməlidir;
- Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır;
- Köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər;
- Kütləvi insan toplaşan binalarda elektrik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq, xidməti heyət elektrik işıqlandırıcıları ilə təmin edilməlidirlər.

Müəssisələrdə yanğın mühafizə dəstəsi olur. Xüsusi dəstə daimi olaraq yoxlama aparır, əgər vəziyyət təhlükəli olarsa könüllü dəstələr təşkil olunur. Burada müəssisənin işçiləri iştirak edir.

## 15. NƏQLİYYAT MÜƏSSİSƏLƏRİNDE YANĞIN TƏHLÜKƏSİZLİYİ

Avtomobil qarajları, təmir və texniki qulluq sahələri yanğın təhlükəsizliyinə görə təhlükəli iş sahələrinə aiddir, buna görə də nəqliyyat müəssisələrində yüksək yanğın təhlükəsizliyi tədbirləri nəzərdə tutulur. Avtomobil müəssisələrində, qarajlarda yanğın təhlükəsizliyi pozularsa bu yanğınlara səbəb ola bilər. Avtomobil təsərrüfatı üçün bina tikilərkən tikinti norma və qaydalarının tələblərinə tam riayət olunmalıdır.

Qarajda və qarajın tikililərində, görünən yerlərdə yanğına qarşı rejimə cavabdeh olan şəxsin soyadı və adı, yanğından mühafizə çağırış telefon nömrələri "01" və ya "112" göstərilməklə lövhəciklər asılmalıdır.

Qarajın işçiləri, sürücülər yalnız ilkin yanğından mühafizə təlimatı keçdikdən sonra işə buraxılır. Təlimatların keçirilməsi nəticələri müvafiq olaraq "Yanğına qarşı giriş təlimatının qeydiyyatı jurnalında" təsbit (fiksə) edilir və imza ilə təsdiq edilir. Qaraj işçilərinə və sürücülərə odsöndürən və yanğın kranı ilə işləmə qaydaları öyrədilir.

Nəqliyyat müəssisələrində isti sexlər (dəmirçi ressor, qaynaq) yanğın təhlükəli sexlərdən (rəngsaz, yaqlama və s.) təcrid edilir. Nəqliyyat müəssisələrinin tikintisi zamanı küləyin istiqamətini nəzərə almaq lazımdır, yanğın baş verərsə alov küləklə tikililərin daxilinə yayılmamalıdır.

Xidmət personalının işçi yerləri, texniki yerlər aşağıdakılardan təchiz edilməlidir: avtomatik yanğın siqnalizasiyası; yanğın haqda adamlara xəbərdarlıq sistemi; ventilyasiya sistemi; yanğın kranları; daşına bilən odsöndürənlər; yanğın təhlükəsizliyi nişanları, elektrik fənərləri (ışıqlar söndüyü hal üçün).

Bütün otaqlarda yanğın kranları xüsusi şkaflarda yerləşdirilir. Avtonəqliyyat vasitələrinin təmir və texniki qulluq otaqlarında köpüklü od söndürən (otağı sahəsinin  $50 \text{ m}^2$ -nə bir odsöndürən olmaqla) və quru qum doldurulmuş yeşiklər (otağın sahəsinin  $100 \text{ m}^2$ -nə bir yeşik olmaqla) yerləşdirilir. Yanğın stendində qumla doldurulmuş yeşiyin yanında bel, lom, dəstəkli qarmaq, çəkic və yanğın vedrəsi olmalıdır. Diqqəti yaxşı cəlb etməsi üçün yanğın stendləri qırmızı rənglə rənglənir.

Avtomobillərin evakuasiya (təxliyə) ardıcılılığı və düzülüşü göstərilməklə evakuasiya planı hazırlanır. Avtomobillərin hərəkəti və evakuasiya yolu, əhalinin çıxışı, avtomobillərin qarajdan çıxış yeri yanğın təhlükəsizliyi nişanı ilə təmin olunmalıdır. ***Açıq avtomobil duracaqlarında saxlanma yerlərinin*** sayı məhdudlaşdırılır. Tərkibində 200 avtomobil olan qruplar arasında məsafə 20 m-dən az olmamalıdır. Açıq duracaqla istehsalat binası arasında məsafə, binanın oda düzümlülüyündən asılı olaraq 15 – 20 m, texniki xidmət aparılan binalara qədər isə 10 m-dən az olmamalıdır. Avtomobillərlə hasar arasında ən azı 2 m ara məsafə saxlanılmalıdır. Duracaqdə hər 200 avtomobilin evakuasiya olunması üçün bir ehtiyat çıkış nəzərdə tutulur.

Təmir gözləyən nasaz avtomobil və qosqular saz olanlardan ayrı saxlanılır. Yanacaq daşıyan avtomobil çənləri digər avtomobillərdən ayrı saxlanılır.

Duracaqlarda avtomobillərin saxlanma yerlərinin və hərəkət yollarının parametrləri, avtomobillər arası və avtomobillə binanın konstruksiyası arası

məsafələr avtomobilin tipindən (sinfindən) asılı olaraq layihə ilə müəyyən olunur. Saxlanma üçün minimal yer: duracağın uzunluğu – 5,0 m, eni – 2,3 m götürülür.

Duracağın ərazisini yanğın zamanı avtomobilərin səpələnməsinə mane ola biləcək predmetlərlə doldurmaq olmaz. Ehtiyat çıxışlarının qarşısında yalnız dərhal çıxa bilən saz avtomobilər dura bilər.

Yanğını istisna etmək üçün avtomobil duracaqlarında siqaret çəkmək, açıq odla işləmək və yanıcı və tez alışan materiallar saxlamaq olmaz.

Avtomobilərin texniki qulluğu və təmiri üçün otaqlar avtomobilərin saxlanması otaqlarından yanmayan divarlar və ya aralıqlarla ayrıılır.

Təmir meydançaları və qarajlarda yanacaq-sürtgü materiallarının yerə tökülməsinə yol verilməsi, tez alışan mayelərdən yuyucu vasitə kimi istifadə olunması yanğın riskini artırın amillərdəndir. Yanığının qarşısının almaq üçün yerə tökülmüş tezalışan maye qumla örtülməli, sonra təhlükəsiz yerə daşınmalıdır. Yaxınlıqda qum yoxdursa quru torpaqdan istifadə etmək olar. Avtomobil saxlandığı yerlərdə yanacaq çənlərini yanacaqla doldurmaq, detalların yuyulması, əllərin və paltarların təmizlənməsi üçün benzin və dizel yanacağından istifadə etmək olmaz. Otaqların və xəndəklərin döşəmələrini, divarlarını maye yanacaqla yumaq olmaz, çünki bu zaman böyük miqdarda tezalışan buxar yaranır.

İstifadə olunmuş neft məhsullarının kanalizasiya və qarajın ərazisinə axıdılmasına icazə verilmir.

Avtomobilərə texniki baxış zamanı və yanacaq çənində yanacağın səviyyəsini yoxladıqda heç bir halda siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz. Yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə yol verilir. Qarajlarda yanacaq çənində, karbüratorunda sızma halları olan avtomobilərin saxlanması qadağandır.

Akkumulyatorların elektriklə doldurulması zamanı tez alışan və partlayış təhlükəli hidrogen qazı xaric ola bildiyinə görə, doldurulma xüsusi ventilyasiya sistemi olan bağlı şkaflarda aparılmalıdır.

Yağlı silgi materialları və xüsusi geyim müəyyən şəraitdə öz-özünə alışa bilər. Buna görə də iş növbəsi ərzində silgi materiallarını kip qapaqlı polad yeşiklərə yığır, növbənin sonunda isə xüsusi təchiz edilmiş zibilliklərə aparır, oradan isə məhv edilmək üçün göndərirlər. Xüsusi geyim növbələr arasında düzəldirilmiş halda saxlanılır, əsas isə odur ki, o vaxtında yağdan təmizlənməlidir.

Avtomobil təmiri bokslarında, qarajlarda maye yanacaqla ehtiyatsız davranışma nəticəsində və qaynaq işləri aparan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində yanğın yaranır. Qaz qaynağı həmçinin ona görə təhlükəlidir ki, istifadə edilən qaz çox təhlükəlidir. O, asanlıqla partlayır və öz-özünə alışma qabiliyyətinə malikdir. Qaynaq əməliyyatı etibarlı bir yerdə edilməli, iş sahəsi isladılmalıdır. Qaynaq işləri aparılan zaman yanğınsöndürmə vasitələri hazır vəziyyətdə olmalıdır. İş bitdikdən sonra iş sahəsinə bir daha nəzarət edilməli və iki saat sonra yoxlama bir daha aparılmalıdır.

**Avtomobilərin konstruksiyasına olan tələblərdən biri onun yanğına qarşı təhlükəsiz olmasıdır.** Bunun üçün avtomobilərin yanacaq çənləri hermetik olmalı, aşma zamanı hətta  $360^\circ$  aşdıqda belə çənlərdən, onların qapaqlarından yanacaq

axmamalıdır. Bundan başqa yanacaq ötürüçü borular, şlanqlar, süzgəclər etibarlı olmalı, zədələnmə, çat, axma verməməlidirlər. Avtomobil arxası üstə aşdıqda belə karbürator içərisindəki yanacaq xaricə tökülməməlidir.

Yanğına qarşı avtomobilin konstruksiyası nə qədər təkmilləşdirilmiş olsa da belə, bir sıra hallarda qəzalar yanğınlə nəticələnə bilir. Belə hallarda az itki ilə qəzadan qurtarmaq üçün hər bir maşında bir qayda olaraq «Apteçka» dərman və yanğın söndürən qurğu «Odsöndürən» olması vacibdir.

Odsöndürən saz vəziyyətdə, doldurulmuş olmalı, o rahat və ələ rahat çatan yerdə qoyulmalıdır ki, sürücü onu yanğın hallarında tez və rahat götürə bilsin və istifadə edə bilsin.

*Nəqliyyat vasitələrinin yanğına qarşı təhlükəsizliyi* Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının 34 №-li Qaydalarındakı tələblərə uyğun olmalıdır. Bu sənədə görə hərəkət edən nəqliyyat vasitəsi 13 m/s sürətlə tərpənməz manə ilə toqquşduqda, 9 m/s sürət ilə digər nəqliyyat vasitəsi ilə vurulduğda çənin ağızından və boğazından yanacaq axma olmamalıdır.

Konstruksiyada yanacaq çəni salondan aralanmalıdır, onların arasında yanmayan möhkəm arakəsmə olmalıdır və yanacaq sisteminin elementləri: çən, şlanqlar, borular və s. gövdə ilə birləşməni mühafizə edən örtük və ya digər manə olmalıdır. Bütün yanacaq ötürmə sistemi konstruksiyada müdafiə olunan yerlərdən keçməlidir. Yanacaq ötürmə boruları salonun içindən keçməməlidir. Yanacaq ötürmə boruları və mühərriki qidalandırma elementləri mexaniki zədələnməyə və yanmaya qarşı davamlı materiallardan hazırlanmalıdır. Onlar elektrostatik yüklə yüklenmə qabiliyyətinə malik olmalıdır.

*Avtomobildə yanğın baş verərsə bunları bilmək lazımdır:* Əgər avtomobil hərəkət zamanı yanmağa başlayıbsa, o zaman maşını dayandırmaq və mühərriki söndürmək lazımdır. Sərnişinlər dərhal avtomobili tərk etməli, təcili yanğınsöndürmə xidmətinə zəng vurmalı, əgər təhlükə gözlənilmirsə maşında olan ilk yanğınsöndürmə vasitəsilə yanğını söndürmək lazımdır. Avtomobilin mühərrik hissəsində yanın baş veribsə, o zaman sudan istifadə etmək olmaz. Çünkü bu elektrik naqillərində qısa qapanmaya, həmçinin yanığının yayılmasına səbəb ola bilər. Digər tərəfdən benzin yanarkən onu su ilə söndürmək mümkün olmur, ya köpüklü odsöndürəndən istifadə edilməlidir, ya da odun üstü çətin yanın materialla örtülməlidir. Əgər avtomobil qarajda yanarsa, bu zaman onu açıq əraziyə çıxarmaq lazımdır. Əgər qarajın özünün konstruksiyası yanarsa yenə də avtomobili oradan çıxarmaq lazımdır. Bundan əlavə qarajda olan alışqan və sürtgü yağı olan qabları da götürmək lazımdır.

## 16. İLKİN YANĞINSÖNDÜRMƏ VASİTƏLƏRİ

İlkin yanğınsöndürmə vasitələrinə (İYV) yanığının başlanğıc mərhələdə söndürülməsi üçün effektiv olan və istifadə edilən alət və materiallar aiddir. Artıq intensivləşmiş yanğına qarşı bu vasitələrdən istifadə etmək həyat üçün təhlükəli ola bilər. Bu vasitələr, yanğın əleyhinə peşəkar bilikləri olmayan adamlar tərəfindən, yanğın obyektiñə yanğınsöndürmə briqadası gələnə qədər istifadə edilə bilər.

Yanğın baş verdiyi zaman İYV-dən düzgün istifadə etmək insanların həyatını xilas etmək deməkdir. Bütün iş sahələri, eləcə də açıq istehsalat sahələri normalar əsasən ilkin yanğınsöndürmə vasitələrilə təmin olunmalıdır.

İYV bunun üçün xüsusi təchiz edilmiş yerlərdə – yanğın şkaflarında, yanğın stendlərində və yanğın şitlərində yerləşdirilir.

*İlkin yanğınsöndürmə vasitələrinə* yanğınsöndürmə balonları, yanğın söndürmə şitləri, yanğınsöndürmə şlanqları, yerüstü və yeraltı hidrantlar, bütün növ stasionar və səyyar odsöndürenlər, toz halında maddələr (qum, perlit) doldurulmuş yesiklər, eləcə də odadavamlı materiallar və parçalar – asbest, koşma, keçə və s. daxildir. Bu cür mühafizə vasitələrini yanğın mənbəyinin üstünə atdıqda o tezliklə sönür (oksigenin çatışmamazlığı səbəbindən).

İlkin yanğınsöndürmə vasitələri asan əlçatan yerlərdə saxlanılmalı və insanların evakuasiyasına mane olmamalıdır. Onların yerləşdirilməsi üçün istehsalat binalarında xüsusi yanğın şitləri quraşdırılır.



**Yanğın şitləri və stendləri** ilkin yanğınsöndürmə vasitələrinin bir yerdə cəm şəkildə saxlanması üçün nəzərdə tutulub. Yanğın şitlərinin qapıları möhürlənmiş vəziyyətdə saxlanmalı, açarsız və asan açılmalıdır. Yanğınsöndürmə vasitələri şitə elə bərkidilməlidir ki, asan çıxarılsın və onları çıxarmaq üçün əlavə vəsait tələb olunmasın.

Yanğın şitlərində yanğın əleyhinə alətlər – bel, balta, lom, çəkic və s. yerləşdirilir. Yanğın inventarı, bir qayda olaraq, yanğın şitinin yanında yerləşdirilir. Bu, qum ilə dolu yesik, su vedrəsi və s. ola bilər. Yanğın əleyhinə alətlər yanğınsöndürücü vasitələrin yanma ərazisinə nəql edilməsi, eləcə də yanana konstruksiyaların sökülməsi, qapıların açılması və s. üçün istifadə edilir.

**Su** – yanğınlı mübarizədə ən populyar və geniş istifadə olunan vasitədir. Asan əldə olunmasından başqa, suyun yüksək istilik tutumu, yüksək buxarlanma qabiliyyəti yanğının tez soyudulmasına imkan verir. Su yanğın ocağına düşdükdə yanana obyektin temperaturunu aşağı salır. Döşəmədə yayılaraq su, interyerin hələ od toxunmamış hissələrinin alışmasına mane olur.

Lakin yüksək donma temperaturu, zəif islatma qabiliyyəti və s. xassələri yanğının effektiv söndürülməsinə mane olur. Su, elektrik keçirdiyindən, onunla gərginlik altında olan elektrik avadanlıqlarını və şəbəkələrini söndürmək olmaz, su şırnağı ilə elektrik cərəyanından xəsarət yarana bilər.

Su ilə tezalışan mayeləri (benzini, dizel yanacağını, kerosini, mineral yağı) söndürmək olmaz. Suyun sıxlığı bu maddələrdən çox olduğundan, o tezalışan mayelərin altında yayılaraq yanma səthinin sahəsini çoxaldır və bu mayelər suyun üzərində hərəkət edərək onun səthində yanmağa davam edir. Su ilə həmçinin, kalsium karbidi söndürmək olmaz (bu maddələr su ilə görüşdükdə yanar maddələr əmələ gətirir).

Qapalı (bağlı) otaqlarda yanğın söndürmək üçün su buxarlardan istifadə etmək məsləhət görülür (buxarın təsirindən yanar qarşıqdakı oksigenin miqdarı və onun temperaturu azalır). Su buxarından həmçinin elektrik maşınlarının dolaqlarında yaranan yanğını, eləcə də müxtəlif bərk və maye halda olan yanar maddələri söndürmək üçün istifadə olunur.

**Metaldan kiçik dəlikli torlar, asbest kətanlar** – yanğın ocağını oksigendən izolyasiya etmək üçün istifadə olunur. Bu, yanğın ocağının daha az sahə əhatə etməsi üçün kifayət qədər effektivdir.

**Qum, torpaq** – yanın zonanın perimetri boyunca qum (torpaq) səpərək, yanğın ocağının və yanın mayenin yayılmasının qarşısını almaq olur. Bundan sonra yanın səthin üzərinə torpaq atmaqla, yanğına imkan verən oksigeni kəsərək yanğını söndürmək olur.

### Yanğına qarşı avadanlıqlar.

**Yanğın kranı** – yanğın lüləsi və şlanqla komplekt halda daxili su təchizatı ilə istifadə edilir. Həm kiçik yanğının söndürüləsində, həm də oda qarşı ciddi mübarizə üçün əlavə odsöndürən vasitə kimi istifadə oluna bilər. Yanğın kranları yanğın şkaflarında yerləşdirilir. Onların istifadəsi sadədir, xüsusi bilik və vərdişlər tələb etmir. Yanma faktı müəyyən olunduqda şkafı açmaq, yanğın lüləsini, şlanqı və

kranı ardıcıl birləşdirmək lazımdır. Kranın ventilini döndərərək birbaşa yanığının söndürülməsinə keçmək lazımdır.

**Odsöndürənlər.** Yanğınların söndürülməsində odsöndürən cihazlardan geniş istifadə olunur. Odsöndürənlərin müxtəlif növləri olsa da, onların hamisində yanğınların ilkin mərhələsində istifadə edilir. Odsöndürənin tipini potensial alışan maddənin tipinə və şəraitə uyğun olaraq seçmək lazımdır. Odsöndürənlər tez istifadə olunacaq bir yerdə yerləşdirilməlidir.

Odsöndürənlər əl və səyyar növlərə bölünür. Əl odsöndürənlərinə çəkisi 20 kq-a qədər olan bütün növ odsöndürənlər aiddir. 20 kq-dan artıq çəkisi olan odsöndürənlər səyyar adlanır və xüsusi arabalarda quraşdırılır.

Odsöndürənlər içində doldurulan odsöndürən maddənin növündən asılı olaraq bu növlərə bölünür: sulu, tozlu, köpüklü, qazlı.

**Tozlu odsöndürənlərin** üstün cəhəti ondan ibarətdir ki, toz-qaz qarışığının sırnağı yanğın mənbəyinə yönəldikdə oradan oksigeni sıxışdırıb çıxarıır və alov mexaniki surətdə dəf olunur. Toz şəkilli maddələr olan odsöndürənlərin tərkibində sodium bikarbonat var. Burda istifadə olunan tozlar yüksək axıçılıq qabiliyyətinə malikdir və onlar -50 °C-dək donmur. Çatışmayan cəhəti odur ki, tozların soyutma qabiliyyəti çox aşağıdır, yəni yanığının söndürülməsi zamanı qızmış əşyalar təkrar alovlanı bilər. Yadda saxlamaq lazımdır ki, yerə səpilmiş tozu səliqəli təmizləmək lazımdır. Bu tip odsöndürənlər həm effektivliyinə, həm də qiymətinə görə sərfəlidir, maşında rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür odsöndürənlərdən qapalı yerlərdə istifadə etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.

**Köpüklü odsöndürənlərdə** kimyəvi köpük əmələ gətirən maddələr istifadə olunur. Köpük yaranan odsöndürənlərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanınan maddənin üzərini pərdə kimi örtür. Köpüyün yanğınsöndürmə keyfiyyəti onun izoləetmə xassəsinə əsaslanır. Bu halda yanınan maddənin buxarlanması qarşısı alınır və onun üst qatı soyuyur, beləliklə yanığının yayılmasının qarşısı alınır. Bundan başqa köpüyün maye hissəsi buxarlanır və istiliyi udaraq yanacağı soyudur.

Karbonatlı odsöndürənlər istənilən yanım hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır. Karbon anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında, yüksək gərginlikli elektrik xətlərində olan yanğınlarda istifadə etmək olar. Balonda olan sıxılmış qaz istifadə zamanı güclü soyudulma effekti yaradır, hissəvi olaraq quru buza çevriləməklə istiliyin çox hissəsini özünə çəkir. Bu odsöndürənlər zərər vermədiyi üçün onlardan şəkillərin, kitab, xalçalar və digər dəyərli əşyaların olduğu yerdə əminliliklə istifadə etmək olar. Odsöndürəndən xaric olan qaz zəhərli deyil, amma boğulma yarada bilər. Buna görə də onlar istifadə olunduğu yerlərdə nəzarət altında olmalıdır.

Köpüklü odsöndürənlərin müxtəlif tipləri (OP-5; OU-2; OU5-7) mövcuddur və bunlardan əsasən neft məhsullarının yanması nəticəsində yaranan yanğınları söndürmək üçün istifadə edilir.

Qələvi metalların söndürülməsi üçün köpüklü yanğınsöndürənlərdən istifadə edilməsi qadağandır.

***Qazlı odsöndürənlərdə*** odsöndürən maddə kimi karbon qazından istifadə olunur. Yanğınların söndürülməsi üçün qaz halında və ya bərk (qar halında) karbon qazından istifadə olunur.

***Sulu odsöndürənlərdə*** yanğınsöndürmə maddəsi kimi sudan, suya əlavə olunmuş aktiv maddələrdən istifadə edilir. Su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açıllaraq, axıradək istifadə olunur.

***Yanğın siqnalizasiyası.*** Yanığının tezliklə söndürülməsində xüsusi yanığın siqnalizasiyasının rolü böyükdür. Belə siqnalizasiyanın köməyilə yanğın yerinə təcili olaraq yanğın söndürүcülər komandası çağırılır. Yanğın siqnalizasiyası kimi şəhər və zavod daxili telefon rabitəsindən istifadə edilir. Müəssisənin bütün işçiləri şəhər və yerli yanğınsöndürən komandanın telefon nömrələrini bilməlidir. Telefon rabitəsindən başqa yanğınsöndürən komandası çağırmaq üçün xüsusi siqnalizasiyadan da istifadə olunur. Xüsusi siqnalizasiya, xəbərdaredici cihazlardan, qəbulədici stansiyadan, siqnalları ötürən şəbəkədən və qida mənbəyindən ibarət olur. Xəbərdaredicilər kimi əllə idarə olunan və ya avtomatik işləyən cihazlardan (istilik xəbərdaredicilər) istifadə oluna bilər.

## 17. ATMOSFER HAVASININ MÜHAFİZƏSİ

Atmosfer (yunan sözləri *atmos* – buxar və *spháira* – sahə) Yerin ətrafında, onunla birlikdə fırlanan hava mühitiidir. Atmosfer torpaq altında, torpaqda və onun üstündəki havanı da əhatə edir. Atmosferin ən böyük sıxlığı Yer səthindədir, burada 1 kub metri 1290 qrama yaxındır. Hündürlük artdıqca onun sıxlığı sürətlə azalır və Yerin səthindən 20 km hündürlükdə 1 kub metri 90 qram, 40 km-də isə yalnız 4 qram gəlir.

Atmosferdə yer səthi yaxınlığında (həcmcə) 78,1% azot, 20,9% oksigen, 0,9% argon, 0,03% karbon qazı, hidrogen və təsisiz qazlar var. Atmosferin aşağı qatlarında 20 km hündürlüyü qədər su buxarları da olur (yer səthində tropiklərdə 3%-dən, Antarktidada  $2 \cdot 10^{-5}$  %-ə qədər). Hündürlük artdıqca su buxarının miqdarı sürətlə azalır. Qaz tərkibi 100 – 110 km-ə qədər demək olar ki, dəyişməz qalır.

**Atmosfer havası** – çox vacib təbii resursdur. Onun vəzifəsi – insanları, heyvanları və bitki aləmini həyati əhəmiyyətli qaz elementləri ilə (oksigen, karbon qazı) təmin etmək; temperatur dəyişmələrini azaltmaq (hava – isti və soyuğu pis keçirir); yer səthini kosmik, radioaktiv və ultrabənövşəyi günəş şüalanmasından, meteorit və digər kosmik cisimlərdən qorumaq, istehsalat proseslərini oksigen, azot, hidrogen və neytral qazlarla təmin etməkdir.

Atmosferə zərərli və zəhərli maddələr 2 mənbədən düşür: təbii və antropogen mənbələr.

Havanın çirkənməsinin təbii səbəbləri:

- kosmik toz;
- vulkanların fəaliyyəti;
- küləyin torpağa və dağ mədənlərinə təsiri.
- insanın təsirilə əmələ gələn səbəblər:
- sənaye müəssisələri tərəfindən havaya atılan tullantılar;
- nəqliyyat vasitələrindən atılan tullantılar;
- iqlimin kəskin dəyişiklikləri;
- atmosferin ozon qatının dağıılması və s.

Zərərli maddələrin yaratdığı problemlər planetin atmosferinə göstərdiyi təsirin miqyasına görə 2 qrupa bölünür: global və lokal.

**Atmosferdə yaranan global problemlər:** ozon dəlikləri, istixana effekti, turş yağışlar və atmosferin radioaktiv çirkənməsidir.

**Ozon dəlikləri.** Ozon oksigenin izotopu ( $O_3$ ) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozon atmosferdə Günəşin ultrabənövşəyi şüalanması nəticəsində yaranır. Fotokimyəvi reaksiya nəticəsində molekulyar  $O_2$  atomar O ilə birləşir, bu proses fotoliz adlanır. Ozonun 90%-ə qədəri atmosferdə 10 – 17-dən 50 km-ə qədər (en dairəsi və ilin mövsümlərində asılı olaraq) hündürlükdə yerləşir. Atmosferin bu təbəqəsi ozon qatı və ya ozonosfer adlanır.

Ozon təbəqəsi ultrabənövşəyi şüalanmayı, rentgen, qamma və kosmik radasiyani tam udur, beləliklə də bizim planetdə yaşayan canlı orqanizmləri ultrabənövşəyi şüaların öldürücü təsirindən qoruyur.

Son illər atmosferdə ozon qatı nazikləşir, yer səthində isə əksinə artır. Bu atmosferə zərərli maddələrin atılması ilə bağlıdır. Onlar soyuducuların və aerozol quruluşlarının işi, mineral gübrələrdən istifadə, nəqliyyatın hərəkəti, xüsusən səsdən sürətli təyyarələrin uçuşu, nüvə silahlarının sınağı, vulkanların püskürməsi və başqa hallarda baş verir. Ozon dağıdıcı maddələrə xlor və brom birləşmələri, freonlar aiddir. Büyük hündürlüyü qalxaraq bu maddələr Günəş şüalarının təsiri ilə parçalanır, xlor və brom atomları ozonla reaksiyaya girir və ozon qatını dağıdır. Bu maddələrin atmosferdə qalma müddəti 50 – 200 ildir. Ozon qatının dağılmamasına işlənmiş qazların tərkibində olan N<sub>2</sub>O-da təsir edir.

Ozon «dəlikləri» daha tez-tez baharda qütb dairəsi yaxınlığındakı ərazilərdə görünür. Ozon qatının dağılmamasının qarşısını almaq üçün müxtəlif texniki layihələr vardır. Bunlardan praktiki cəhətdən ən səmərəlisi ozon dağıdan kimyəvi maddələrdən məsələn, freonlardan istifadə olunmamasıdır.

**İstixana effekti.** Yer səthində qlobal istiləşmə «istixana effekti»nin təsiri ilə bağlıdır. Onun mahiyyəti belədir. Günəşdən gələn enerji Günəş radiasiyası şəklində səpələnir, Yer atmosferi ilə qaytarılır və udulur və planetin səthinə onun yalnız ¼ hissəsi çatır. Görünən spektr atmosferdə yubanmadan keçir, uzundalğalı infraqırmızı (istilik) şüalanma isə qismən onda saxlanılır. Yer səthindən qaytarılan infraqırmızı şüalanmanın bir hissəsi atmosferdə tutulur. Beləliklə atmosfer havasının və Yerin səthinin temperaturunu artırıb təbii istixana effekti yaradılır. Tədqiqatçıların fikrincə istixana effekti olmasaydı Yerdə temperatur indikindən 30°C aşağı olardı. İstixana effektinin əsas səbəbkəri: su buxarı (36 – 72 %), karbon qazı (9 – 26 %), metan (4 – 9 %) və ozondur (3 – 7 %). Büyyük sənaye istehsalına keçməklə bərabər atmosferdə bu qazların, xüsusən də karbon qazının miqdarı artıb, bu isə son illərdə Yer kürəsində temperaturun sürətlə artmasına səbəb olub. Aparılan müşahidələr göstərir ki, 1906-ci ildən 2005-ci ilə qədər keçən 100 il ərzində Yer səthinin orta temperaturu 0,74 °C artıb. Yerin tarixində iqlim dəfələrlə dəyişib, lakin heç vaxt iqlim dəyişikliyi belə sürətlə baş verməyib və antropogen dəyişikliklərlə bağlı olmayıb.

Yerdə iqlimin sürətlə artması su dövranının artmasına, su səthlərindən buxarlanmasıñ güclənməsinə səbəb olur ki, bu da havada su buxarlarının toplanmasına, bu isə öz növbəsində istixana effektinin təsirinin aktivləşməsinə səbəb olur.

1997-ci ildə Yaponiyada (Kioto) beynəlxalq konfrans keçirildi və planetdə qlobal istiləşməyə diqqət yetirildi. Kioto protokoluna görə istixana qazlarının ümumdünya tullantıları azaldılmalıdır.

**Turş yağışlar.** Atmosfer havasının sənaye müəssisələri və nəqliyyatın qazşəkilli tullantıları ilə çirkənməsi turş yağışlarının yaranmasına səbəb olur.

Turş yağışlar – atmosfer rütubətində SO<sub>2</sub>, azot oksidləri, xlorid turşusu və digər kimyəvi reagentlərin olması səbəbindən turşuluğu yüksək olan yağış, qar, dumandır. Təmiz su üçün pH = 7-dir (Ph – mühitdə hidrogen atomlarının miqdarnı bildirir), bu neytral reaksiyaya uyğun gəlir. pH < 7 olan məhlul turş, pH > 7 olduqda qələvi hesab edilir. Turşuluğu pH < 5,6 olan yağıntılar «turş yağışlar» adlandırılır.

Turş yağışların təxminən üçdə ikisi kükürd-dioksid ( $\text{SO}_2$ ) tərəfindən törədirilir, qalan üçdə birinə isə azot-monoooksidi ( $\text{NO}$ ) səbəb olur.

Turş yağışlar torpağa, göllərə və çaylara düşərək torpağın şoranlaşmasına, su hövzələrinin turşuluğunun artmasına səbəb olur, bütün canlılara – balıqdan tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir. Turş yağışlarına ən həssas balıqlar və suda-quruda yaşayanlardır.

Son illərdə Dünya cəmiyyəti turşu yağışları ilə mübarizənin əhəmiyyətini lazıminca qiymətləndirib bu sahədə tədbirlər planı işləyib hazırlayıblar.

**Atmosferin radioaktiv çirkənməsi.** Radioaktiv hissəciklər atmosferdə hava axınları ilə qısa müddətdə yayılaraq torpağı və su hövzələrini, o cümlədən ətraf mühiti zəhərləyir. AES-lərdə qəzalardan sonra radiasiya uzun müddət davam edir. Həmçinin fəzadan yer səthinə kosmik toz halında düşən meteoritlər də çirkənmə yaradır.

### *Atmosferdə lokal problemlər* tüstü-duman, yaxud smoq və s-dir.

**Smoq.** Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə havada olan karbohidrogenlər azot oksidləri ilə reaksiyaya girir, nəticədə yeni zəhərli maddələr – fotooksidantlar yaranır, bunlar isə «smoq»un (ingilis dilindən *smoke* – tüstü və *fog* – çən) yaranmasının əsasıdır. Smoqun əsas zəhərli komponenti ozondur. Fotooksidantlara dəm qazı, azot birləşmələri, peroksidlər və s. də aiddir. Fotooksidantlar bioloji cəhətdən aktivdir və canlı orqanizmlərə zərərli təsir edir, insanlarda ağciyər, bronx xəstəlikləri yaradır, görmə qabiliyyətinin pisləşməsinə, rezin maddələrin dağılımasına, metalların korroziyasının sürətlənməsinə təsir göstərir.

Smoq ilk dəfə XX əsrin 40-ci illərində Los-Ancelesdə qeydə alınıb. Onun yaranmasına səbəb havanın sənaye və nəqliyyat tullantıları ilə həddindən artıq zəhərlənməsi olmuşdu. Los-Ancelesdə baş verən smoq günəşli quru havada  $\text{CO}$ ,  $\text{CH}$ ,  $\text{NO}_x$  tullantıları hesabına baş vermişdi. Los-Anceles növlü smoqda əsasən ozon yaranır, onu fotokimyəvi smoq da adlandırırlar.

1952-ci ildə Londonda da smoq qeydə alınmışdı. O çox fəlakətli nəticəyə səbəb oldu, onun təsiri ilə respirator xəstəlikləri artaraq 4000-ə yaxın adamın ölümüne səbəb oldu. London smoquna his,  $\text{SO}_2$  tullantıları və yüksək rütubət səbəb olmuşdu.

Sonralar smoq periodik olaraq Dünyanın bir sıra böyük şəhərlərində baş verib. Təsir xarakterinə görə iki növ smoq fərqləndirilir: Los-Anceles növlü quru, və London növlü nəm.

## 18. ATMOSFER HAVASININ AVTOMOBİL NƏQLİYYATI İLƏ ÇİRKLNMƏDƏN QORUNMASI

Məlum olduğu kimi ətraf mühitin çirklnməsində avtomobil nəqliyyatı başlıca rol oynayır. Avtomobil nəqliyyatı əsas etibarı ilə atmosferi çirklnendirir. Çirklnmə üç yolla baş verir:

- çıxış borusundan xaric olunan işlənmiş qazlarla;
- karter qazları ilə;
- yanacağın mühərrikin qidalanma sistemindən (çəndən, karburatordan, süzgəclərdən, boru xətlərindən) buxaranması ilə.

Nəqliyyat vasitələrinin hərəkəti zamanı havanın çirklnməsi yanacağın yandırılması hesabına baş verir. Tullantıların kimyəvi tərkibi yanacağın növündən, keyfiyyətindən, istehsal texnologiyasından, mühərrikdə yandırılma üsulundan və mühərrikin texniki vəziyyətindən asılıdır. Ən əlverişsiz iş rejimləri kiçik sürətlər və mühərrikin «boş işləmə» rejimidir. Bu zaman atmosferə yüksəlmə rejimləri ilə müqayisədə xeyli çox çirklndirici maddə atılır. Benzin mühərrikində alışma və qida sistemlərindəki nasazlıqlar xaric olunan qazlarda dəm qazının miqdarını 2 – 3 dəfə artırır.

Nəqliyyat vasitəleri öz işləri üçün neftdən alınan yanacaq istifadə edirlər. Üzvü neft yanacağına aşağıdakı kimyəvi elementlər daxildir: karbon, oksigen, hidrogen və kükürd. Yanacağın yanmayan hissəsinə nəmişlik və mineral qarışq aiddir. Yanacağın tam yanma məhsulları karbon qazı, su buxarı və kükürd dörd oksiddir. Oksigen çatışmazlığı şəraitində dəm qazı yaranır.

DYM-nin çıxış qazları 200-ə yaxın komponentdən ibarətdir. Onların mövcud olma müddəti bir neçə dəqiqədən 4...5 ilə qədər davam edir. Kimyəvi tərkibinə və xüsusiyyətlərinə görə və həmçinin insan orqanizminə təsir etmə xarakterinə görə bu komponentlər qruplaşdırılır.

***İşlənmiş qazların zəhərliliyinin azaldılması*** müxtəlif təşkilati-hüquqi, texniki, istismar tədbirləri ilə həyata keçirilir. Təşkilati-hüquqi tədbirlər ekoloji təhlükəsizlik üçün müasir ekoloji qanunvericiliyi və normativ-hüquqi bazanı yaratmaq və bu normativlərə əməl edilməsi üçün dövlət, inzibati və ictimai nəzarət tədbirlərini əhatə edir. BMT çərçivəsində nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq Avropa İqtisadi Komissiyasının (AİK BMT) Ekoloji Siyaset Komitəsinin tələblərini yerinə yetirməyi nəzərdə tutur. İşlənmiş qazların zəhərlilik tələbləri AİK BMT-nin 49 №-li Qaydasında nəzərdə tutulur. Tələblər benzin və dizel mühərriklərinin işlənmiş qazlarının tərkibində olan əsas zəhərli komponentləri məhdudlaşdırmağı nəzərdə tutur. Bu Qaydalarla nəzərdə tutulan tədbirlər sayəsində 1990-cı illə müqayisədə hazırda avtomobillərdən atılan tullantıların miqdarı komponentlər üzrə: CH – 81 %, NOx – 86 %, CO – 87 % və bərk hissəciklər 97 % azalıb.

Qəbul edilmiş normalara əməl edilməsi üçün avtomobil konstruksiyaları təkmilləşdirilir, işlənmiş qazların təmizlənməsi üçün neytrallaşdırıcılarından, his süzgəclərindən istifadə edilir, yanacağa aşqarlar qatılır.

İşlənmiş qazların neytrallaşdırıcısı mühərrikin konstruksiyasında ciddi dəyişiklik edilmədən əlavə avadanlıq kimi xaric etmə yoluna asan qoşulur və xarici ekoloji təmizlənməni təmin edir. İşlənmiş qazların zəhərliliyinin azaldılmasının aşağıdakı üsulları var: termiki, katalitik, mayeli və kombinədilmiş neytrallaşma.


**Termiki (oksidləşdirici) neytrallaşma** yanmayan karbohidrogenlərin və dəm qazının xaricetmə kollektorundan sonra xüsusi termik kamerada elektrotermik yandırılmasına və alovun güclü elektrik sahəsi ilə emalına əsaslanır.

**Katalitik neytrallaşdırıcı** oksidləşmə reaksiyaları ilə bərabər bərpaedici reaksiyaları – azot oksidlərinin ilkin maddələrə – oksigen və azota parçalanmasını təmin edir.

Oksidləşdirici və bərpaedici reaksiyalarda katalizator kimi platin, palladium, rodium kimi nəcib metallar istifadə edilir. Katalizator kimi mis, manqan, nikel, xrom və digər nisbətən ucuz oksidləşdirici katalizatorlardan da istifadə etmək olar, lakin bunlar kiçik uzunömürlülüyə və səmərəliliyə malikdirlər. Buna görə də 70...90% təmizləmə effekti verən platin-palladium kimi nəcib metallar əsasında hazırlanmış katalizatorlar daha geniş istifadə edilir. Bu katalizatorlar avtomobil nəqliyyatında daha geniş istifadə edilir. Rodium neytrallaşdırıcıda NOx-in bərpa reaksiyalarının sürətlənməsini təmin edir.

Katalizatorlar neytrallaşdırıcının gövdəsində yerləşdirilmiş neytral cismin – daşıyıcının üstünə aktiv katalitik təbəqə çəkilmiş cihazdır (şəkil 1). Daşıyıcı blok poladdan və ya keramikadan hazırlanır. Blok gövdəyə elastik birləşdirilir.

Katalitik neytrallaşdırıcı etilli benzinlə işləyə bilmir (qurğunun və kükürd katalizatorları tez sıradan çıxarır).



Şəkil 1. Katalitik neytrallaşdırıcının prinsipial sxemi

**Süzgəclər və xüsusi his tutucular** dizel mühərriklərində xaricetmə sistemində işlənmiş qazların tərkibində bərk hissəciklərin tutulmasına kömək edir. Süzgəclərdə his və başqa bərk hissəciklər süzgəc elementindən keçdiyində və ya onların mərkəzdənqəçməsi hesabına tutulur. Xüsusi tutqaclarda bərk hissəciklərin mərkəzdənqəçməsi ilə yanaşı elektrik sahəsi yaradılır. MAN firmasının teflon örtüklü keramik süzgəci hisin və bərk hissəciklərin 85 – 95 %-ni tutur. «SCR» tipli dizellərdə işlənmiş qazların neytrallaşdırma sistemində ammonyak maddəsindən istifadə edilir.

Yanacağa əlavə olunan aşqarlar iki qrupa bölünür: yanmanı intensivləşdirən və tüstüyə qarşı. Dizel yanacaqları üçün yanmanı intensivləşdirən-aşqarlar (oksigen olan) setan ədədini artırır və soyuq mühərrik işlədikdə yaranan açıq tüstünün miqdarnı azaldır. Aşqar kimi metilasetat, asetonperioksid və s. istifadə oluna bilər. Onları setan ədədi aşağı olan dizel yanacağına əlavə etmək məqsədə uyğundur.

Tüstüyə qarşı aşqarlar qara tüstünün (hisin) azaldılması üçün istifadə edilir, onlar demək olar ki, dizellərdə dəm qazının ayrılmamasına təsir etmir, lakin aldehidlərin, benz(a)pirenenin ayrılmamasını xeyli azaldır, hisin yanmasını sürətləndirir.

Havanın çirkənməsinin qorunmasının digər tədbirləri iqtisadi, memarlıq-planlaşdırma, istismar tədbirlərini nəzərdə tutur. İnkişaf etmiş ölkələrdə fiziki və mənəvi cəhətdən köhnəlmış avtomobilərin istismarını məhdudlaşdırmaq üçün belə avtomobilərə tətbiq olunan vergilər artırılır. Tələblərdə benzin və dizel mühərriklərinin işlənmiş qazlarında əsas zəhərli komponentlərin miqdarı məhdudlaşdırılır.

## 19. SUYUN ÇIRKLƏNMƏDƏN QORUNMASI

Suyun çirkənməsi 2 səbəbdən baş verir: təbii və antropogen. Təbii səbəblər: daşqınlar, sel, su ehtiyatlarının tükənməsi və s. Antropogen səbəblər: sənaye və məişət tullantıları, kənd təsərrüfatı, nəqliyyat və s. Hazırda su mənbələrinin çirkənməsile əlaqədar kəskin içməli su çatışmazlığı yaşanır.

Su mənbələrinin tükənməsi – su hövzələrinin və göllərin quruması, çayların yox olması deməkdir. Səbəbləri: meşələrin qırılması, çöllərin şumlanması, su istifadəsinin artması və s.

*Təbii sulara daxil edilən çirkəndirici maddələr aşağıdakı dəyişikliklər yaradır:*

- ✓ suyun fiziki tərkibinin dəyişməsi (şəffaflığı, rənginin dəyişməsi, iy və dadlıın əmələ gəlməsi);
- ✓ çirkəndirici maddələrin suyun səthində hərəkəti və dib çöküntülərində müşahidə edilməsi;
- ✓ suyun kimyəvi tərkibinin dəyişməsi;
- ✓ suda yeni bakteriyaların əmələ gəlməsi.

*Sularda baş verən çirkənmələrin aşağıdakı növləri var:*

- ✓ mineral çirkənmə – bu növ çirkənmə maşınqayırma, metallurgiya, neft sənayesi, tikinti, dağ-mədən və s. sənaye sahələrinin çirkab suları ilə baş verir;
- ✓ üzvi çirkənmə – yüksək karbonluluğa malik kağız, toxumlar, tərəvəzlər və bitki qalıqları vasitəsilə yaranır;
- ✓ bakterioloji və bioloji çirkənmə – bu çirkənmə kiçik bakteriya, yosunlar və qıçqırılmış kif göbələklər vasitəsilə yaranır;
- ✓ yeraltı suları çirkəndirən maddələr arasında neft məhsulları, ağır metallar, azot birləşmələri üstünlük təşkil edir.

Dünya okeanının çirkənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür. Ən böyük fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə əlaqədardır. Neft emalı və nəqli zamanı neftin sızması çay və dənizlərin səthində neft pərdəsinin əmələ gəlməsinə səbəb olur. Müşahidələrə görə dünya okeanının səthinin 10-15%-i çirkənmişdir.

Bundan başqa səhv təsərrüfat fəaliyyəti su hövzələrinin ağır metalların civə, qurğuşun, mis və sink duzları ilə zəhərlənməsinə səbəb olur. Bu maddələr suyun dibindəki çöküntüdə, balıq toxumalarında toplanaraq insan organizminə düşərək ağır zəhərlənməyə səbəb olur. Hazırda bu problemləri azaltmaq üçün istehsal proseslərinin tullantısız istehsal texnologiyası qarşıya məqsəd qoyulmuşdur.

*Nəqliyyat şirin suyun böyük istehlakçılarından biridir.* Təbiətdə su dövran etdiyi üçün, bütün nəqliyyat növlərinin atmosferi və qurunu çirkəndirməsi öz növbəsində suyun keyfiyyətinə təsir edir.

Nəqliyyatın müəssisə və obyektləri tərəfindən atılan çirkab suları təsərrüfatın bütün sahələri ilə müqayisədə kiçik hissə təşkil edir və ümumi tullantıların 1%-dən

çox deyil. Çirkab sularının əsas hissəsi mənzil-kommunal təsərrüfatının (55%), sənayenin (30%), kənd təsərrüfatının (10%) payına düşür.

Nəqliyyat müəssisələri (stansiyalar, depolar, zavodlar, portlar, bazalar və s.) və nəqliyyat vasitələri (avtomobilər, gəmilər, lokomotivlər, təyyarələr) yaxın vaxtlara qədər çirklənmiş suyu kanalizasiya sistemləri ilə və ya birbaşa çaylara, göllərə və dənizlərə tökürdülər. Yol səthindən yağış suları ilə yuyulan çirkləndirici maddələr su hövzələrinə daxil olur. Mühərrikin işlənmiş qazları ilə suya yağ, yanmamış yancaq, kükürdlü birləşmələr, qurğuşun və digər maddələr daxil olur. Büyük miqdarda çirkləndirici maddələrin su hövzələrinə axması bu hövzələrdəki bitkilərə, balıqlara və digər canlılara mənfi təsir göstərir, suyun dibində çöküntü şəklində toplanır.

Nəqliyyat vasitələri suyu əsas etibarı ilə *neft və neft məhsulları ilə* çirkləndirir. Qeyd etmək lazımdır ki, onların müəyyən hissəsi qurudan suya düşür. Neft təbəqəsi ultrabənövşəyi şüalanmanın 35...40%-ni tutur və bununla da okeanda fotosintezin intensivliyini və okeanda biokütłə yaranmasını azaldır. Neft təbəqəsi hidrosferlə atmosfer arasında oksigen mübadiləsini zəiflədir. Suda həll olan 1 ton neft təxminən 400 min ton suda olan oksigeni udur. Suda batan neft suyun dərin kütlələrini zəhərləyir. Müxtəlif hesablamalara görə Dünya okeanında 60 mln ton neftin «batdığı» güman edilir. Okeanın neftlə çirklənməsi Yer kürəsinin iqlimini dəyişə bilər. Neft təbəqəsi su buxarlanması çətinləşdirdiyi üçün quraqlıq və digər hadisələrin baş vermə ehtimalını artırır.

Sərbəst halda bir ton neft su səthində 12 kv. km ərazidə yayılır.

Neft məhsulları çirkab suları tərkibində gölməçələrə düşdükdə suda yaşayan canlılarda ciddi dəyişiklik yaradır. Bu neft məhsullarının su hövzələrinin bütün təbəqələrinə nüfuz etməsi ilə əlaqədardır: onların komponentlərindən bir hissəsi dibə çökür, digərləri su qatında suspenziya və emulsiya şəklində, qalanları isə – molekulyar-həll olunmuş vəziyyətdə olur. Buna görə də bütün su organizmləri, harada yaşamasından asılı olmayaraq neft məhsullarının mənfi təsirini özlərində hiss edir. Neft pərdəsi ilə örtülmüş su bitkiləri balıqların kürü tökməsi üçün yarasızdır. Neft məhsullarının konsentrasiyası 0,1 mq/litr-dən çox olan suda balıq 1 – 3 sutka qalandan sonra ondan neft iyi gəlir. Səthi neft pərdəsi suya baş vuran quşların lələklərinə hopur, onlar uça bilmir və məhv olur.

Texnoloji proseslərin çoxunda istehsalat çirkab suları yaranır. Bu suların tərkibi və miqdarı müxtəlifdir. Çirkab suları hərəkət tərkibinin yuyulması, yuma maşınlarında detal və qovşaqların təmizlənməsi, akkumulyator batareyalarının təmiri, detalların qalvanik və mexanik emalı, müxtəlif həcmələrin hidravlik sınağı və s. zamanı yaranır. Təmir işlərində torpaq çirklənir, istehsalat şöbə və bölmələrinin yaxınlığında metal, plastik və rezin tullantıları toplanır.

Nəqliyyat müəssisələrinin səth sularının tərkibində maye neft məhsulları, yuyucu, dezinfeksiyaedici, buzlaşma və donmaya qarşı reagentlər, metal emalında istifadə olunan qəlibləmə qarışıqları, məhlullar, akkumulyator batareyalarının istifadə edilmiş elektrolitləri, süni örtüklerin dağıılma və şinlərin yeyilmə məhsulları olur. Çirkab sularında zəhərli maye maddələr: benzol, aseton, turşular, qələvilər, həll olmuş metallar (alüminium, berillium, xrom və b.), neft məhsulları olur.

İstehsalatın çirkab sularında olan yüksək zəhərlikli metallar: qurğuşun, sürmə, kadmium, civə içməli su ilə insan orqanizminə düşüb onu zəhərləyə bilər. Bəzi nadir metallar (molibden, qallium, germanium) daha az qorxuludur, lakin orqanizmdə digər çirkəndirici maddələrin təsirini gücləndirir.

Qurğuşun, sink, mis, xrom, sürmə kimi metallar orqanizmdə toplanma təsirinə malikdir, yəni orqanizmdən kənar olmur və toplandıqca zəhərləyici təsiri güclənir. Səthi çirkab suları torpaq və bitkilərə düşdükdə onlarda da bu metallar toplanır.

Səthi sularında olan metalların digər mənfi təsiri metal kanalizasiya borularının korroziyasına səbəb olmasına.

### ***Su hövzələrinin çirkənmədən qorunması, çirkab sularının təmizlənməsi.***

Su hövzələrinin qorunması üzrə tədbirlərin məqsədi nəqliyyat vasitələrinin və nəqliyyat infrastrukturunu obyektlərinin istismarı zamanı su hövzələrinin çirkənməsinin qarşısını almaqdır. Çirkənmə hərəkət tərkiblərindən və istehsalatdan təmizlənməyən çirkab sularının texnoloji tullanması, neft və neft məhsullarının itkisi və qəza axması zamanı, tozun və səpələnən yüklərin yükləmə-boşaltma işlərində su hövzələrinə düşməsi nəticəsində baş verir.

Suqoruyucu tədbirlər işləndikdə su hövzələrinin özünütəmizləmə imkanı nəzərə alınır. Biokimyəvi özünütəmizləmə zəhərli maddələrlə pozulur. Suda oksigenin miqdarının azalması su hövzələrinin bioloji varlıqlarının ölməsinə səbəb olur. Buna görə də suyun çirkənməsinə qarşı texniki tədbirlər ilk növbədə zəhərli maddələrin təmizlənməsinə köməklik etməlidir.

Su nəqliyyatında neft məhsullarının sızmاسının qarşısını almaq üçün tankerlərin konstruksiyası təkmilləşdirilir: gəmilər ikiqat dibli və bortlu, ballast bölmələri izolə edilmiş hazırlanır.

Suyun səthindən çirkin və zibilin yiğilması və tökülmüş neftin yiğilması üçün xüsusi özügedən və özü getməyən gəmilər layihələndirilir.

Su mühitinin çirkənməsinin əsas hissəsi bütün növ təmir və istismar müəssisələrindən çirkab sularının daxil olması ilə bağlıdır. Çirkab sularının yaranması yiğim, qalvanik, rəngləmə, akkumulyator şöbələrində, hərəkət tərkibinin xarici və daxili yuma sahələrində, aqreqatların, qovşaq və detalların yuyulması və təmizlənməsi sahələrində baş verir.

Dəmiryolunda su mühitinin böyük çirkənməsi şpal-hopdurma zavodlarında, həmçinin sisternlərin kimyəvi və neft məhsullarının qalıqlarından təmizləndiyi yuma-buxara vermə stansiyalarında baş verir. Şpal-hopdurma zavodlarında çirkab sularını fenollardan tam təmizləməyə imkan verən aerotanklar və ozonatorlar istifadə edilir. Üstəlik təmizləmə süzgəcləri ilə təmin olunmuş yeni flotasiya qurğusu sınaqdan keçirilir, bu qurğudan keçən su balıq təsərrüfatı su hövzələrinin tələblərinə cavab verir.

Çirkab sularının təmizlənməsi üzrə texniki həllər müxtəlif metodlardan istifadə olunmasına əsaslanır, bu metodlar yerli şəraitə, texniki vasitələrin olmasına və çirkəndirici maddələrin xarakteristikasına görə seçilir.

Çirkab sularının təmizlənməsinin mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji üsulları var. Böyük şəhərlərdə əsasən fiziki-kimyəvi və bioloji üsullar tətbiq edilir.

***Mexaniki təmizləmə metodu*** istehsalat, təsərrüfat-məişət, üzən bərk qarışıqlar olan səthi sular, asılmış hissəciklər, neft məhsulları və s. üçün tətbiq olunur.

***Bioloji təmizləmə metodu*** mexaniki təmizləmədən sonra xüsusilə effektivdir. Bu üsulda oksidləşmə prosesi üçün lazım olan böyük miqdarda hava verilməsi şəraitində çirkab sularındaki üzvi qarışıqlara mikroorqanizmlər təsir edir.

***Fiziki-kimyəvi metod*** kiçik hissəciklərə parçalanmış kolloid qatışıqların təmizlənməsi üçün yararlıdır. O flotasiya, neytrallaşdırma, ekstraksiya, sorbsiya, ozonlaşdırma, deqazasiya və s. proseslərinə əsaslanır. Nəqliyyat müəssisələrində ***flotasiya*** – neft məhsullarının və digər emulsiya olunmuş çirkəndiricilərin suyun dərinliklərinə üfürülən hava qabarcıqlarına yapışaraq köpük şəklində səthə çıxması, geniş istifadə edilir.

Flotasiya prosesi durulmadan bir neçə dəfə sürətlə gedir və daha effektiv sayılır.

## 20. TORPAĞIN EKOLOGİYASI

**Torpaq** yer kürəsinin üst münbit qatıdır. Torpaq orqanizmlerin su təchizatını və mineral qidalanmasını təmin edir. Torpaq əvəzolunmaz təbii resursdur. Torpaqda müxtəlif fiziki, kimyəvi, bioloji proseslər baş verir. O çoxsaylı canlı orqanizmlerin yaşayış yeridir. İnsan fəaliyyətinin tullantıları, heyvanların cəmdəyi, bitki orqanizmləri torpağa daxil olur.

Azərbaycan torpaq ehtiyatları ilə zəif təmin olunmuş ölkələr sırasındadır. Respublikada torpaq fondunun təxminən 49%-i kənd təsərrüfatı üçün yararlı torpaqlardır. Bundan başqa respublika ərazisinin 36 %-i müxtəlif dərəcədə eroziyaya məruz qalıb. Ona görə də qanunvericilikdə göstərilir ki, torpaqda meliorativ, eroziyaya qarşı mübarizə və digər tədbirlər həyata keçirildikdə müəyyən olunmuş ekoloji təhlükəsizlik normativləri və ətraf mühitin mühafizəsi nəzərə alınmalıdır.

Torpağın vacib xüsusiyyəti münbitliyidir, bu isə torpağın üst qatının (humusun miqdərindən) olmasından asılıdır. Torpaq bərpa olunmayan, düzgün istifadə edildikdə tükenməyən resurs sayılır. Torpağın formalaşması üçün torpaq əmələ gətirən elementlərin və xüsusən mikroorganizmlərin minillik qarşılıqlı təsiri lazımdır. Onların fəaliyyətinin təsiri altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə bağlı proseslər gedir. Torpaq qatının qalınlığı orta hesabla 18...20 sm olmaqla, bir neçə millimetrdən 2...3 m-ə qədər olur.

**Humus** – bitki və heyvan qalıqlarının bioloji parçalanması nəticəsində yaranan üzvi maddədir, o torpağın üst qatında toplanır. Bitkilərin əsas qidalanma mənbəyidir. Humusda eyni zamanda mikroelementlər də toplanır. Torpaq istismar olunduqda humusun miqdarı azalır, buna görə də müxtəlif gübrələr əlavə olunmalıdır.

Mexaniki tərkibi torpağın vacib fiziki xüsusiyyətidir, tərkibinə görə qum, yarı�-gil və gil torpaqlar fərqləndirilir. Sıxlıq, hava keçiricilik və su rejimi mexaniki tərkibdən asılıdır. Torpağın fiziki-mexaniki göstəriciləri hərəkət etmə, heyvanların yaşayış şəraiti və bitkilərin boyatma spesifikasını müəyyən edir.

Torpağın kimyəvi tərkibi:

- ✓ 50%-ə qədər –  $\text{SiO}_2$  (silisium 4 oksid);
- ✓ 25%-ə qədər –  $\text{Al}_2\text{O}_3$  (giltorpaq);
- ✓ 10%-ə qədər – dəmir oksidləri;
- ✓ digərləri – Ca, K, Mg, P və s.

Torpağın dağılması təbii və antropogen səbəblərdən baş verir. Təbii səbəblər vulkanlar, torpaq sürüşmələri, zəlzələlər və s.

Antropogen təsirin əsas növləri aşağıdakılardır:

- torpağın eroziyası;
- torpağın çirkənməsi.

Torpaqlarda külli miqdarda gübrələrdən, zəhərli kimyəvi maddələrdən istifadə olunması, səhralaşma, sənaye və kommunal tikinti onun çirkənməsinə səbəb olur. Gübrələrin həddindən artıq verilməsi torpağın strukturunu pozur, onun

eroziyaya karşı davamlılığını aşağı salır. Gübrənin tərkibində çoxlu zərərli maddələr də var. Bu maddələr torpağın məhsuldarlığını çoxaltsa da, onu çirkəndirir. Çox gübrə verilmiş torpaqda bitən meyvə-tərəvəzi yemək təhlükəlidir. Bu, insanlar arasında çoxlu xəstəlik yaradır.

Bu gün bütün insanlar torpaqlarının çirkənməsinin qarşısını almaq üçün yollar axtarırlar. Alımlar zəhərli gübrələri əvəz edə bilən təbii-bioloji gübrə növləri tapmaq isteyirlər.

Torpağın məhsuldarlığının azalması əsasən aridləşmə və eroziya nəticəsində baş verir. *Aridləşmə* – torpağın nəmliyinin azalması, *eroziya* – külək, su, texniki təsir nəticəsində torpağın üst münbit qatının dağılmasıdır.

Eroziya nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür. Eroziyanın mənfi təsiri bununla bitmir. Torpağın üst hissəsində yarğanlar, çökəkliklər əmələ gəlir ki, bu da torpağın becərilməsini və məhsul yığımını çətinləşdirir. Eroziya bitkilərin qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək yaranmış bioloji tarazlığı pozur.

Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə eroziyanın zərərli təsirini minimuma endirmək olar. Eroziyaya karşı mübarizə üçün düzgün aqrotexnikadan istifadə etmək vacib şərtidir. Meşə qoruyucu zolaqlar salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq eroziyaya karşı mübarizə tədbirləridir.

**Şoranlaşma** suvarma prosesində olan pozuntuların nəticəsində yaranır. Torpağın şorlaşması da onun keyfiyyətinə pis təsir göstərir. Şorlaşma suvarmadan düzgün istifadə etmədikdə qrunt sularının səviyyəsinin qalxması nəticəsində baş verir. Şorlaşmanın qarşısını almaq üçün düzgün suvarma normasına riayət edilməli, drenaj sistemi vasitəsilə torpaqlar yuyulmalı, qrunt suları drenajlarla kənar edilməli, suvarma sistemi təmiz saxlanılmalı, suvarma zamanı mütərəqqi üsullardan istifadə olunmalıdır.

Torpağı eroziyadan, şoranlaşmadan qorumaq üçün mövcud kompleks *təsərrüfat, təşkilati, aqrotexniki, meliorasiya, meşəsuvarma, hidrotexnika və rekultivasiya* tədbirləri görülməlidir. Gübrələrin, kimyəvi maddələrin işlədilməsi və saxlanılmasına da fikir verilməli, torpağın sanitariya-texniki mühafizə tədbirləri yerinə yetirilməlidir. Torpağı mühafizə etmək üçün vaxtaşırı onun çirkənmə vəziyyəti sanitariya-epidemioloji stansiyalar tərəfindən yoxlanılmalıdır. Bu zaman ərazidə torpağın fiziki, bioloji, kimyəvi göstəriciləri nəzərə alınmalıdır.

Meşə yanğınları zamanı ağaclarla yanaşı pöhrəlik və otlar da yanır ki, bu da torpağın zədələnməsinə səbəb olur. Qurmuş torfluqların yandırılması otlaq və əkin sahələrində torpağın üzvi qatının tamamilə yanması ilə nəticələnir.

Torpağı çirkəndirən təkcə gübrələr deyil, iri zavodların ətrafında da torpaqlar çox çirkənir. Zavodlardan atılan zəhərli maddələr yavaş-yavaş ətrafa çökür. Bu torpaqlarda heç nə bitmir. Neft mədənlərində torpaqlar neftlə çirkənir. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirkənməsinə səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.

Tərkibində yüksək dəmir olan torpaq, kükürdlə qarşılıqlı əlaqədə olduqda kükürdlü dəmir əmələ gəlir ki, bu da güclü zəhərdir. Bu isə torpaqda mikrobların məhv olmasına səbəb olur. Tərkibində 2 – 3 q/kq qurğuşun olan torpaq **ölü** torpaq

hesab edilir. Müşahidələr göstərir ki, bəzi müəssisələrin ətrafında qurğusunun miqdarı  $10 - 15 \text{ q/kq}$ -a çatır.

Avtomobil yollarında yaranan toz torpağın çirkənməsinə ciddi təsir edir. Tozun kimyəvi tərkibi və miqdarı yol örtüyünün materialından asılıdır. Dənəvər örtüklü (çinqıl) yollarda əmələ gələn tozlarda əsasən silisium di oksid üstünlük təşkil edir. Torpaq yollarda yaranan tozun 90%-ni kvars hissəcikləri, yerdə qalan hissəsini isə alüminium, dəmir, kalsium və s. maddələrin oksidləri təşkil edir. Asfalt-beton örtüklü yollarda tozun tərkibində əlavə olaraq əlaqələndirici bitum materiallar, yollarda zolaqların qeyd olunması üçün istifadə edilən rəngin və ya plastmasın hissəcikləri olur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, hərəkət intensivliyi sutkada 10 min avtomobil olan yolun 1 km-dən su hövzələrinə hər il orta hesabla 540 kq toz axıdılır. Asfaltın səthindən süzülən leysan sularında toz hissəciklərinin miqdarı uyğun olaraq  $1300 \text{ mq/l}$  və  $2700 \text{ mq/l}$  təşkil edir.

Quruda qazılan və istismar olunan neft quyuları torpağı çirkəndirən əsas mənbələrdən biridir. İstər neftin öz-özünə çıxması, istərsə də neft hasilatı zamanı torpaq böyük çirkənməyə məruz qalır. Neftin borularla nəqli zamanı sızma nəticəsində bu çirkənmə hiss edilmədən uzun müddət davam edir.

Nəqliyyat da torpağı çirkəndirən əsas mənbələrdən biridir. Məlum olduğu kimi nəqliyyatın əsas təsiri atmosferə zəhərli qazların atılmasıdır. Atmosfer havasının dayanıqlığı az olduğu üçün atmosferə atılan zərərli və zəhərli maddələr gec tez torpağa və suya düşür. Çıxış qazlarının tərkibində olan ağır maddələr, metallar qısa zaman müddətində avtomobil yolunun kənarına çökür. Ekoloqlar tərəfindən aparılan ölçülər göstərir ki, avtomobil yolundan  $100 \text{ m-e}$  qədər məsafədə və daha yaxında torpaqda normativ qiymətlərdən xeyli çox çirkəndirici maddələr, ilk növbədə ağır metallar toplanır. Avtomobil magistrallarının bilavasitə yaxınlığında hava nəqliyyat vasitələrinin işlənmiş qazları ilə doyub. Buna görə də bu yerlərin canlı varlıqları öz orqanizmlərində qurğuşun, sink, kadmium, nikel və digər zərərli maddələri toplayır. Bu onların ömür uzunluğunu azaldır. Belə ki, yol kənarında əkilmiş cökə ağacı 80 ildən çox yaşamır, baxmayaraq ki, şəhər parklarında onların ömrü orta hesabla 125 il, meşələrdə isə 400 il təşkil edir. Yol kənarındaki soxulcanlarla qidalanan quşlar tez-tez zəhərlənərək ölürlər.

Yolların, boru xətlərinin tikintisi və istismarı üçün torpaqların tutulması, gəmiçilik üçün çayların məcrasının dəyişdirilməsi torpaqların eroziyasına, torpaq-bitki örtüyünün dağılmmasına, meşəsiz landşaftın yaranmasına səbəb olur, mədəni bitkilərin əkin sahələrini və meşəsalmanı məhv edir.

Nəqliyyat qəzaları ətraf mühitə, ilk növbədə torpağa ciddi zərər vurur. Boru kəmərlərində qəza zamanı neft məhsullarının ətraf mühitə yayılması ilk növbədə ekosistemin bioloji varlıqlarını məhv edir. Neftin qəza tökülməsi zamanı baş verən yanğınlardan ekosistemi on illər boyu yaşayış üçün yararlı vəziyyətdən çıxarırlar.

## 21. SƏS-KÜY VƏ VİBRASIYA

**Səs** fiziki hadisə olub mexaniki rəqslərin elastik dalğalar şəklində bərk, maye və qaz mühitində yayılmasıdır. **Səs-küy** (gurultu) müxtəlif tezlikli və intensivlikli səslərin nizamsız qarışığından əmələ gəlir. İnsanın əmək və istirahətinə mane olan, akustik diskomfort yaranan istənilən arzu edilməyən səs **səs-küy** kimi qəbul olunur.

Yaranma mənbəyinə görə səs bir neçə qrupa bölünür: mexaniki, aerodinamik, hidromexaniki və elektromaqnit.

- *mexaniki səslər* – ayrı-ayrı detalların və dəzgahların silkelənməsindən, zərbəsindən əmələ gəlir;
- *aerodinamik səslər* – qazların sızması və axması zamanı əmələ gəlir;
- *hidrodinamik səslər* – suyun və başqa mayelərin hərəkəti zamanı əmələ gəlir;
- *elektromaqnit səslər* – dəyişkən elektromaqnit qüvvələrin elektromexaniki qurğulara təsirindən əmələ gəlir.

Müasir Dünyada şəhərlərin böyüməsi sənayenin, nəqliyyatın, televiziyanın və digər səs-küy mənbələrinin intensiv artması ilə müşayiət olunur. Bunlardan ən əsası şəhər nəqliyyatıdır. Nəqliyyat səs-küyünün mənfi təsiri insanı onun bütün həyatı boyu müşayiət edir.

**Səs-küyün təsirinin göstəriciləri.** Səs-küyün canlı orqanizmlərə təsiri eyni deyil və qavrama dərəcəsi ilə fərqlənir. Səs-küy təsirinin obyektiv göstəriciləri:

- səsin tezliyi (yüksəkliyi);
- intensivliyi;
- təsir müddətidir.

Adi insan tezliyi 16 Hs – 20 kHz olan səs rəqslərini eşidir, belə səs **akustik səs** adlanır. Tezliyi 16 Hs-dən aşağı səslər **infrasəslər**, 20 kHz-dən yuxarı səslər **ultrasəslər** adlanır. Bu səsləri insan qulağı eşitmır. İnsanın eşitmə aparatı beynin eşitmə mərkəzi ilə birlikdə ultrasəs və infrasəs diapazonlu səsləri hiss edir. Bu səslər eşidilməsə də insan orqanizminə böyük zərər verir.

**İntensivlik** səs dalğalarının insanın qulaq pərdəsinə göstərdiyi səs təzyiqini xarakterizə edir və desibellərlə (dB) ölçülür.

$$L = 10 \cdot \lg \left( \frac{J}{J_0} \right),$$

burada  $J$  – verilmiş nöqtədə səsin intensivliyi,  $Vt/m^2$ ;  $J_0$  – eşidilmə həddinə uyğun səsin etalon intensivliyidir,  $10^{-12} Vt/m^2$ . Müəyyən olunub ki, insanların eşitmə orqanı səsin səviyyəsinin 1 desibel (1 dB) artımını hiss etməyə qadirdir.

Adətən, səsin intensivliyi standart səs-küy ölçənin A şkalası üzrə aparılır. 1 dBA intensivlikli səs A şkalası üzrə Bellin onda birini göstərir. Belə səs çox iti eşitmə qabiliyyəti olan insan tərəfindən güclə eşidilir. İnsan tənəffüsü 10 dBA səs yaradır. Əksər adamlar səsi bu həddən başlayaraq hiss edir və bu eşidilmə həddi sayılır. Piçilti 20 dBA intensivliklə qiymətləndirilir. Yaxın məsafədə insan danışığı 65 dBA səs yaradır. İnzibati otaqlarda və idarələrdə səs-küy 40 – 60 dBA-ya çatır.

80 dBA-dan yüksək səs-küy insan orqanizmi üçün ziyanlıdır. Büyük şəhərlərdə müasir həyat şəraitiblə bu həddə yaxınlaşan səs-küy yaradır.

İri şəhərlərin əhalisi (60%-dən çoxu) akustik çirkənmə şəraitində yaşayır, çirkənmə parametri yolverilən həddi keçir. Mütəxəssislərin fikrinə görə, Avropada 130 mln-dan artıq adam, səviyyəsi 65 dBA-dan çox olan yüksək intensivlikli səsin təsirinə məruz qalır, 400 mln-dan artıq adama isə səviyyəsi 55 dBA-nı keçən səs (yəni normativdən artıq) təsir göstərir. Dünyanın ən səs-küylü şəhərləri sayılan Rio-de-Janeyroda və San-Pauluda səs-küyün səviyyəsinin 80 dBA-dan çox olduğu qeyd edilir. Səsin agrılı həddi 120...130 dBA aralığında yerləşir.

Nəqliyyat müəssisələrinin birbaşa daşima prosesi və hərəkət tərkibinin təmiri ilə məşğul olan heyəti səs intensivliyi yüksək olan şəraitdə işləyir. Nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan səs-küyün intensivliyi cədvəl 1-də verilmişdir.

**Cədvəl 1**

Nəqliyyat növləri	Səs-küyün intensivliyi, dBA
Minik avtomobili	70...80
Avtobus	80...85
Yük avtomobili	80...90
Motosiklet, moped	85...110
Metropoliten qatarı	90...95
Dəmiryol qatarı (koleyadan 7 m məsafədə)	95...100
Reaktiv təyyarə, qalxma zamanı	130...160

Nəqliyyat müəssisələrində bir çox istehsalat sahələri səs-küyün yüksək olduğu sahələr kimi xarakterizə olunur. Dəmirçi sexində çəkic və mexaniki press 130 dBA, mexaniki sexdə metalkəsən dəzgahlar 85...100 dBA, pərcimləmə işləri 115 dBA, yonucu-cilalayıcı və burcu dəzgahları isə 88...118 dBA səs-küy yaradır.

**Səs-küyün uzunmüddətli təsiri** insanın eşitmə qabiliyyətinə və sağlamlığına mənfi təsir edir. Səs-küyün uzun müddətli təsirinə xəstəliklərin artmasına səbəb olan faktor kimi baxılır.

**Nəqliyyat səs-küyünün səviyyəsinə təsir edən amillər.** Şəhərlərdə əsas səs-küy mənbəyi nəqliyyatdır və onun səs-küylə təsiri daim artır. Səs-küyün təsirinə bir çox amillər təsir edir:

- nəqliyyat axınının intensivliyi;
- nəqliyyat axınının sürəti;
- nəqliyyat axınının tərkibi;
- mühərrikin tipi;
- yol örtüyünün tipi və keyfiyyəti;
- ərazinin planlaşdırma həlli;
- yaşıl əkililər.

**Vibrasiya** (latınca *vibratio* – rəqs, titrəyiş) – yüksək tezlikli, kiçik amplitudlu mexaniki rəqlərdir. Yaranma mənbəyinə görə vibrasiyaların aşağıdakı növləri qəbul edilib:

- ✓ **nəqliyyat vibrasiyaları** – nəqliyyat vasitələrinin yollarda və ərazilərdə hərəkəti zamanı yaranır;
- ✓ **nəqliyyat-texnoloji vibrasiyalar** – stasionar vəziyyətdə texnoloji əməliyyatlar yerinə yetirən maşınların işi və istehsalat binasının xüsusi hazırlanmış hissəsində və sənaye sahələrində hərəkət etdirilməsi zamanı yaranır;
- ✓ **texnoloji vibrasiyalar** – stasionar maşınların işi zamanı yaranır və vibrasiya mənbəyi olmayan işçi yerə ötürülür.

**İnsana ötürülmə üsuluna görə** vibrasiyalar iki növə bölünür:

- ✓ ümumi vibrasiyalar, dayaq səthi ilə insan bədəninə ötürülən;
- ✓ yerli vibrasiyalar, insana əlləri vasitəsilə ötürülən.

**Vibrasiyanı xarakterizə edən əsas parametrlər** rəqs tezliyi, rəqs sürəti və yerdəyişmənin amplitududur. Rəqs sürəti rəqs tezliyindən və yerdəyişmənin amplitudundan xətti asılıdır:

$$V = 2\pi f A = \omega A,$$

burada  $V$  – rəqs sürəti, sm/san;  $f$  – rəqs tezliyi,  $Hs$ ;  $A$  – rəqsi hərəkətdə yerdəyişmənin amplitudu;  $\omega$  – bucaq tezliyidir,  $\omega = 2\pi f$ .

Səs-küyə analoji olaraq vibrasiyanın əsas xarakteristikası loqarifmik vahidlərlə – desibellərlə ölçülən onun səviyyəsidir. Vibrosürətin loqarifmik səviyyəsi

$$L = 20 \cdot \lg \left( \frac{V}{V_0} \right) = 20 \cdot \lg \left( \frac{V}{5 \cdot 10^{-8}} \right),$$

burada  $V$  – orta kvadratik sürət, m/san;  $V_0 = 5 \cdot 10^{-8}$  dayaq vibrosürətdir, m/san.

Səs vibrasiyalarını ölçmək üçün vibroqraf adlanan xüsusi cihazlardan istifadə edilir. Avtomobildə və dəmiryolunda vibrasiya və səs-küy mənbəyi eynidir. Hərəkət sürətinin artması, yolun vəziyyətinin pisləşməsi və yükün artması vibrasiyanın səviyyəsini artırır.

**Vibrasiyanın sağlamlığa təsiri.** Vibrasiyanın insan orqanizminə təsiri onun amplitudası və tezliyi ilə müəyyən edilir. Tezliyi 15  $Hs$ -dək olan rəqlər vestibulyar aparata təsir edir. Tezliyi 25  $Hs$ -dək rəqlər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ gətirir; 50  $Hs$ -dən 250  $Hs$ -dək olan rəqlər isə sinir sisteminə təsir edir, damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrıllara, vibrasiya xəstəliyinə səbəb olur. Daha yüksək – ultrasəs tezliklərdə mexaniki enerji istilik enerjisiniə çevrilir. İnsan orqanizmi üçün 6 – 9  $Hs$  vibrasiyalar daha qorxuludur.

Vibrasiya insanın görmə qabiliyyətini zəiflədir, diqqətini azaldır, yorğunluq və başağrısı yaradır. Uzunmüddətli vibrasiyalar insan orqanizminə zərərli təsir etdiyi üçün insanın vibroyüklənməsinin buraxıla bilən normativ hədləri müəyyən olunur.

## 22. SƏS-KÜYÜN VƏ VİBRASIYANIN AZALDILMASI YOLLARI

AİK BMT-nin 51 №-li Qaydaları səs-küy üzrə tələbləri eks etdirir, o tam kütləsi 3,5 tondan çox olan yük avtomobilərinə aiddir (cədvəl 13). Bu Qaydalara görə 1985-ci ildən sonra buraxılan avtomobil modelləri üçün səs-küyün buraxıla bilən səviyyəsi belə müəyyən edilib: minik avtomobiləri üçün 80 dBA, tam kütləsindən və tutumundan asılı olaraq yük avtomobiləri və avtobuslar üçün uyğun olaraq 81...88 dBA və 81...85 dBA.

### *Maksimal buraxılabilən kütləsi 3,5 tondan çox olan yük avtomobilərinin səs-küy normaları*

*Cədvəl 1*

Mühərrikin gücü, kVt	Səsin səviyyəsi, dBA, ildə buraxılmış avtomobilər üçün		
	1.01.1991 ilə qədər	1.01.1991-dən 18.04.1995-dək	18.04.1995-dən
75-dən az	86	81	77
75-dən 150-yə qədər	86	83	78
150-dən çox	88	84	80

Səs-küyün azaldılması üçün yeni AİK BMT-nin Qaydaları tətbiq edildikdən sonra minik avtomobiləri üçün səs-küyün səviyyəsi 10 – 12 dBA azalıb.

Avtomobilin daxili səs-küyü normalaşdırılmır, onun qiyməti avtomobilin 60 km/saat sürətində və ya maksimal sürətinin 40%-dən başlayaraq ölçülür. Yaxın illərdə avtomobilin daxili səs-küyünün həddinin normalaşdırılması nəzərdə tutulmur.

Avtomobilərin səs-küyünün və vibrasiyaların azaldılması hərəkət tərkibinin konstruksiyasının və nəqliyyatın infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutur.

**Avtomobilərdə akustik göstəricilərin yaxşılaşdırılmasına** ilkin mənbələrdən və akustik və vibrasiya enerjisini örürən passiv elementlərdən gələn səs-küyün azaldılması ilə nail olunur. İlkin mənbələrə mühərrik, havanın sorma, işlənmiş qazların xaric etmə sistemi, transmissiya aqreqatları, şinlər və s. aiddir. Passiv elementlər – kuzov, onun daxili bəzəyi, aparan hissələr və həmçinin kuzov və aparan hissə arasında birləşdirici elementləridir.

Mühərrikin səs-küyünün azaldılması onun konstruksiyasında qeyri-ənənəvi həllərin tətbiqi, qovşaq və detallarda plastik, rezin, keramika, alüminium və digər kompozit materiallardan istifadə olunması ilə əldə olunur.

DYM-nin işlənmiş qazlarının xaric etmə sistemi səs-küyün iki-üç mərhələli boğulmasına əsaslanan səsbatırıcılarla təmin edilir. Onlarda səs-küyün ilkin və əlavə səsboğucusu olur. Son zamanlar avtomobilərdə kombinə olunmuş səsboğucu – neytrallaşdırıcı yerləşdirilir.

**Transmissiya aqreqatlarında** səs-küyün azaldılması üçün dişli çarx birləşmələrinin, sinxronlaşdırıcıların, kardan birləşmələrinin və digər elementlərin

daha dəqiq hazırlanması üçün yeni texnologiyalar tətbiq edilir. Transmissiyada səs-küyün azaldılması nöqtəyi-nəzərdən birləşmələrin yağlanmasına vacib rol ayrıılır. Aparan hissələrdən gələn səs-küyü azaltmaq üçün ressorlarda, amortizatorlarda, sükan idarəsində və aparan hissənin digər qovşaqlarında rezin və plastik detallar istifadə edilir.

**Avtomobil şinləri** hərəkət sürəti 50 km/saat-dan çox olduqda səs-küy mənbəyi olur. Səs-küyün səviyyəsi əhəmiyyətli dərəcədə protektorun naxışları ilə müəyyən olunur. Hamar naxışlar sürətli şinlər üçün nəzərdə tutulur və az səs-küy salır. Relyefli naxışlar aşağı keyfiyyətli yol örtükləri şəraitində kiçik sürətlərlə hərəkət etmək üçün nəzərdə tutulur. Yüksək sürətlə hərəkət etdikdə şinlər çox güclü səs-küy yaradır.

Avtomobilin kuzovu üz səthi ilə hava axını ilə kontakta girir, nəticədə aerodinamik səs yaranır. Səsin səviyyəsi kuzovun tərtibatından, axıntılıq faktorundan, avtomobilin alın səthinin sahəsindən, hərəkət sürətindən və başqa göstəricilərdən asılıdır. Aerodinamik səs-küyün azaldılması üçün avtomobilin tərtibat sxemlərinin yeni həlləri işlənilir, yük avtoqatarlarında bağlı bufer sahəsi yaratmaq üçün yedək avtomobili ilə yarımqoşqu arasında tent yerləşdirilir.

**Avtomobil yolları** kompleksində səs-küylə təsir əsasən yoluñ profili və yol örtüyünün tipi ilə müəyyən olunur. Yoluñ uzununa mailliyinin artması səs-küyün artmasına səbəb olur. Məsələn, üfüqi yolla müqayisədə 4%-lik yoxuş səs-küyün 2% artmasına, 8%-lik yoxuşluq isə 4% artmasına səbəb olur.

Yol örtüyünün əsas tiplərinin akustik xarakteristikalarının müqayisəsi göstərir ki, ən az səs asfaltbeton yollarda hərəkət zamanı qeydə alınır. Digər yol örtük növləri, xüsusən böyük sürətlərdə səs-küyün arıtmاسına səbəb olur. 60 km/saat sürətlə hərəkət etdikdə asfaltbeton örtüklə müqayisədə sementbeton örtük səs-küyün 2%, daş döşənmiş örtük 3%, çay daşı döşənmiş örtük isə 5% artmasına səbəb olur. Yol örtüyünün keyfiyyəti də səs-küyün səviyyəsinə ciddi təsir edir.

Avropa ölkələrində səsuducu xüsusiyyətli yol örtüklərinin çəkilməsi üçün texniki həll tapılıb. Bu örtüklər asfaltın kvars və bazalt ilə qarışığından ibarətdir, onlar daxili mikroskopik boşluqlar saxlanılmaqla çəkilir. Belə üsulla çəkilmiş məsaməli örtük səs dalğalarını udur.

Skandinaviya ölkələrində neft-çinqıl qarışığından ibarət yol örtüyü istifadə edilir. Onun üstünlükləri: yüksək məhsuldarlıqlı soyuq istehsalın ekoloji təmiz texnologiyası və enerji sərfinin az olması; hazırlanmış qarışığının uzun müddət saxlamağın mümkün olması; qarışıqların istənilən məsafəyə daşınmasının rahat olması; ənənəvi texnikadan istifadə etdikdə örtüyün çəkilməsi üçün tələb olunan vaxtin azalması; təmirə yararlılığın və uzunömürlülüyünün yüksək olmasıdır.

Avtomobil nəqliyyatının səs-küyünün azalmasının ən effektli yollarından biri yol boyunca müxtəlif uzunluqlu bütöv səs qoruyucu akustik ekranlardan istifadə edilməsidir. Avropa, Yaponiya və ABŞ-da səs-küydən qorunmaq üçün belə üsuldan çoxdan istifadə edilir, artıq on min kilometrlərlə belə ekranlar yerləşdirilib. Akustik ekranlar müxtəlif formada olub, müxtəlif materiallardan hazırlanır. Materialın seçiləməsi tətbiq şəraiti, memarlıq tələbləri, müəyyən ənənələr və b. şərtlərlə müəyyən olunur. Material üçün beton, asbest-sement panel, sinklənmiş dəmir və ya

alüminium, xüsusi şəffaf plastiklər (məsələn, poliakril, polikarbonat) və s. istifadə edilir.

**Dəmiryolu nəqliyyatında** konstruktor tədbirlərinə manevr teplovozları üçün səsboğucu avadanlıq istifadə olunması, relsaltı rezin araqtından istifadə olunması, relslərin uzunluğunun artırılması, tormoz quruluşlarının təkmilləşdirilməsi və yavaşıcı tormozlardan istifadə olunması, hərəkət tərkiblərinin kütləsinin azaldılması, sərnişin vaqonlarında səs izoləcisi materiallardan istifadə edilməsi aiddir.

Səs-küyün və vibrasiyanın azaldılma yollarından biri də **memarlıq-planlaşdırma** işləridir. Şəhər tikililərini, yolları və küçələri səs-küyün yayılma və udulma səviyyəsi nəzərə alınaraq planlaşdırmaq lazımdır. Bu şəhərsalma və nəqliyyat-planlaşdırma amilləri nəzərə alınmaqla yerinə yetirilir. Şəhərsalma amillərinə yaşayış tikililərinin mərtəbəliliyi və tərtibatı, ərazinin relyefi, yaşıllaşdırma, tikililər zolağında küçələrin eni, səkilərin, qazonların, ayırıcı zolaqların eni, ətraf mühitin qorunması üçün mühəndis qurğuları aiddir.

Səs-küyün azaldılmasının kompleks həllinə, stasionar və hərəkət edən səs-küy mənbələrinin yaratdığı səs-küy qeyd olunmuş **şəhərin səs-küylə cirkənnəmə xəritəsinin** tərtib olunması köməklik edir. Qüvvədə olan sanitər qaydalarına görə binaların avtomagistrallardan, şəhər dəmiryol vağzallarından və səs-küylü istehsalat sahələrindən mümkün qədər uzaq yerləşdirilməsi tələbləri yeni yaşayış tikililərində səs-küyün məhdudlaşdırılmasına kömək edir. Binaların baş tərəfinin səs-küy mənbəyinə istiqmətləndirilməsi daha üstün sayılır. Səs izolyasiya edən yeni tikinti materiallarından istifadə edilməsi, pəncərələrin üç qat şüşələnməsi və ya şüşə paketlər yerləşdirilməsi, pəncərələrin hermetikləşdirilməsi səsin otaqlara daxil olmasını xeyli azaldır.

Ağacların canlı çəpər kimi dörd cərgəli yerləşdirilməsi səs-küyün səviyyəsini enliyarpaqlı növlər əkildikdə 6 – 8 dBA, iynəyarpaqlı növlər əkildikdə isə 13 – 18 dBA azaltmağa imkan verir.

**Vibrasiyadan** qorunmaq üçün çıraq, qırma daş və şlakla doldurulmuş 0,5 – 1 m enində, 3 – 5 m dərinliyində xəndək şəklində hazırlanmış vibrasiya qoruyucu ekranlar düzəldilir. Ekranlar vibrasiyaları 5 – 10 dəfə azaldır. Hərəkət intensivliyi dəyişmədiyi halda küçələrin eninin, məsələn 20 m-dən 40 m-ə qədər artırılması nəqliyyat səs-küyünü 4 – 6 dBA azaltmağa imkan verir. Küçələrin qıraqının başdan-başa tikilməsi səsin binalardan qayıtmamasına imkan verir, nəticədə səs-küy artır. Buna görə də sərbəst planlaşdırılmaya üstünlük verilir. Avtomobilin vibrasiyalarının azaldılması şinlərin və asqların xarakteristikalarından, oturacaqların xüsusiyyətlərindən, avtomobilin kütləsinin paylanmasıdan, avtomobildə səs-küyün səviyyəsini müəyyən edən amillərdən, onların səviyyəsindən, yolun xarakteristikalarından, avtomobilin texniki vəziyyətindən və s. asılıdır.

Xüsusilə yüksək intensivlikli magistrallarda ayrıca zolaqlar nəzərdə tutmaqla yük və minik avtomobilərinin axınlarının bölünməsi nəqliyyat səs-küyünün azaldılmasının əsas ehtiyatı sayılır.